

Ulduz

Nº07-08 (648)

ƏDƏBİYYAT ÜZRƏ NOBEL MÜKAFATI LAUREATLARI

Taleh MANSUR – “YAZI MASASI”

Qismət Məsim: “BİR DƏFƏ DƏLİ OLMUŞDUM”

Alpay AZƏR: “HÖRÜKSÜZ QIZIN İMTAHANLARI”

1+1

ƏDƏBİYYAT MÜSABİQƏSİ QALİBLƏRİ

GƏNC YAZARLAR ÜÇÜN NƏZƏRİYYƏ DƏRSİ

Əgər dadımı bilsəniz, çörəyi bölüşmək çörəkdən daha ləzzətlidir.
Nəcib Fazil QISAKÜRƏK

Bu Sayıımızda

Nigar ARIF
ÖZÜYLƏ SÖHBƏTİ
VƏ ŞEİRLƏRİ

3



Alpay AZƏR
HÖRÜKSÜZ QIZIN İMTAHANLARI

6



QISA FİKİRLƏR XƏZİNƏSİ



12

Müşfiq CƏBİ
SƏNİ UZAQLARA APARAN GƏMİ

16



Məmməd MƏMMƏDLİ
ZÜLMƏTDƏN DOĞAN GÜNƏŞ

18



Firəngiz SABIRQIZI
BİR AZ GÖYƏ YAXIN OL

21



Məti OSMANOĞLU
MƏDƏNI-TARİXİ MƏKTƏB

23



Könül MƏMMƏDOVA
“MÖCÜZƏLƏR DİYARI”

28



Ceyhunə MEHMAN




Rəşad ABİDOĞLU

31



Rabit BATULLA
TATAR ƏDƏBİYYATINDAN SEÇMƏLƏR

32



Qismət MƏSİM
BİR DƏFƏ DƏLİ OLMUŞDUM...

39




Aytac SAHƏD
SƏLƏF-XƏLƏF

41



Murad KÖHNƏQALA
NƏSR

44



MÜSABİQƏ QALİBLƏRİ

47



**Mahir
RƏSULOĞLU**
DALTONİKİN
ETİRAFI

58



**Zahid
ƏZİZ**
HƏQİQƏTLƏR,
TƏZADLAR...

77

**Təranə
DƏMİR**

SAĞIN DA SAĞ
DƏRDİ VAR

57



**Vüsal
BAĞIRLI**

KÖHNƏ
AVTOMOBİL

60



**Yusif
MÜRSƏL**
QAPILAR

65



**Arzu
MURAD**
MƏKTUB

68



**Qabriela
MİSTRAL**
ƏDƏBİYYAT ÜZRƏ
NOBEL MÜKAFATI
LAUREATLARI

72



Təsisçilər:

Azərbaycan Yazarlar Birliyi və "Ulduz" jurnalının kollektivi

Baş redaktor: Qulu Ağsəs

Redaksiya heyəti: Təranə Vahid (*Baş redaktor müavini*), Hicran Hüseynova (*söbə redaktoru*), Dayandur Sevgin (*söbə redaktoru*), Taleh Mansur (*söbə redaktoru*), Anar Amın, Allahşükür Ağə, Baloglan Cəlil (*Başqurdistan*), Cavid Zeynalli, Elxan Yurdoglu, Elmar Vüqarlı, Elşən Əzim, Elxan Elatlı, Ələmdar Cabbarlı, Əyyub Qiyas, Furqan, Fuad Cəfərli, Gülnar Ümid, Günday Səmi (*Voronej*), Həyat Şəmi, Hafiz Hacıxalı, Xayal Rza, Xaqani Qayıblı (*Estoniya*), Qılman İman, Nurana Nur, Nargis, Nilufər Şixli (*Moskva*), Məşhəti Musa, Orxan Cuvarlı, Rəsmiyyə Sabir, Səhər Əhməd, Seyfəddin Alaylı (*Türkiyə*), Saodat Müxammadova (*Ozbəkistan*), Şəfa Vəli, Uluçay Akif.

Bədii redaktor: Ədalət Həsən

Ünvanı: AZ1000, Bakı, Xaçanı küçəsi, 25

ulduz_dergisi@mail.ru; www/ayb.az

Telefon: (+99412)498-72-43

Çapa imzalanıb: 11.07.2023. "Ulduz" jurnalı redaksiyasında yığılıb, sahifələnib.

"ASPOLIQRAF LTD" MMC-də çap olunub.

Sifariş №23, Tiraj: 300. Qiyməti: 2 man.

1967-ci ildən çıxır. Şəhadətnamə № 238



**Vaqif
YUSİFLİ**
"MƏN ƏDƏBİ
GƏNCLİYİN
DOSTUYAM"

79



**Əziz
YAQUBZADƏ**

81

**Nuranə
TƏBRİZ**



82



83

**Ayna
ƏHMƏDLİ**

ÜMİDLƏRİN YENİDƏN
DOĞULDUĞU GÜN –
ZƏFƏR GÜNU



**Taleh
MANSUR**
YAZI MASASI

84



**Əvəz
QURBANLI**
DƏRGİDƏ KİTAB

91



**"AZƏRMƏTBATYAYIMI"
AÇIQ SƏHMDAR
CƏMİYYƏTİ**

"Ulduz" jurnalına abunə olmaq üçün respublikanın bütün şəhər və rayon "Mətbuatyayımı" şöbələrinə müraciət etməyiniz kifayətdir.

**"QAYA"
MƏTBUAT YAYIMI**

"Ulduz" jurnalına abunə olmaq üçün respublikanın bütün şəhər və rayon "QAYA" mətbuat yayımı şöbələrinə müraciət etməyiniz kifayətdir.

**Jurnalın
satış qiyməti – 2.00 man.
abunə qiyməti – 1.00 man.**

Bakı şəhərində abunə yazılmak istəyənlər:

**441-19-91
440-16-26**

566 – 77 – 80



özüylə söhbəti...

Hərdən hansısa bir həqiqətin altında stulu dartmaq istəyirəm ki, yerə dəysin... Hərdən də eşitdiyim yalanların qulağından tutub kuncə qoymaq istəyirəm... qoy günahlarını başa düşsünlər... Əslində, özüm də fərqindəyəm, qəribə istəklərim var....

İçimdəki uşaq elə hey o tərəf-bu tərəfə qaçırlar, hələ də şiltaqdır, nə qədər "yoruldum" deyirəm, gülüb dil çıxarırlar... Bu "qaçdı-tutdu" oyunlarında həyata "mən qalib gələcəm" deyir. Bəzən əhvalım pozulub kədərlənəndə bir də baxıram, yoxa çıxıb, başlayıram axtarmağa o uşağı. Baxıram ki, bu dəfə də hansısa ümidi də boylanır, sən demə, darıxbmış, indi də "gizlənpaç" oynamaq eşqinə düşüb. Nə vaxt əlimə kitab alıb oxuyuram, başlayır fikirlərimi dərtişdirənə ki, onlar da danışınlar... Hə, mən heç vaxt dəcəl olmamışam, ancaq bu uşaq mənə oxşamayıb, ya da uşaqlığında mən ondan qaçmışam, indi də qovalayıram... Bəzi gecələr başımı yastığa qoyanda bir də görürəm bütün fikirlərimi, xəyallarımı, duyğularımı toplayıb orduyla gəlib yenə...

Səhəri gün stolumun üstündə bir qələm olur, bir də vərəq, oxuyub "pis şeir deyil haa" - deyərək mənə göz vurur...

P.S. Bəs siz nə deyirsiz, necə şeirlərdir, pis deyil ki?

...və şeirləri

XATİRƏLƏR OTAĞI

Bilmirəm neçədi saat,
necə keçib vaxt.
Oturmuşam beləcə,
sakitcə, kirimişcə,
quzu balası kimi,
səhərdən oturmuşam



Nigar ARİF

fikirlərin içində,
yandırıram özümü.
Əlimdəki siqaret
tüstüsündən karıxır.
Əlimin altındaki
külgəbi da elə bil
qaçmağa yer axtarır...
Tütün-tütün fikirlər
boylanır başım üstdən
Yanan odu, yoxsa mən?
Ürpənirəm qəfildən
dodağında can verən
siqaret kötüyündən,
bu kibrət bədənimdən.
Yanan kimdi, İlahi?
Kimdi, kimdi, görəsən,
közərir varaq-varaq,
tökülür sətir-sətir
gözümüzdəki güzgüdən?
Çılpaqlaşır bu güzgü,
soyunur yavaş-yavaş,
pərdələr arxasında
xatırələr otağı
oyanır yavaş-yavaş...
Açılır pəncərələr,
açılır bircə-bircə
hardasa xəyalların

gizlənpaç oynadığı
o qocaman dalanda
yaddaşimdən asılmış,
yel vurduqca yellənən,
ağlımin kəsmədiyi
toz-dumanlı səhnələr...
O səhnələr içindən
uçur kəpənək kimi,
bir eşq uçur, hey uçur,
uçub qonur çıynamə,
çıynamdən ürəyimə,
atır özünü oda...
Hələ o cavan eşqin
qolları arasından
asta-asta sürüşüb
görüşlər düşür yada...
Sərçə öpüşləriylə
cılvelənir duyğular,
o gizlin, nəşə dolu,
o saf, körpə qayğılar...
İsti təbəssümlərə
bürünür vüsalımız.
Bir yastığın ucunda
toxunur sabahlara
arzumuz, amalımız...
Bir bulud ömür keçir,
yağış kimi sellənir,
üst-başına çilənir.
Bir gün gəlir, ayrılıq
gözlərimdən su içir...
Bir ömür bulud keçir...
Görüşürük nə vaxtsa,
salam da vermirəm heç,
qürurum üstələyir.
Ürəyimdə nə varsa,
yanıb-yanıb eləcə
əlimdə tüstüləyir...

GEDƏK ÜZÜ KÜLƏYƏ?

Ay mənim dünənim, bugünkü günüm,
Sevəndən küsməzlər, başına dönüm.
Puldan da kəsərlər, çörəkdən də adamı,
Ümiddən kəsməzlər, başına dönüm...
Təəssüf bürüyb dörd bir yanımı,
Ağlımdan keçənə şübhə asırsan.
Sözlərim sinəmdən daşır çay kimi,

Divar dilə gəlir, sənsə susursan...
Hay-haray içində fikirlər keçir,
İncik baxışların dönəmür səs-küyə.
Heç bilmirəm nə deyim,
xoşuna gəlsin deyə,
Daha bəsdir, əzizim,
Dur əlini ver mənə,
Bunca uşaqlıq niyə?
Yadındadı o mahnı?
“Gedək üzü küləyə...”
Gedək üzü küləyə?..

BİR QUCAQ ŞEİR

Tənha adamlar tez üzüyür, bilirəm,
Bir qucaq şeirim var odun əvəzi...
İstəməzsən? Bəlkə, isidə bildi
Don vurmuş ürəyini...
Tənha adamlar tez üzüyür, bilirəm,
Bir stəkan çay, bir az musiqi.
Bir də belə soyuq havada,
şeir olur yalnızların şirniyyatı, çərəzi...
Tənha adamlar tez üzüyür, bilirəm,
Bölüşməyə söhbət gəzir arada.
Dindirməyə kimisə axtaranda
Şeir olur ən doğması, əzizi...
Tənha adamlar tez üzüyür, bilirəm,
Bilirəm...

NİGARAN

Nəsə tikan üstə, nəsə narahat,
bir hiss var elə bil daşlı, qayalı.
ürəyin içində durub farağat
görən, neyniyirsən soruşmayalı?
Çoxdandı işinə qarışmayalı
o gözlər yolumu gözləyirmi heç?
Darixib yol çəkir, de, axtarırmı,
ya kəsib ümidi barışmayalı?
Bəlkə də fikrindən qovmusan məni,
Dözməyib yuxuna gəlmisəm sənin,
Bəlkə də, çox olub güldürənlərin,
Bircə mən qalmışam kədərin, qəmin...
Qəlbində hələ də varmı mənə yer,
Unudub bu eşqi, yoxsa ki sevir?
Ayrılıb o gündən küsəndən bəri,

Bir də bu sevgidə yarışmayalı.
Nələrsə dəyişib görüşməyəli,
Nələrsə eynidi soruşmayalı?
Mən də ki... mənəm də ... nə vecimədi?
Bütüncə arzumu pay saxlamışam.
Nə vaxtdır bir kəlmə danışmasaq da,
Hər gün xeyalını qucaqlamışam...
Mən də ki... mənəm də... həmişəki mən...
Yox, sərxoş deyiləm, yox, içməmişəm...
Həmin küçədəyəm, həmin evdəyəm...
Dönmək istəmirəm? Gecikməmisəm...

TƏSƏLLİ


Ölmürəm... yaşamaq yenə gözəldi,
Hər yada düşəndə xatirəmizin
tutub uşaq kimi yanaqlarını,
təbəssüm toxunan dodaqlarını,
üzünü oxşamaq yenə gözəldi...
Uzun saçlarına bənzər gecədə,
Ayaq izlərinə həsrət küçədə
dönərkən qaranlıq, sənsiz keçidə,
nə qədər əzablı, çətin də olsa,
əhvalım pozulsa, bənizim solsa,
səbrimin sonuncu kasası dolsa,
qırıq ürəyimdə təmiz su kimi
sevgini daşımaq yenə gözəldi.
Ayrıldığ... taleyin qisməti də...
Üzüntü çox eşqin isməti də ...
Dünya dağılmadı, yer dəyişmədi,
kədərdi, qüssədi, olan işdi də ...
Ölmürəm... yaşamaq yenə gözəldi...
Hərdənbir qarşımı çıxanda, əşi,
“balaca şəhərdi, təsadüf” deyib,
o ötən yaramı deşib qaşımaq,
lap elə kafede bugünkü kimi,
içib ta ürəkdən gülənə qədər,
səni yaddaşımdan silənə qədər,
axır öz qədrimi bilənə qədər,
gözüm doyananın göz yaşlarınımdan,
qəlbimdən sən boyda dərdi boşamaq
bəlkə, oləndə də səni yaşamaq,
yenə gözəldi... yenə gözəldi...

YAXŞI YOL

Məni sevmirsənsə, sevmə, əzizim,
Qınaya bilmərəm, canın sağ olsun.
Əzəldən qaraymış bəxti bu eşqin,
Nə deyim, yaxşı yol, üzün ağ olsun...

Mənim nəyim var ki, bir ürək sevgim,
Sənə dünyaları verə bilmərəm.
Quru məhəbbətim asan alışar,
Yaş edib öönüə sərə bilmərəm.

Gözlərim yoluna dikilməz daha,
Dəyişər fikrini, çatar bir zaman,
Töküb həvəsini o dar ovcuna,
Tum kimi çırtlayıb atar bir zaman...





Alpay AZƏR

HÖRÜKSÜZ QIZIN İMTAHANLARI

1

Nisə müəllim nəşr etdirdiyi dərs və saitindən otuz dənəsini sevimli tələbəsi Nahidəyə verib potokdakı tələbələrə beş şirvandan (1)¹ satmağı tapşıranda demişdi: "Amma mütləq hamiya çatdır ki, bu kitab birinci sizin özünüzə lazımdı, yəni minnətlə, qarğıyla pul verib almasınlar". Dərs vəsaiti isə Azərbaycan tarix elminə o qədər də tanış olmayan rus müəllifdən tərcümə idi. Nisə vəsaiti pulla tərcümə etdirib öz adıyla nə gəldi çap eləyən nəşriyyatlardan birlərində çıxartdırmışdı. Nahidə üçcə günə kitabların hamısını potokdakı tələbələrə satmışdı. Müəllimi o puldan dörd şirvan verəndə Nahidə etiraz etmişdi: "Yox, nə danışsız, ömründə götürmərəm". – "Suss, halal pulundu, dinməz-söyləməz götür. Gedib özünə xoşuna gələn ayaqqabı alarsan".

¹(1) Əlli min manat. 1990-2000-ci illərin əvvəllerində on min manatlıq əsginazın üstündə Şirvanşahlar sarayının şəkli əks olunduğundan bu pullara xalq arasında "şirvan" deyirdilər.

Təzəcə tanış olanda mehrini Nahidəyə salan Nisə müəllim ona demişdi ki, hansı müəllimlə problemin olsa, çəkinmə, mənə yaxınlaş. Tarix fakültəsinin qiyabisində oxuyan, anasının uzaq qohumu olan bir tələbəyə görə yaxınlaşış utana-utana: "Mümkünsə, kəsil-məsin deyə, üç yazardız. Gecələr işləyir, evəancaq o, pul gətirir" xahişi etmişdi. Nisə müəllim onun beş sualdan birinə zorla cavab verən qohumuna dörd yazmışdı və Nahidə potokda əməlli-başlı məshurlaşmışdı. "Qaçqın olasan, dünən Bakıya gələsən, amma belə fərasətli olasan," – tələbələr öz aralarında piçıldırmışdı.

Laçından olan Nahidəgil qaçqın düşəndə Bakıdakı yataqxanalardan birində boş otaq tapıb üç ay orda yaşamışdır. Sonra əllərindəki pulla Əhmədlidə ikiotaqlı ev almışdilar. Hələ sovetin dinc vaxtında uzun illər rayonda mağaza müdürü işləmiş atasının pulları hesabına Moskvadan, Leninqraddan özünə bahalı paltarlar, ayaqqabılar, ətirlər gətirdirən Nahidə məktəbin ən forslu, dəblə geyinən qızlarından biriydi. Atası qaçaqaç vaxtı Laçındakı evlərindən son lazım olan şeyləri götürəndə qızının ayaqqabılarını paketə taykeş yiğib Bakıya gətirmişdi. Bunları görən Nahidə hamama qəçmişdi, güzgünen qabağında dayanıb xisin-xisin ağlayaraq demişdi: "Çox demirəm, heç olmasa bir cüt ayaqqabım gəlmədi".

"Özünə ayaqqabı alarsan" sözlərini eşidən Nahidə əmin olmuşdu ki, taykeş ayaqqabılar məsələsini rəfiqəsi sevimli müəlliminə çatdırıb. Ürəyində "xəbərçi" rəfiqəsini söysə də, Nisə müəllimə xeyli təşəkkür edib dörd şirvani götürmüdü. Həmin gün dərsdən çıxan kimi yaxınlıqdakı komisyon mağazaya gedib qazandığı pulla çoxdan gözaltı etdiyi sarı dikdaban ayaqqabıları almışdı.

Nahidə imtahandan əvvəl saçlarını kare kəsdirib sarı rəngə boyadı, makiyaj elə-

di, ilk dəfə semestr imtahanında sevimli müəlliminin gözündə fərqli görünmək istədi.

“Hörüklərin hanı, ay qız? – Nisə müəllimin onu görən kimi yerində qurcuxub gözlərini bərəldərək dediyi ilk sözlər bu oldu. – Kəsməyin bir yana, sariya boyamışan?” Nahidənin sanki dili tutuldu, bilmədi nə desin, heyrətlə müəllimin üzünə baxdı. “Bilirsən kimlər saçını sariya boyayır?” – Nisə müəllimsə dayanmaq bilmirdi. Bunları eşidəcəyini ağlının ucundan belə keçirməyən Nahidəyə elə gəldi, bu dəqiqə “küçə qızı”, ya da ondan betərini eşidəcək. Bilmədi necə reaksiya versin, ürəyi bərk-bərk döyünməyə başladı. Nisə müəllim “Zaçotkanı bəri ver görüm,” – deyib məzəmmətqarışq təbəssümlə ona baxanda qızın ürək döyüntüləri səngiməyə başladı, anladı ki, sevimli müəllimi bayaqdan ərk etdiyindən onu bu cür danlayır, ürəyində “Şükür Allaha, sakitləşdi” dedi. Həm də ona elə gəldi ki, müəllim özü danlamaq məsələsində barıti çox etdiyini anlayıb, indi aranı yumşaltmaqcun gülümsəyir. “Nisə müəllimə, saçdı da, bir ay sonra uzanar, yenə qaraya boyayaram,” – nazla dedi. “Bir aya o uzunluqda saç yerinə qayıdar? Məni dolamışan? Ay qız, mənim altmış üç yaşım var, uşaqq-zadam səninçün?” – “Yox, Allah eləməsin. Yəni siz heç vaxt saçlarınızı kəsdirməmisiz?” Nisə müəllim məzəmmətlə başını bulayıb qələmi götürdü: “Vallah, sən artıq nə danişdığını bilmirsən. De görüm, evdəkilər səni bu viddə görüblər?” Nahidə tutuldu, güclə özünü “Bütün nəslimiz məni belə görüb, sonra?” deməkdən saxladı. Gördü müəllimi gözləri onda cavab gözləyir, özünü məcbur edib dedi: “Axı burda nə pis şey...” – “Pis şey var, öz də yekəsindən. Bura ali məktəbdi e. Ali məktəb tələbə üçün müqəddəs ocaqdı, anlayırsan bunu?” – “Anliyiram,” – deyib Nahidə başını aşağı saldı. “Anlamırsan, hələ durub söz qaytarırsan,” – deyib Nisə müəllim onun qiymət kitabçasına 3 (kafi) yazdı. “A-a, siz neynədiz?” – Nahidə ağlamsına-ağlamsına auditoriyadan çıxanda gücü ürəyində bunları deməyə çatdı: “Ax-tarsan, nəslində əlli dənə saçını sariya boy-

yan qız, arvad taparsan. Buna sual verəsən ki, sənə görə ucdantutma hamısı qəhbədi?”

Nahidə auditoriyadan çıxan kimi Nisə müəllim yanında oturan laborant qızı dedi: “Özün də görmüşdün, – baş və şəhadət bar-mağını bir-birindən aralayıb qalınlıq işarəsini göstərərək, – belə qalın hörükləri vəriydi. Hələ sifətinə vurduğu iki kilo kraskanı demədim özünə. Elə bil küçə qızıdı”.

2

Cəllad ləqəbli Cavad imtahanda hətta pul verənləri belə kəsməkdə, ağlaşan, göz yaşlarını silən, auditoriyadan çıxan tələbələr müəllimin yeddi arxa nəslini söyməkdə, pul verməyib kəsilənlərsə bir-birinə təsəlli verməkdəydi: “Əgər bunlar üç şirvan verib kəsilirsə, Cavadın bizə iki yazmağı normaldır”. Sonralar bilinəcəkdi ki, Cavad üç şirvana qane olmadığından o pulu verənləri kəsibmiş...

İlk dərsdə tələbələrə demişdi: “Bax indidən deyirəm, imtahan vaxtı nəbadə üstümə adam göndərəsiz ha, nə də pula-zada baxanam. Canınız çıxar, oxuyub cavab verərsiz”.

İlk dəfəydi öncədən kəsiləcəyinə əmin olan Nahidə rəfiqəsinə dedi: “Bir azdan bu alçaq məni də kəsəcək. İnan, bir qram vecimə deyil”. Hərçənd vecinəydi, amma təkrar imtahanda beş şirvanla dörd alacağına ümidiydi.

Bilet çəkib oturandan sonra laqeydcəsinə suallara göz atdı, hamısının cavabını bilirdi, “Noolsun,” – mızıldandı, əsəbi-əsəbi bir neçə dəfə ciyinlərini çəkdi. Cavad əlaçı Aybənizə üç yazıl onu ağlada-ağlada yola salandan sonra növbə Nahidəyə çatdı. “Üç yox e, iki yazsa belə, gözümüzən bir damcı yaş çıxsa, atamın qızı deyiləm” düşünə-düşünə həvəssiz, ümidsiz addımlarla gedib komissiyanın qarşısında oturdu. “Birinci Dünya mühəribəsinin səbəbləri. Hə, başla görək,” – Cavad biletə baxıb dedi. Nahidə donuq səslə elə üç cümlə demişdi, müəllim onu saxladı: “Bilmirsən”. Nahidə istədi soruşa,

nəyi səhv deyirəm, anladı ki, nə desə, xeyri olmayıacaq. "Keç o biri suala," – Cavad əmr tonunda dedi. "Bilmirəm," – Nahidə nifrətlə cəlladın sifatınə baxıb dedi. "Üçüncüünü də bilmirsən?" – Cavad sırtıq təbəssümlə soruşdu. "Üçüncüünü də, dördüncüünü də, beşinciini də," – Nahidə gözünü masaya zilləyib sakitcə cavab verdi. "Bilirsən axı". – "Bilməyinə bilirəm, amma ağızımı açmamış deyirsiz, bilmirsən". – "Həə, bax indi xoşum gəldi səndən, – Cavad sırtıq-sırtıq güldü. – Haralısan?" – "Laçınlı". – "Rayonun özünnən, yoxsa kəndindən?" – "İşgala qədər rayonda qalırdıq. Atam Oğuldərə kəndinnəndi". – "Oğuldərə? Familyan... – qiymət kitabçasını açıb ilk səhifəsinə baxdı. – Mustafayeva Nahidə Mahmud qızı... Mustafayeva... Dayan görüm, sən təsadüfən Əhliman kişinin qohumlarından deyilsən?" – "Hə, nəvəsiyəm. Hardan bildiz?" – Nahidə təəccübələ soruşdu. Cavad müəllimin gözləri doldu, dərindən köks ötürüb danışmağa başladı.

Məlum oldu ki, əslən Kəlbəcərdən olan Cavadgil (ata-ana, yeddi uşaq) İkinci Dünya müharibəsində acliqdan əziyyət çəkən vaxt Nahidənin Laçının Oğuldərə kəndində kolxoz sədri işləyən babası Əhliman ayda, iki ayda bir dəfə onlara un, qənd, çay, düyü göndərmiş. "Baban olmasa, külfət ajindan qırılardı," – deyib Cavad müəllim dənlaq tona keçdi. – Bə indiyə qədər niyə mənə deməmisən ki, Laçinnansan, üstəlik, Əhliman kişinin nəvəsisən?" Utana-utana "Vallah, ağlıma gəlməmişdi" – deyən Nahidə Cavad müəllimin ilk dərsdə "Üstümə adam göndərməyin" sözlerini xatırladı. "Rəhmətlik atamlı rəhmətlik baban vaxtilə bir kolxozda işliyiblər, bunu da biləsən". – "Bibimin yoldaşı kəlbəcərridi," – Nahidə sevincək dedi. "Nəçidi bibinin yoldaşı?" – "Məktəbdə dil-ədəbiyyat məllimi işliyir, Geşdəhdəndilər". – "Onların kəndi bizdən çox uzaxdı. Geşdəhlilər dəlidolul olur, bibinin yoldaşı necə məllim olub, çox maraqlıdı. Atan məni tanışayı, yüz faiz məni tapıb tapşırıldırdı səni. Salam deyərsən". – "Mütləq, mütləq," – Nahidə səsi titrəyə-titrəyə dedi. "Görürsən, heç ağlıma

gəlməzdidi ki, nə vaxtsa Əhliman kişinin nəvəsi qabağıma çıxajax," – yanında oturan laborant qızı dedi, qələmi götürüb Nahidənin qiymət kitabçasına "əla" yazdı. "Onu bil ki, sən bu gün rəhmətlik babanın hesabına beş aldın, yoxsa mənnən ömründə beş alammazdin. İndinin özündə babandan söz düşəndə bütün nəslimiz ruhuna rəhmət oxuyur. Hə, bir də atana deyərsən, Laçın azad olanda Sarıbabada mənə quzu kababı qonaqlığı verər," – deyib qiymət kitabçasını Nahidəyə uzatdı. – "Mütləq deyəcəm".

3

Oğlanlı-qızlı tələbələrin çoxu "qızıl xasiyyəti" nə görə fəlsəfədən dərs deyən Sevda müəllimi sevirdilər, imtahanda onları yola verdiyinə görə. Sevda müəllimin hər qrupda bir-iki sevimli tələbəsi olurdu, Nahidənin də bu sarıdan bəxti gətirmişdi.

Bir gün o, Nahidəyə Elmlər Akademiyasında keçiriləcək beynəlxalq konfransda iştirak üçün dəvətnamə verib dedi: "Bunu güclə tapmışam. Mütləq gedərsən ha".

İlk dəfəydi təzəlikcə oxuduğu "Azərbaycan Atabəylər dövləti (1136-1225-ci illər)" kitabını yazan akademik Ziya Bünyadovu, türkiyəli məşhur tarixçi, oğuzlardan yazan, haqqında çox eşitdiyi Faruk Süməri yaxından görən Nahidə sevindiyindən uçurdu. O biri tərəfdənsə həyəcan imkan vermirdi bu alimlərə yaxınlaşış istədiyi sualları versin.

Çay fasıləsində arıq, balaca sifatınə yarışmayan yekə, qalın şüşəli gözlük taxmış gənc oğlan Nahidənin həndəvərində gəzir, tanış olmaqçın fürsət axtarındı, qırادan baxan görərdi ki, tərəddüd içindədir. Axrı, gənc oğlan özünü məcbur edib Nahidəyə yaxınlaşdı. "Salam. Adım Malikdi, burda Tarix İnstitutunda, orta əsrlər şöbəsində işləyirəm. Bilirəm, adınız Nahidədir, bibim Sevda müəllimə sizə dərs deyir..." Nahidə o dəqiqə müəlliminin indiyə qədər ona xüsusi diqqət göstərməsinin, onunla şəkil çəkdirməsinin səbəbini, bu oğlani heç vaxt sevməyəcəyini anladı və qəti qərara gəldi

ki, yaxın günlərdə Sevda müəllim “Qardaşım oğlu Malikin səndən xoşu gəlir” desə, sakitcə “Mənim beş il ərə getmək planımda yoxdu” reaksiyası verəcək.

Ayaqüstü söhbət Nahidənin Malikin suallarına quru cavablar verməsiylə bitdi. “Ən çox hansı fənləri sevirsiz?” – “Orta əsrlər Şərq tarixi”. – “Gələcəkdə aspiranturaya daxil olmaq fikriniz var?” – “Hələ bilmirəm”. – “Təhsilinizi Türkiyədə davam etdirmək istərdiniz?” – “Elə bir fikrim yoxdu”.

Konfransdan üç gün sonra, dərsdə Sevda müəllim zəng çölə vurulan kimi Nahidəyə yaxınlaşış əliylə işaret etdi ki, durmasın, oturmağa davam etsin. “Qardaşım oğlu Malikin səndən xoşu gəlib. Səninçün çox yaxşı namızəddi, əzizim”. – “Sevda müəllim, başa düşürəm sizi. Amma mənim ən azı beş on il ailə qurmaq fikrim yoxdu”. – “Nə? Anlıyırsan ki, universiteti qurtarandan sonra beş demirəm, dördcə il bu işi gecikdirsin, peşman olassan?” Əlavə etdi ki, qardaşı oğlu olduğu üçün onu tərifləmir, ideal xasiyyəti var, bu bir, ikincisi, onu Türkiyənin Səlcuq Universitetinə yaxşı maaşla dərs deməyə dəvət edirlər. “Nə bilmək olar, bəlkə, orda sənə də iş tapılar. Bir yerdə yaxşı pul qazanarsız, evdəkilərə də kömək edərsən”. – “Evdəkilər, şükür, dolanırlar”. Sevda əl çəkmədi: “Əzizim, sənə bəzi şeyləri danışacam, amma öz aramızda qalsın. Tələbə olanda elə bu universitetdə oxuyan bir oğlanla bir-birimizi dəlicəsinə sevirdik. Çox imkanlı ailədəniyi, ata-anası bizi kasib hesab edirdilər deyə, evlənməyimizə imkan vermədilər. Məni sevən, amma mən sevmədiyim birisinə ərə getdim. İndi ərim professordu, bu ölkədə öz sahəsini dərindən bilən on alimdən biridi, şükür, normal dolanırıq. Sevdiyim oğlan biznesməndi, pulunu balta kəsmir, öz həyatını qurub, uşaqları var, bəlkə də, xoşbəxti, bəlkə də, yox, bilmirəm, heç mənə maraqlı da deyil. Peşmanammı ərə getməyimə? Zərrə qədər yox. Sözümün canı odur ki, xoşbəxt ailə üçün qarşılıqlı sevgi mütləq şərt deyil. Malik sənəi çox bəyənib, sənəi də elə mən ona məsləhət

bilmişəm. Bəlkə, ariq olmayı xoşuna gəlmir?” – “Yox, ona görə...” – “Türkiyədə işə düzəzləndən sonra iki aya kökələcək”. – “Yox, siz məni düz başa...” – “Nə isə, tələsmə. Get evdə dediklərimi yaxşı-yaxşı fikirləş, ata-ananla da məsləhətləş”.

Həmin gün Nahidə məsələni ata-anasına danişdi, “O oğlana heç vaxt ərə getməyəcəm” dedi, valideynləri də “Nə təhər istəyirən, elə et” dedilər.

Sonrakı günlərdə də Nahidədən “yox” cavabı alan Sevda başladı onu hər yerdə görməzliyə vurmağa. Görəndə isə salamını elə tonda aldı ki, Nahidə qayıdır ona “Necəsiz?” sualını verməsin. Seminarlarda Nahidə “Mən cavab vermək istəyirəm” deyəndə soyuq tonda “Gəl, daniş”, ya “Keçən dəfə danışmışan, imkan ver başqaları da qiymət alsın” reaksiyası verdi.

İmtahan günü Nahidə köhnə şalvar, qara kofta geyindi, kosmetika vurmadı ki, müəllimini qıcıqlandırmamasın, bircə istəyi var idi, dörd almaq. Sevda öncə gözlərini qıybı sirli-sirli onu süzdü, sonra çöhrəsinə acı ironik təbəssüm qondu, açıq mesaj var idi baxışlarında: bu görkəmdə gəlmisən ki, sənə yazığım gəlsin, aşağı qiymət almayan? Bu suala Nahidə cavab tapmadığından lap həyəcanlandı.

Nahidə beş sualın dördünə çox yaxşı, beşinciyyə zəif cavab verəndən sonra Sevda monoloquna başladı: “Nahidə, cavabların barədə axırda öz fikrimi deyəcəm. Amma bilməlisən ki, həyat tək indi verdiyin imtahanla bitmir. Hələ qarşıda səni çoox ciddi imtahanlar gözləyir”. Nahidə qıpqrımıza oldu, Sevdanın solunda laborant Elnarə, sağında baş müəllim Firuzə oturmuşdu. Fikirləşdi, çox güman, onların da məsələdən xəbəri var, Elnarənin birinin üstünə beş qoyub söz yaymaqdən ötrü ürəyi getdiyini bildirdi. “Vəssalam, fakültədə biabır oldum,” – Nahidə fikirləşdi.

“Bəzən insan etdiyi bir səhvin acısını illərlə çəkir, ömrü boyu peşmanlıq hissindən qurtula bilmir. – Sevda monoloquna davam edirdi. – Elə səhvələr olur, adam onları bir

saatin içində unudur. Səncə, elə deyil?” – “Elədi,” – Nahidə özünü məcbur edib dilləndi. “Yaxşı ki, bunu etiraf etməyə özündə cəsarət tapdın,” – Sevda özündən razı halda dedi, qələmi götürüb düz Nahidənin gözlərinin içində baxaraq dedi: “Sən bir dəyqə çıx dəhlizə, mən həmkarlarla məsləhətləşməliyəm”. Nahidə auditoriyadan çıxanda “Nə məsləhətləşirsən? Nə yazırsan, yaz da, – fikirləşdi. – Qardaşı oğlunu bəyənməmişəm deyə, kişinin qızı düz beş aydı prinsip aparır mənlə. Sonra da deyirlər, şəhər adamları səviyyəli olur”.

Az sonra laborant onu içəri çağırıldı, Sevda müəllim üzünə baxmadan, heç nə demədən qiymət kitabçasını Nahidəyə uzatdı. Auditoriyadan çıxan kimi rəfiqəsi ona yaxınlaşış soruşdu: “Beş?” – “Hə, bu dəyqə,” – cavab verib qeyri-iradi qiymət kitabçasını rəfiqəsinə uzatdı. Rəfiqəsi qiymət kitabçasını açıb baxdı. “Beş almışan da, mışmirığını niyə sallamışan?”

4

Diplom müdafiəsində dövlət imtahan komissiyasının sədri atasının əmisi nəvəsi, nəslin fəxri, ağısaqqalı professor Akif Mustafayev idi. “Məndən salam deyərsən” – atası bir gün önce tapşırılmışdı. “Papa, bəlkə, zəng eliyib özün...” – “Ehtiyac yoxdu,” – “Xəyişin nişanı...” – “O məsələnin sənin müdafiənə heç bir dəxli yoxdu,” – atası söhbətə nöqtə qoymuşdu.

Akif müəllimin oğluyla beş ay nişanlı olan Nahidənin əmisi qızı Xəyalə oğlanın qadağalarına dözəmmirdi, tez-tez “Nişanı qaytarıram” deyirdi.

Akif müəllim Nahidəni görən kimi gülümsədi, salam-kəlamdan sonra “Atan nətəərdi?” – soruşdu. “Şükür, yaxşıdı. Sizə salam-duası var,” – Nahidə son iki sözü vurğuya dedi. Akif yanında oturan komissiya üzvünə tərəf çöndü: “İdris məllim, atası qohumumdu, həm də bizim Laçının hörmətli kişilərindəndi. Eyni vaxtda Bakıda oxumuşuq, mən tarixdə, o, maliyyə texnikumunda”. Bunları eşitmək Nahidənin

ürəyincə olmadı. “Universitet qutarmağını deməklə atamdan üstün olduğunu gözə soxur” fikirləssə də, məcburən gülümsəməli oldu. “O, Laçına qayıtdı, mən burda qalası oldum”. Nahidənin sifatindəki süni təbəssüm daha qabarık forma aldı. “Sonrası da ki məlum. Alçaq ermənilər Şuşanı, dalınca Laçını işğal elədilər,” – Akif müəllim dərindən köks ötürdü. Vaxtilə qaçqınçılıq əzabları yaşıyan Nahidə bu dəfə söhbətin mövzusuna uyğun süni kədər maskası taxası oldu. “İdris müəllim, mən buna birinci kursdan Naxış deyirəm, Nahidə uzundu deyə, adını qısaltmışam. Özü də bundan razıdı. Heylə dəyil, Naxış?” – “Elədi,” – Nahidə gülə-gülə cavab verdi. Akif müəllim qələmi götürdü, Nahidə sevindiyindən uçurdu, Akif müəllimin diplom müdafiəsində tələbələrin öz çıxışlarını kağızdan oxumalarını sevmədiyini bildirdi. Son bir həftə evdə güzgü qabağında nə qədər çalışsa da, kağızsız çıxış alınmamışdı, həyəcandan əzbərlədiyi cümlələr yadından çıxmışdı. Akif müəllim qələmi götürəndə Nahidə fikirləşdi ki, atası zəng edib tapşırtdırmamaqda haqlıymış.

Akif müəllim yenə İdris müəllimə tərəf yönərək dedi: “Birinci kursda bunun rəhmətlik Fatma nənəsi kimi iki uzun hörülü variydi. Kəsmişdi deyə, Nisə üç yazmışdı buna. Hələ maa da şikayət eləmişdi ki, qohumun saçlarını dibdən kəsif, bəs atanası hara baxır”. Güldürlər. Nahidə qiymət kitabçasında “4 (yaxşı)” görəndə dedi: “Aa, dörd nədi? Mən beşə hazırlaşmadım”. – “Beş? Düzünü de, sənə də beş, İlqara da?” – “İlqarın mənim diplom işimə nə dəxli var?” – “O dəxli var ki, İlqarın beş ildə yeddi məqaləsi çıxbı, sənin beş ildə bir məqalən belə çıxmayıb. Səhv deyirəm?” – “Əlbəttə, səhv deyirsiz. Sizin ixtiyarınız yoxdu tələbə çıxış etmədən dörd yazarız”. Bir az da sözləşdilər, Nahidə istədi “Papamın o vaxt sənə Laçın yaylaqlarında verdiyi kabab qonaqlıqları burnundan gəlsin” deyib auditoriyadan çıxın, özünə sığışdırmadı.

Universitetdən başılovlu çıxbı telefon köşkünə girdi. “Mama, təcili əmimgilə zəng


elə, öyrən gör, Xəyalə nişanı qaytarıb, ya yox?" – "Xəyaləyə nə olub?" – anasının səsi titrədi. "Heç nə! Olan mənə oldu. Alçaq Akif dörd yazdı mənə." – "Nə?! Döörd?! Biy səni ilan vursun, Akif. Səni görüm..." – "Hə, elə bu dəyqə ilan yeddinci mərtəbəyə qalxbı vuracaq Akifi. İndi qarğış yeridi, ay maa? Dərd ondadı ki, apelyasiyaya da vermək olmur, – ağlamağa başladı. – Sən zəng elə, dediyimi öyrən," – dəstəyi yerinə çırpdı. Metro stansiyasına tərəf gedə-gedə öz-özüylə danışındı: "Apelyasiya alınmayandan sonra, Xəyalə nişanı qaytardı, ya qaytarmadı, bundan sonra nə dəyişəsidi. Ay papa, əsas günah səndədi..."

Evdə bilindi ki, Xəyalə iki gün əvvəl nişanı qaytarıbmış. Nahidə atasını görən kimi başladı "Ay papa, axı sənə o gün dedim, zəng elə, tapşırt məni. Tərsliyinə saldın, dedin, lazım deyil". – "Ay qızım, Xəyalə nişanı qaytarandan sonra mən neyniyə bi..." – "O gün zəng eliyib soruşmaliyidin vəziyyət necədi, bilinsəydi ki nişanı qaytarıllar, xahiş etməliyidin, bir həftə gecikdirsinlər. Dünya dağılmazdı bir həftə gecikdirseydilər. O gün sözümüzü kəsməsəydin, bunları deyəcəydim də sənə". – "Ay Xəyiş, canın çıxardı ikicə gün dözsəydin," – anası donquldandı. "Az, nə Xəyiş, Xəyiş salmışız! – atası qışqırdı. – Arvad, sən də elə qohumlarımı qaralamağa bəhanə axtarırsan. Az qala bütün nəsil bi-

lirdi, qız nişanı qaytarır". – "Günah məndədi. Mən özüm Xəyişə zəng eliyib vəziyyəti başa salmalıyım," – hirsindən pörtən Nahidə dedi. – İlahi, deyirəm, insanlar necə ikiüzlü olarmış. Sevda onun qardaşı oğlunu bəyənmədiyimə görə mənə bütün semestri zülm verdi, imtahanda əsəblərimlə oynadı, amma axırda kişi qızı kimi, – şəhadət barmağını göyə qaldırdı, – beş yazdı. – Amma bu alçaq qohumumuz beş ildə üzümə gülə-gülə, atana salam deyərsən, – ağızını əyərək, – deyə-deyə mənə axırda dörd yazdı. Nə var, nə var, əmim qızı bunun gij oğluna ərə getmədi". – "Bəli, – özünü hardasa günahkar bilən atası dilləndi. – Akif vaxtında oğlunun başına ağıl qoymalıydı, deməliydi ki, a bala, indiki zamanada qız aşağı düşüb duz almağa görə nişannısından icazə alməli dəyil. Məni yandıran odu ki, qəddar kəlbəcərri, yad adam, qohum olmuya olmuya çörək itirmədi, amma Akif əmioğlu belə alçaxlıq elədi. Dədəm o müharibədə Akifgilin də külfətini aclıqdan qurtarmışdı. Haram olsun dədəmin sizə elə-dikləri, Akif, haram olsun".

20 oktyabr, 2022 – 14 may, 2023
Bakı – Mingəçevir – Bakı





Nəcib Fazil QISAKÜRƏK

Allahsız adamın fikrinə, Allahsız cəmiyyətin məfkurəsinə inanmırıam!

Ya Allaha baş əyər, heç kimsəyə əyməzsən, ya hər kəsə baş əyər, heç bir şeyə dəyməzsən.

Kaş mən Allah kəlməsindən başqa ağzından tək bir söz çıxmayan dilsiz olaydım!..

Aldığımız nəfəsi belə geri veririksə, heç bir şey bizim deyil.

Ağıl ağıl olsaydı, ismi könül olardı...

Dünya gözəl olsaydı, doğularkən ağlamadıq...

Yaşarkən təmiz qalsaydıq, öləndə yixanmadıq.

Əgər dadını bilsəniz, çörəyi bölüşmək çörəkdən daha ləzzətlidir.

Həyatımızın yarısını uyuyaraq keçiririk, qalan yarısını da uyudularaq...

Siz bir sərrafın bağırlığını heç eşitdimi? Qiymətli malı olanlar bağırmaz.

Tövbə qapısı açıqdır dediksə, təzə günahlarmı işləməlisən?

Qurban olduğum Allaha belə gündə beş vaxt yetmək mümkün ikən, özünü əlyetməz sananlara salam olsun...

Çox sıxıldınsa həyatdan, bir məzarlığı get. Ölülər yaxşı bilir; yaşamaq gözəldir.

Bu gedislə utanmaqdən utanın bir nəsil gələcək.





Somerset MOEM



Nəyi isə azadlıqdan üstün tutan millət azadlığından məhrum olacaq. Gülməlisi odur ki, var-dövləti, ya firavanlığı azadlıqdan üstün tutsa, onlara da həsrət qalacaq.

Mənasız məxluq olmamağı üçün İnsana çox böyük bir bədəl ödəmək lazım gəlir.

Nə qədər dansaq belə, qəlbimizin dərinliyində bilirik ki, başımıza gələnlərin həmisiñə layiqik.

İnsanın ki ümidi qırıldı, daha onda heç nə qalmır.

Həyatın mənə öyrətdiyi ən dəyərli şey bu oldu: heç nəyin peşmançılığını çəkməyəsən.

İnsanlar anlamadıqları şeyləri ələ salmaqdan xoşlanırlar.

Sadə və aydın yazmaq eynilə səmimi və xeyirxah olmaq qədər çətindir.

Həyatın ən böyük faciəsi insanların ölümlü olmaları yox, sevməyi bacarmamalarıdır.

Keçmiş haqda ki düşünməyə başladınız, deməli, artıq gələcəyiniz yoxdur.


Ölmək cansızıcı və kədərli şeydir. Sizə tövsiyəm: belə şeydən uzaq durun.

İnsanlarancaq deyəcəkləri söz olanda danişsaydilar, ünsiyyət qurmağı az vaxtda tamam yadırğayardılar.

İnsan – olmaq istədiyi deyil, olmaya bilməyəcəyidir.

Həyatda uzun sürən xoşbəxtliyə bir tək başqaları üçün yaşamaqla nail ola bilərsən.





Rey BREDBERİ

Oxunmayan kitablar intiqam almayı bacarır.

Jül Vern – atamdır. Herbert Uells – çox müdrik əmimdir. Edqar Allan Po – dayım oğludur... Siz indi qohum-əqrəbamı tanıyırsınız...

Kitabları yandırmaqdan daha dəhşətli cinayətlər var. Məsələn, onları oxumamaq...

Yaşamaq üçün həyatın mənasını arayıb-axtarmağı tərgitmək gərək. Həyat elə özü-özlüyündə cavabdır.

Allah-təala bizə ağılı ondan ötrü verib ki, xəlq olunanları araşdırıb öyrənək, da-ha falçılıq eləyib gələcəkdə bizi nə göz-lədiyindən qorxmaq üçün verməyib...

Gözlərini geniş aç və elə bir acgözlükə yaşa ki, sanasan onça saniyə sonra öləcəksən.

Mənim üçün ən başlıcası – heyrətlənməkdən qalmamaqdır.

Gülümşə ki, fəlakətə keyf yaşatmayasan.

Möcüzə baş verən vaxt heç vədə onu şübhə altına almayıñ.


Xeyir Şərrə hər zaman şərr olaraq gör-sənəcək.

Bəşər övladı necə yolunu azmişdışa, elə də qalıbdı.

Şərrin bir tək gücü var ki, həmən gücü də ona elə özümüz veririk.

Zəngli saata ehtiyac yoxdur, fikirlərim özü məni oyadır...





Seyyid Hüseyin NASR



Düşünən kəs üçün gözəllik Əbədi Olana
açılan bir qapıdır...

İnsanancaq Allahın işığında özünü bilə
bilər.

Allah öz Gözəlliyini seyr etmək üçün Ka-
inatı yaratmışdır.

Bilginin ən üstün dərəcəsi Allahı idrakdır.
Allahı dərk etmənin isə imandan başqa yolu
yoxdur, mümkün də deyil.

Yalnız məna göyündə bir ulduz olmağa
çalışmaqla insan dünya ilə ahəng içində
yaşaya bilər.

İnsan təbiətdəki ahəngi və gözəlliyi öz
zəifliyinin fərqinə vararaq Yaradıcının Hik-
məti qarşısında boyun əyməklə kəşf edə
bilər.

Modern insan heyrət duyusunu itirib-
dir; bu, müqəddəslik duyusunu itirmiş ol-
mağının nəticəsidir.

Əgər görmənin anlamını cismani gözün
gördüyünün fövqünə çıxarsaq, görmək –
inanmaqdır.


Allah ilə barışq olmadığı müddətcə in-
san özüylə barışqda ola bilməz və özüylə
barışqda olmadığı müddətcə də təbiətlə
barışqda ola bilməz.

Mənəvi yol üzərində irəliləyiş nəfs ilə Ruh
arasında sürəkli təkrarlanan qarşılaşmalarla
doludur... Nəfs – xəzinəyə çata bilməsi üçün
qəhrəmanın öldürməli olduğu əjdahadır.

Gözəlliyin çirkinliyə, ahəngin nizamsız-
lığa necə hakim olduğunu görmək üçün mi-
zani insan əliylə pozulmamış saf təbiəti seyr
etmək yetər.

Qəlb gözü ki bircə dəfə örtüldü, daha in-
san haqda əsl bilgiyə yetmək mümkün deyil.

Toplayani və tərtib edəni:
C.Məmmədov





Müşfiq CƏBİ

(Tərlan Əbilova sms əvəzi)

Baxışlar asılıb bu çərçivədən,
Çəkilə biləydim bircə bu şəklə.
Göy belə dəyişib tərzini, qardaş,
Döşənib yoluna yer bu şəkildə...

Biçdin öz əyninə kürkünü belə,
Sevmədin taleyin ərkini belə.
Bir an dəyişmədin görkünü belə,
Otur bu şəkildə, dur bu şəkildə...

Sən sözdən, şeirdən umduñ təsəlli,
Bir fikrə getmişən gör neçə ildir...
Rəssamı bəllidir, ustası bəlli,
Götür divarını hör bu şəkildə...

Təbin dövrə vurdı, çağladı ilham,
Az qala başına çökmüşdü bu dam.
Şəhərin görkəmin korlayan adam,
Nə gözəl düşmüsən gör bu şəkildə.

QAYIDIB QAPINI DÖYSƏM BİR GECƏ

Nə mənə, nə də ki heç hara yazma,
Sənsiz darixıram, hər şey çətindir.
Baş vurub gedirəm lap uzaqlara,
Xəyalınla qalmaq daha şirindir.

Qayıdib qapını döysəm bir gecə,
Mənim gəlişimə sevinərsənmi?..
Sevincdən qəlbimdən bir haray qopsa,
Çəkdiyim bu ahla isinərsənmi?..

Ah, yenə xeyaldır, bu dediklərim,
Hardasa adınlə adım qovuşur!
Bir oğlan dolaşır tək küçələri,
Hardasa təklikdən bir qız üzüyür...

Dizin göynəyirmi başımdan ötrü,
Saçın darixırmı sığalım üçün?
Bir az yastiğında yer saxla, gülüm,
Gecə qəfil gələn xəyalım üçün...

O KÜLƏK, ÇƏTİN Kİ, QAPINI DÖYƏ

Açılan pəncərəm səndən danışır,
Örtülən qapıma səni yazmışam.
İynənin ucundan keçə bilməyən
İpimə, sapıma səni yazmışam.

Hissimin çözülməz qəzəbi sənsən,
Ruhumun hər zaman tələbi sənsən,
Ürək ağrımın da səbəbi sənsən,
Könül əzabıma səni yazmışam.

Sağım qubarlanır, solum daşlanır,
Bütün ümidişim sənə tuşlanıb.
Birinci səhifəm səndən başlanır,
Ən son hesabımıma səni yazmışam.

O külək, çətin ki, qapımı döyə,
O bulud mənimdir, sancılıb göyə.
Bir ömür dillərdə oxunsun deyə,
Ömür kitabımıma səni yazmışam.

AXTARMA, TAPMAZSAN CAN YERİ MƏNDƏ

Gecəsi üstünə çökmüş səhərəm,
Bir daha qızarmaz dan yeri məndə.
Səni axtarmağa gedirəm, gülüm,
Axtarma, tapmazsan can yeri məndə.

Özümdən içəri gedirəm, çəkil,
Əriyib qanıma qarışım təki...
Sən də gəl üstümdə elə aqla ki,
Zərrə də qalmasın qan yeri məndə.

Qarışib gecəyə çəkdiyim bu ah,
Yaman çox gecikir bu gələn sabah.
Sənə də bir canlıq borcum var, Allah,
Onu da gəl alib yan yeri məndən.

SƏNİ UZAQLARA APARAN GƏMİ

Səni uzaqlara aparan gəmi
Gəlib gözlərimin yaşından keçir.
Burda bir qadın var, xəbəri yoxdur,
Hər gün ürəyimin başından keçir.

Dər məni nəfəstək, könlünə dolum,
Bir də gözlərindən salmayım yolu.
Gəl tut əllərimdən, qurbanın olum,
Ömrün payızından, qışından keçir.

Daha yolun da heç düşməz yanımdan,
Sən getdin, sanma ki, qopdun canımdan;
O itmiş xəyalın bir qız donunda
Gəlib səhər-axşam qarşısından keçir...

NƏSƏ DÜZ ÇIXMADI BU YAZIN, ALLAH

Ölüb-diriləsən yatdığını yerdə,
Üstündə bir yuxu yozanın ola.
Deyirəm, yuxuda gördüklorını
Götürüb alnına yananın ola.

Daha gözlərimin gecə vaxtıdır,
Daha gəncliyim də düşübdür taxtdan.
Dağılıb bu ömrün qara saçları,
Açılib taleyin yaxası çoxdan.

Elə kar olmuşam mən bu həyata,
Çatmir qulağıma avazın, Allah.
Mən ayaq üstündə çoxdan olmuşəm,
Nəsə düz çıxmadi bu yazın, Allah.



Məmməd MƏMMƏDLİ

ZÜLMƏTDƏN DOĞAN GÜNƏŞ

Həyəcanla videonun başlanmasılığını gözləyirdim. Bilirdim ki, əməliyyata hazırlıq gedir. Gözüm tez-tez qolumdakı SEIKO saatında idi. Dörd dəqiqədən sonra kamerasını yandırdılar. Əməliyyat otağında həkimi, beş nəfər köməkçisini və aşırıdan əziyyət çəkən yoldaşımı gördüm. Qadınların necə bir ilahi varlıq olduğunu həmin gün anladım.

Divanda uzanıb televizora baxırdım ki, yoldaşım otağa girdi:

– Aşkito, ürəyim sıxlıq, elə bil havam çatmir.

– Onda gedək oppalara. Havaya çıxan kimi əhvalın yüksələcək.

– Kofe?

– Hə, gedək bulvarda kofe içək. Həm də dəniz havası udaq. İndiki halında gəzmək sənə hava-su kimi lazımdı.

Ömüşümün əhvali pozulanda həmişə ona meşə findıqlı kofe alıram. Özümə də birini götürürəm, amma yanında mütləq siqaret olmalıdır. Amma tüstü yoldaşımı pis təsir edir. Əlimi alışqana atan kimi o, məndən aralanır. O qədər kənara çəkilir ki, qıraqdan baxan bizim bir yerdə olmadığını düşünür.

Həmin gün hava şaxtalı olmasa da, külək belimi xəncər kimi kəsirdi. Ancaq hərəkət etdikcə bir tərəfdən qızınırıq. Dəniz və zgazalından gəzə-gəzə, sahil boyu "Dəniz Mall" a doğru getdik. Mən aradabir dayanıb foto-kamera ilə xəzrinin üzünə duran zeytun və şam ağaclarını çəkirdim. Küləyin qəzəbinə gələn zeytun ağacları şəkildə saç yolan qadınları xatırladırdı.

– Aşkito, soyuqdu, sonra çəkərsən, – yoldaşım arxasını küləyə çevirib kapüşonun altından məni səslədi.

Sürətimizi artırdıq və bulvarın adamsız xiyanətləri ilə gəzə-gəzə Xalça muzeyindən sola burulduq. "Dəniz Mall" a daxil olanda bayırda soyuq yanvar ayını tamamilə unutduq, canımız qızdı, həm də içəridə təşkil olunan konsert programını izlədik. Sonra geyim dükanlarını gəzə-gəzə birinci mərtəbədəki kafedən yoldaşımın çox sevdiyi meşə findıqlı qəhvə sıfariş verdik. Ofisiant əlində kağız stəkana süzülmüş iki ətirli qəhvəni gətirən kimi yoldaşımın dodağı qaçıdı.

– Ömüş, soyuqda kofe içməyin ayrı ləzzəti var ha, – dedim.

O da gülümşəyərək gözlərimə baxdı:

– Mən bilirəm sən nəyə görə onu bayırda içmək istəyirsən...

Dəniz tərəfdəki çıxışdan keçib yenidən yanvar ayına düşdük. Bir cüt göyərçin əlimizdə yem olduğunu zənn edib yanımıza qondu. Yoldaşım çəvrilib onlara baxdı:

– Goyərçinləri heç sevmirəm, – deyəndə təəccübəldim.

– Nə üçün? – deyib əlimi alışqana atdım.

– Yaraşıqlı deyillər, görünüşləri pisdi, həm də çoxdular.

Bu zaman bir qağayı başımızın üstündə dövrə vurub üzü dənizə tərəf süzdü. Onun incə manevr etdiyini gözü alan yoldaşım nazla başını quşun getdiyi səmtə çevirdi.

- Amma qağayı... səviyyədir, görürsən necə incə quşdur?

- Bəs sən onun ayaqlarına fikir vermisən?

- Yox, necədir ki?! - təəccübə məndən soruşdu.

- Ördək kimi ayaqları var, - deyib siqareti yandırdı.

Dalğaların sahilə çırpıldıği yerdə qağayılar qayaların üstündə qanadlarını açıb lələklərini küləkdə qurudurdular. Bir neçəsi başımızın üstə dövrə vurur, sürəhiyə, skamyalara qonub, qışqırışa-qışqırışa adamlardan yem istəyirdi. Bizi görən kimi yan-yörəmizə yiğişdilər.

- Gəl sənin qağayılarla şəklini çəkim, - deyib yoldaşımı fotokameramda kadra aldım.

Bir-iki foto çəkmişdim ki, ömüsüm əlləri ilə qarnını tutub həyəcanla mənə baxdı. Üzündəki ağrılı ifadədən narahat olsam da, ürəyimə ipisti sevinc doldu. Hava qaralmamış taksiyə minib evə qayıtdıq. Pilləkənləri qalxanda yoldaşının yenidən sancısı tutdu. Birtəhər mənzilə çatdıq, divanda əyləşib vaxtı gözlədik. Gözüm saatda idi...

Yaşyarım olanda anamın mənə südlü manna sıyığı yedirtməsi yadına düşdü. Evvanda balaca "zaycık" taburetdə otuzdurub, özü də qapının arasında çömləmiş halda, qaşıqla götürdüyü sıyığı üfürə-üfürə quş balasını yedirdən təki ağızma qoyardı. O vaxtdan sevirəm bu yeməyi. Yəqin, mannaya görə bu epizod hələ də xatirəmdən silinməyib.

Yoldaşının ağrından zarıldaması məni uşaqlıq xatırərimdən ayırdı. Hiss etdim ki, vaxtdı. Ömüsüm bir anlıq ağrısını udaraq həyəcanqarışlıq təbəssümlə üzümə baxdı:

- Aşkito, məni doğum evinə apar... deyəsən, bəbiş gəlir...

Cəld paltomu geyinib həyətə düşdüm. Binanın qarşısında dayanan taksilərdən birinə, blokun qarşısına gəlməyi xahiş etdim. Cox

həyəcanlı idim. Necə də olmayım, axı ilk övladım dünyaya gəlirdi. Allahdan qızımın sağ-salamat dünyaya gəlməsini istəyirdim. Piləkənləri qaça-qaça mənzilə qalxdım. Ömüsüm paltosunu geyinib dəhlizdəki oturacaqda məni gözləyirdi.

Qapını arxamızca bağladıq. Qolundan tutdum, mərtəbələri asta-asta endik.

Maşın doğum evinə yol aldı. Bizi qarşılayan tibb bacısı həkimə zəng vurub ömüşümü doğum otağına aparanda mən ödəniş etmək üçün kassaya yaxınlaşdım. Qolumdakı "SEİKO" saatına baxdım, 18:30-u göstərirdi. On dəqiqədən sonra həkim gəldi. Gözləri axındı. Elə bil bütün sutkanı oyaq qalmışdı. Yaxınlaşış yoldaşının adını və soyadını dedim. "Həkim, bəbişimə kömək edin gəlsin" - deyəndə sönük bir təbəssümlə üzümə baxdı və bir söz demədən əməliyyat otağına qalxdı.

Doğuşu monitordan canlı izləmək üçün məni birinci mərtəbədəki xüsusi otağa dəvət etdilər. Həyəcanla videonun başlanması gözləyirdim. Bilirdim ki, doğuşa hazırlıq gedir. Gözüm qolumdakı SEİKO saatında idi. Dörd dəqiqədən sonra kamerası yanındırlar. Əməliyyat otağında gözlərindən yuxu tökülen həkimi, beş nəfər köməkçisini və ağrından əziyyət çəkən ömüsümü gördüm. Qadınların necə bir ilahi varlıq olduğunu həmin gün, yanvarın 15-də anladım.

Nədənsə videonun səsini almışdilar. Bir gözüm həkimdə, o biri gözüm yoldaşımıda qalmışdı. Onların hər bir hərəkəti mənimcün bir möcüzə idi. Elə bil səssiz kino izləyirdim. Bir anda gözlərimin önündən XIX əsrin sonlarında Lümyer qardaşlarının nümayiş etdirdiyi "Qatarın La-Syotaya gəlişi" lenti ötüb keçdi. Mən də o dövrün insanları kimi qorxuyabənzər həyəcan hissi keçirirdim. "Aha, deyəsən, bəbiş gəlir. İndi ata olacam!" - işıq sürətilə düşündüm. Bəbişin başı görünəndə sevinməyə macal tapmamış yərimdə donub qaldım - həkim huşunu itirib, yerə yixilmişdi. Bu zaman ekran ağardı, elə bil içərini duman basdı. "Nə baş verir orda?" - özümdən ixtiyarsız qışqırdı...

Görüntü yavaş-yavaş bərpa olunanda əməliyyatxanadakıların qorxu içində dağılışlığını gördüm. Ağappaq işiq zərbəsi cax-naşma yaratmışdı. Yuxarı mərtəbədəkilər klinikani tərk etməyə başlayanda təşviş dalğası mənə çatdı. Dəli kimi yuxarı götürdüüm.

Dəhlizdə bəbişin çıqtısı binanı tərk etməyə tələsən adamların səsinə qarışmışdı. İçərigirdim. Həkimyerdəsərili vəziyyətdəydi. İşıqlı dünyada gözünü açmağa qorxan qızımı qollarını özünə sıxbıç çıçıran yerdə görəndə ürəyim bir az rahatlaşdı. Məcüzə! Qızım həkimin köməyi olmadan, özü gəlmışdı dünyaya. Sevincimdən yoldaşımı səslədim:

– Ömüs!

Yoldaşım cavabında:

– Aşkito, uşaq necədi? – deyib zəif və narahat səslə xəbər aldı.

– Yaxşıdı, ömüs... – diqqətlə uşaqa baxıb, – amma bir az qəribə görsənir – dedim.

– Bəbişi mənə göstər!

Uşağı əlimə alıb, göbəyini kəsmək üçün yan masada gözümlə kəsici bir alət axtardım. Qızımı əlimdən yerə qoymadan o biri əlimlə həkim qayçısını götürdüüm. Göbəyini kəsib, yanağından öpdüm.

– Bu, bizim bəbişdi? Gözləri çox iridi, yup yumrudu, həm də bir-birindən çox aralıdı. Normal deyil elə bil...

– Ver mənə, qızımı görmək istəyirəm.

Uşağı qucağına qoyanda yoldaşım onu əlinə alıb bağırna basdı. Uşaq anasını tanıymış kimi səsini kəsdi.

– Əlbəttə, bizim bəbişdi, Günəşim mənim!

– Ömüs, klinikadakılar gediblər. Burda bizdən başqa heç kəs qalmayıb, – dedim.

Günəş mələfə ilə bələdim, sonra da paltonu əynimdən çıxarıb onu arasına qoydum, yaxşıca bükdüm ki, soyuq dəyməsin. Yoldaşım qolumdan tutdu və biz asta-asta pilləkəni endik.

Bayırda çıxanda artıq gecə idi. Səhərdən əsən dəli külək binaların arasında qıvrılıb ərimişdi. Soyuqdan donan yoldaşım özünü mənə sıxdı:

– Aşkito, evimizə üçlükdə qayıdırıq...

Başımı yuxarı qaldıranda gözlərim qamışdı. Havadə fırlanan yadplanetli kosmik gəmi üzümüzə şəfəq saçırı. Soyuq yanvar ayında qəlbimi isidən bu işiq lopası həyatımı büsbüütün dəyişdi. Çünkü o, bizə Günəş hədiyyə etmişdi.

Yanvar, 2023



Firəngiz SABİRQIZI

Bir az göyə yaxın ol,
Bir az da yerə uzaq.
Bir az isin odlara,
Bir az üşütsün sazaq.

Ulduzlarda arzu tut,
Yerlərdə dəfn etməyə.
Məni də həbsə göndər,
Sonra da əfv etməyə.

Allaha salam söylə
Aşan ağaç kökündən...
Sonra bir kəndir düzəlt
Şeytanın ağ tükündən...

Asıl ay işığından,
Süzül, gözlərimə düş.
Sonra gəl mənə yalvar,
Əyil, dizlərləmə düş.

Denən, məni bağışla,
Allah bağışlayandır.
Mən Allah deyiləm ki...
Adım cin daşlayandı...

Səndən qalan nə varsa,
Şəkil oldu mənimçün.
Nə çəkdimsə soldu e,
Divar oldu səninçün.

Asıldığım bu ömrə
Ağır gəldi çəkidə.
Yenə baxıb gülürsən
Solub olən şəkildə...

Nə gülməli günüm var,
Qaralarım ağ olub.
Xırda dərə-təpələr
Başa çıxıb dağ olub.

Gəl çərpələng uçuraq
Bu dağların başından.
Kağız gəmi üzdürək
Axan gözüm yaşından.

Bax, hər şeyin çarası,
Bax, hər şeyin yolu var.
Bir ağaç böyüdürüəm
Asilmalı qolu var...

Kəsdim, bax, ürəyimin
Sən olan tərəfini.
Yanağımın, gözümüzün
Nəm olan tərəfini.

Sənsizliyin çəkisin,
Ölçdüm, qanım qədərdir.
Nə desəm də, ta boşdu,
Nə desəm də, hədərdi...

Sildim saçımı düşən
Yağışın payızını...
Təkcə qış oxşadım –
Baharını, yazını...

Addım-addım unutdum
Səndən qalan nə varsa...
Sən də açıl, örtül ta,
Pəncərələr divarsa...

...Mən hər gün sənin o
Zəng çatmayan nömrənə
Yüz dəfə zəng edirəm...

"Bu nömrəyə zəng çatmir"
Deyən o qızın belə
Əllərindən öpürəm...

Tək-tənha qoymur məni,
Bir hənirti, səs edir...
Nömrənin o üzündən
Operator bəs edir...

Bilirəm ki, sağam mən,
Öldürməyib yoxluğun...
Azı həmişə udur
Sənin nöqtə çoxluğun...

Sən yoxsan, amma nömrən
Yaşayacaq mənimçün.
Yenə həmən nömrəni
Yığacam özüm üçün...

Bir gün o qız susacaq,
Bu zənglərim bitəcək.
"O nömrəyə zəng çatır"
Deyib küsüb gedəcək...

Əl uzatsan, dəyər göyə əllərin,
Sığal çəkər barmaqların aya da.
Ovuc-ovuc toparlayıb zər kimi
Ulduzları asar dən-dən havada.

Saçlarını külək siğalldıqca
Gözlərini qapayarsan gecəyə.
Yanaqların nurun alıb sevgidən...
..."Sən günəşə bənzəyirsən "necə də...

Qollarını geniş açıb quş kimi
Uçacaqsan sanki üzü Allaha.
Sən göylərə məndən daha yaxınsan,
Qısqanıram, düzü, səni Allaha.

Oxa bənzər kirpiyində titrəyiş,
Qaşlarında sakit sular baxırı.
Köksün dərin dərya kimi endikcə
Sual-sual arxasında axırdı...

Dodağında xəfif təbəssüm gəzər,
Parıldayar dişlərin dənə-dənə.
Bu gecənin sükutunu dinşəyib,
Piçildadım," yenə gələrsən...yenə"...

Köhnə, sıñib-uçulmuş
uzaq qapı kimisən.
Qeyri-adi nəyin var?
Sən də hamı kimisən...

Sənin də iki əlin
qırış tutub biləkdən.
Sən də sevib atmışan
hamı kimi ürəkdən.

Sənin də gözlərində
Yalançı göz yaşıν var...
Hamı kimi öləndə
Bir bəstə başdaşın var...

Sən də hamı kimisən,
Ayağların iz qoyur.
Sənin də başın altda
Biri gəlib diz qoyur.

Sən də hamı kimisən,
Soyuqda titrəməyin,
Əlini ovmağın var...
Yaxında it görəndə
Daş atıb qovmağın var...

Özgələrdən nə fərqli?
Fikirləşib tapmırıam...
Ən uzaq yollarımsan,
Gedib-gedib çatmırıam...

Sən də hamı kimisən,
Hamı da sənin kimi...
Səni kimlər sevəcək?
Bir də bax... mənim kimi,
Bir də bax mənim kimi...



Məti OSMANOĞLU



MƏDƏNİ-TARİXİ MƏKTƏB

Mədəni-tarixi məktəb təcrübi araşdırmanı həqiqi, etibarlı biliyin yeganə mənbəyi kimi müəyyən edən pozitivizm təliminin təsiri altında yaranıb. Bu məktəbin formallaşmasına alman maarifçilərinin və romantiklərinin millət haqqında fikirləri, O.Kontun pozitivizm görüşləri, Sent-Bövün bioqrafik metodu, Fransa romantik tarixşünaslığı, eləcə də Hegelin tarixi fəlsəfəsi təsir göstərmişdir.

Mədəni-tarixi məktəbin nümayəndələri bədii yaradıcılığın subyektiv xüsusiyyətini inkar etmədən yaradıcılığın mənşəyinin, eləcə də təkamülünün izahı üçün konkret milli və ictimai mühitlə bağlı faktların təhlilini əsas götürürdülər. Bu, onları idealist başlangıca əsaslanan romantiklərdən fərqləndirən başlıca xüsusiyyət idi. Mədəni-tarixi məktəb təmsilçilərinin mövqeyi belə idi ki, bədii əsər mühitin ümumi vəziyyəti və əxlaqi

çərçivəsində yaranır və ona yarandığı dövrü özündə əks etdirən sənəd kimi baxılmalıdır.

Mədəni-tarixi məktəbinəsas prinsiplərini fransız alimi İppolit Ten sistemləşdirmişdir. Onun "İngilis ədəbiyyatı tarixi" əsərinin müqəddiməsində, həmcinin "Sənətin fəlsəfəsi" əsərində mədəni-tarixi metodun nəzəri əsasları aydın və sistemli şəkildə şərh edilmişdir.

İ.Ten fərdi və bənzərsiz mədəniyyət hadisələrinin xaosunu tam əhatə edən vahid düstur tapmağa çalışırdı. Bu düsturu əldə etmək üçün o, sənətdəki dəyişikliklərin sosial ehtiyaclardan, həyatdan, adətlərdən və ideyalardakı dəyişikliklərdən asılı olduğu fikrini irəli sürmüdü. O, sənəti ictimai bütövün ayrılmaz tərkib hissəsi hesab edir və diqqəti konkret tarixi dövrdə, konkret milli ənənələr çərçivəsində sənətin orijinallığını şərtləndirən sosial amillər üzərində cəmləşdirməyə cəhd göstərirdi. İ.Ten sənət əsərini müəyyən inkişaf mərhələsində xalqın sosial psixologiyasının ifadəsi hesab edirdi.

Onun fikrincə, yazılışa təkcə cəmiyyət və reallığın empirik tərəfləri deyil, həm də bəzi ilkin bioloji amillər təsir göstərir. O, sənətin orijinallığını şərtləndirən üç amil müəyyənləşdirmişdi: irq, mühit və məqam.

Onun fikrincə, irq anadangəlmə, irsi meyildir, dünyaya insanla birlikdə gəlir və insanın xasiyyətini, eləcə də fiziki bədən quruluşunu müxtəlif xalqlara xas xüsusiyyətlər ilə fərqləndirir. Mühit insanın dünyaya gəldiyi iqlim, məkan və sosial şəraitdir. Məqam isə "millətin öz inkişafında çatdığı sürətdir". Buraya dövrün, zəmanənin xüsusiyyətləri, "xarici və daxili güclərin birgə işinin məhsulu" kimi irqin mühitə uyğunlaşması, sintezi daxildir.

Mədəni-tarixi metodun tərəfdarları Fransada F.Bryuneter, P.Lakomb, J.Renar; Almaniyyada K.Lamprecht, G.Gettner, "genetik metod"un müəllifi Şerer; İtaliyada F.de Sanktis; İspaniyada M.Menendesi-Pelayo hesab edilir. Danimarkalı tənqidçi Georq Brandes mədəni-tarixi məktəbin, Sent-Bövün bioqrafik metodunun əsasında müstəqil "tarixi-psixoloji" metodu yaratmışdır. Onun "XIX əsr Avropa ədəbiyyatında əsas cərəyanlar" əsəri bu metoda əsaslanır.

Mədəni-tarixi məktəb naturalizmin formalaşmasına təsir göstərmişdir, naturalizmin tərəfdarları xüsusilə mühitin fərdə təsiri məsələsinə daha çox diqqət yetirirdilər.

Fəlsəfənin və filoloji fikrin inkişafına ciddi təsiri olan mədəni-tarixi məktəb tənqiddən də kənarda qalmayıb. Fransız yazılıcısı Qustav Flober bu metoddan bəhs edərkən əsərin yaranmasına səbəb olan mühitin, müəyyən nəticələrə gətirib çıxaran səbəblərin "çox incə təhlil edildiyini" göstərməklə bərabər, şüuraltı poetikanın, kompozisiya, üslub fərq-liliyinin, müəllif fərdiyyətinin kənarda qaldığına diqqət yönəldirdi...

Ippolit TEN

SƏNƏTDƏ İDEAL HAQQINDA (*Sent-Bövə həsr olunur*)

Bu araşdırmanın mövzusu və metodu. – İdeal sözünün mənası.

Sizinlə haqqında bəhs edəcəyim mövzu, belə görünür ki, yalnız poeziya üçün keçərlidir. İdealdan danışanda qəlbin, ruhun dili ilə danışırlar; o zaman fikir ən doğma hissi ifadə edən gözəl, qeyri-müəyyən bir xəyal ilə dolu olur; o yalnız piçilti ilə, təmkinli bir şövqlə ifadə olunur; əgər bu barədə ucadan, hamının eşidəcəyi səslə danışırlarsa, deməli, bu, şeirdəki ideal deyil, hansısa kantatadır; xoşbəxtlikdən, göylərdən, məhəbbətdən söh-

bət gedəndə, dua edəndə olduğu kimi, ona ancaq barmaqların ucu ilə və ya qolları bir-birinə çarpaz bağlayaraq toxunurlar. Bizə gəlincə, öz adətimiz üzrə, onu təbiət-şunaslar kimi metodik qaydada, təhlil yolu ilə araşdırmağa başlayacaq və hər hansı bir odanın deyil, qanunun üzərinə gəlməyə çalışacağıq.

Birinci, ideal sözünü qrammatik cə-hətdən izah etmək asandır, onu dərk etmək lazımdır. Bədii yaradıcılığın... tərifini xatırlayaq. Dedi ki, sənət əsəri hansıa əsas və ya görkəmli xarakteri gerçək pred-metlərdə göründüyüündən daha dolğun və aydın şəkildə göstərmək məqsədi daşıyır. Bunun üçün sənətkar özündə həmin xarakterin ideyasını yaradır və ideyaya uyğun olaraq gerçək predmeti dəyişdirir. Bu əsasda dəyişdirilən predmet ideyaya uyğunlaşır, başqa sözlə, ideal olur. Beləliklə, sənətkar şeyləri öz ideyasına uyğun olaraq dəyişdirəndə onlar realdan ideala keçir; sənətkar onları öz ideyasına uyğun olaraq o zaman dəyişdirir ki, onlarda hansısa xüsusi nəzərə çarpan xarakter olduğunu anlayır və həmin xarakteri digərlərindən ayrıraq göz öünüə daha yaxın gətirir və ona daha çox üstün məna verir. Bunun üçün predmetlərin hissələrinin təbii əlaqəsini sistematik şəkildə dəyişdirir.

I

Bütün xarakterlər eyni dərəcədə də-yərlidir. – Məntiqi əsaslar. – Tarixi əsaslar. – Eyni hekayənin müxtəlif üsullarla işlənməsi. – Ədəbiyyatda xəsis, ata, oynaş tipləri. – Rəssamlıqda rəsmlər: Rembrandt və Veronezin İsa Emmausda rəsmi, Rafael və Rubensin, Leda Leonardo da Vinçinin, Michelangelo və Korrecionun mifoloji rəsmləri. – Bütün əhəmiyyətli xarakterlərin qeyd-şərtsiz dəyəri.

Sənətkarın öz obrazlarında ifadə etdiyi ideyalar arasında nisbətən yüksək olanları varmı? Onlarda başqları ilə müqayisədə daha yaxşı bir xarakter göstərmək olarmı? Hər bir predmet üçün elə bir məlum ideal

forma varmı ki, onun xaricində hər şey məqsəddən yayınmağa və ya səhvə çevrilir? Müxtəlif sənət əsərlərinin yerlərini və ya kiçikdən-böyüyə dərəcələrini müəyyən edən tabelilik qanununu aşkar etmək mümkündürmü?

İlkbaxışdan elə görünüür ki, yox; tapdığımız tərif, deyəsən, bu cür araşdırmaların yolunu kəsir; bizi belə bir fikrə yönəldir ki, bütün sənət əsərləri bir-biri ilə eyni səviyyədədir və burada fərdi sərbəstlik üçün kifayət qədər imkan var. Əslində, predmet, ümumiyyətlə, ideyaya uyğun gələn yeganə predmet olmaq üçün ideal hala gələndən sonra onun nə olduğunu fərqi yoxdur, seçim tamamilə sənətkardan asılıdır: obuvəyadigər predmeti öz istəyinə uyğun olaraq seçəcək, burada etiraz etməyə yer yoxdur. Eyni süjet bu və ya digər şəkildə tamamilə əks mövqelərdən işlənə bilər və ya nəhayət, iki ifrat vəziyyət arasındaki bütün yollarla verilə bilər. Üstəlik, burada tarix məntiqlə vəhdətdədir və bu nəzəriyyə bilavasitə faktlarla dəstəklənir. Müxtəlif əsrlərə, müxtəlif xalqlara, müxtəlif məktəblərə baxın. Tayfasına, ruhuna, tərbiyəsinə görə bir-birindən fərqli olan sənətkarlar eyni predmetə heyrətlənirlər: hər biri ona öz nöqtəyi-nəzərindən baxır, hər biri onda hansısa yeni xarakter hiss edir, hər biri onun özünəməxsus anlayışını formalaşdırır və bu anlayış, yeni sənət əsərində təcəssüm tapmış bu ideya birdən-birə ideal formalar qalereyasında yeni, nəfis bir əsər ucaldır, lap elə Olimpdə yeni bir tanrı ucalan kimi. Plavit zavallı Evklionu səhnəyə gətirdi; Molyer yenə eyni xarakteri aldı və zəngin tacir olan xəsis Qarpaqonu yaratdı. İki əsr sonra, artıq axmaq və bihörmət deyil, əksinə, nəhəng və müzəffər xəsis, Balzakın əli altında Qrandenin atasına çevrildi və eyni xəsis öz əyalətindən paytaxta köçürüldü, parisli, kosmopolit və şair-akomodator oldu, eyni tipli sələmçi Qobseki yenidən Balzaka yetirdi. Nankor uşaqlarından inciyən atanın vəziyyəti eynilə Sofoklun Kolondakı Edipini, Şekspirin kral Lirini və Balzakın Qorio atasını xatırladır. Bütün romanlar və

bütün teatr tamaşaları bir-birinə vurulan və evliliyə can atan cavan oğlanı və qızı təqdim edir; lakin bu cütlük Şekspirdən Dikkensə, Madam de Lafayedən Jorj Sanda qədər necə də müxtəlif simaların uçurumunda peyda olur! Deməli, sevgililər, atalar, xəsislər, ümumiyyətlə, bütün böyük tiplər daim yenilənə bilir; onlar durmadan indiyə qədər də dəyişiblər, gələcəkdə də dəyişəcəklər: şərtilik və ənənə hüdudlarından kənara çıxaraq icad etmək – əsl dahi şəxsiyyətin əsl əlaməti, yeganə şöhrəti və necə deyərlər, boynuna düşən vəzifəsi də elə budur.

Əgər ədəbi əsərlərdən sonra plastika sənətinə nəzər salsaq, bu və ya digər xarakteri sərbəst seçmək hüququ burada daha da möhkəmlənəcək. Yevangelist və ya mifoloji bir neçə sima və səhnə istənilən böyük sənət məktəbinin süjetini, demək olar ki, təkbaşına verib, rəssamın seçim azadlığı burada həm əsərlərin müxtəlifliyində, həm də qazanılan böyük uğurda aydın görünür. Biz birini digərinin ayağına verməyə, bir mükəmməl əsəri digər mükəmməl əsərdən üstün tutmağa cəsarət etmirik, biz Veronezdən çox Rembrandta, ya da Rembrandtdan çox Veronezə üstünlük verməliyik deməyə cəsarət etmirik. Baxın, onların arasında necə böyük təzad var!..

... Onlardan hansına üstünlük vermək olar? Burada hansı xarakter daha yüksəkdir? Dolub daşan xoşbəxtliyin valehedici lütfü, qürurlu enerjinin faciəvi əzəməti, yoxsa kəskin ağıl və incə rəğbətin dərinliyi? Buların hər biri insan təbiətinin hansısa mühüm tərəfinə və ya bəşəriyyətin inkişafının hansısa vacib məqamına uyğundur. Xoşbəxtlik və kədər, sağlam ağıl və mistik söyleqlama, fəal güc və ya zərif həssaslıq, narahat düşüncənin yüksək zirvələri və heyvani sevincin geniş azgınlığı - həyatda bütün həllədici, aydın yolların öz qiyməti var. Bütün əsrlər və bütün xalqlar var gücü ilə onları Allahın nuruna tutmağa çalışdır; tarixdə görünənlər sənətin siyahısında yenidən canlandırılır (ümumiləşdirilir) və təbiətin müxtəlif canlıları, onların quruluşu və

instinktləri öz yerlərini dünyada, öz izahını isə elmdə tapdığı kimi, insan təxəyyülünün yaratdıqları da, hansı prinsiplərlə və hansı istiqamətdən yaradıldığından asılı olmayaq, tənqidin rəğbatində bəraət qazanır və öz yerini sənətdə tapır.

II

Müxtəlif əsərlərin daha çox və ya daha az dəyəri. – Zövqlərin uyğunluğu və bir çox məsələlərdə yekun hökm. – Fikrin irəli sürüldüyü üsulla təsdiqlənən nüfuzu və ya çəkisi. – Onun sonuncusunun ən son tənqid üsulları ilə möhkəmləndirilməsi. – Doğrudan da, sənət əsərinin dəyərini müəyyən edən qanunlar var.

Yenə də – gerçək, real dünyada olduğu kimi – eynilə fantaziya aləmində də müxtəlif səviyyələr və ya yerlər var, çünkü dəyərlər fərqlidir. Camaat və bilicilər birincini göstərir, ikincini isə müəyyənləşdirir. Üç il ərzində beş əsrlik İtaliya rəssamlığından qaçaraq biz də eyni şeyi etdik. Biz hər yerdə, hər addımda hökm oxuduq, qiymət verdik. Ancaq özümüz də bilmədən ölçünü əlimizdən buraxmadıq. Başqaları da bizim kimi davranır, ümumiyyətlə, hər bir işdə olduğu kimi, tənqiddə də hazır, artıq deyilmiş həqiqətlər var. İndi hər kəs etiraf edir ki, Dante və Şekspir kimi məşhur şairlər, Motsart və Beethoven kimi məşhur bəstəkarlar aid olduqları sənətdə mühüm yer tuturlar. Çağımızın bütün yazıçıları arasında birinci yer yekdilliklə Göteyə verilir. Onu fleminqlər arasında Rubenslə, hollandlar arasında Rembrandtla, almanlar arasında Albrekt Dürer ilə, venesiyalılar arasında Titsianla heç kim müqayisə etmir. İtalyan İntibah dövrünün üç rəssamı Leonardo da Vinçi, Mikelancelo və Rafael, yekdil fikrə görə, hamidan üstündür. Nəsillərin elan etdiyi bu yekun hökmlər, onların irəli sürülmə üsulu ilə qəbul edilmiş avtoritetə haqq qazandırır. Əvvəla, sənətkarlar haqqında mühakimədə müasirlər razılığa gəliblər və bu qədər fərqli düşüncələrin,

temperamentlərin və tərbiyənin qarşılıqlı təsirindən doğan bu fikir artıq özlüyündə əhəmiyyətlidir, çünkü hər bir fərdi zövqdəki çatışmazlıq öz aralarında mübahisə edən başqa mülahisələrin müxtəlifliyi ilə tamamlanır, nəhayət, tarazlaşır və bu daimi qarşılıqlı tənzimləmə yekun rəyi get-gedə həqiqətə daha çox yaxınlaşdırır.

Bunun ardınca tamamilə yeni bir ruhla başqa bir dövr gəldi və ondan sonra yenə başqa bir dövr gəldi; onların hər biri iddiaya öz nöqtəyi-nəzərindən baxır və onu yoxlayır; bunların hamısı eyni zamanda həm dərən düzəlişlər, həm də güclü təsdiqlərdir. Beləcə, müxtəlif məhkəmələr qarşısında dayanan əsər onlardan eyni qiymətlə çıxdıqda və neçə əsrlər boyu qırılmayan zəncir kimi dayanan hakimlər eyni hökmü verməyə razılaşdıqda, yəqin ki, onların hökmü ədalətlidir: əgər bir əsər başqalarından, həqiqətən, üstün olmasayıdı, bu qədər müxtəlif rəğbəti öz üzərinə çəkməzdi. Müəyyən dövrlərə və xalqlara xas olan idrakin məhdudluğunu bəzən ayrı-ayrı şəxslər kimi, dövlətləri və xalqları da yanlış mühakimə yürütəndə və dərk etməyə sövq etsə belə, burada da baxışlardakı fərdi fərqlər aradan qaldırılır, tərəddüdlər bir-biri tərəfindən məhv edilir və tədricən o qədər sabitlik və düzgünlük əldə edilir ki, biz belə möhkəm və qanuni əsaslarla söykənən rəyə əsaslı şəkildə etibar edə bilərik. Nəhayət, insanların fitrətindəki bu instinkтив zövq həmrəyliyinə əlavə olaraq, tənqidin ən son üsulları sağlam düşüncənin avtoritetinə elmin də avtoritetini əlavə edir. Hazırda tənqidçi onun şəxsi zövqünün heç bir əhəmiyyət daşımadığını, öz xasiyyətini, öz meylini, öz partiyasını, öz maraqlarını tamamilə kənara qoymalı olduğunu, istedadının hər şeydən önce rəğbət olduğunu yaxşı bilir. Yaxşı bilir ki, tarixdə ilk iş özünü mühakimə etmək niyyətində olduğu insanların yerinə qoymaq, onların instinkt və vərdişlərini mənimsemək, onların hissələrinə nüfuz etmək, fikirlərini yenidən yaratmaq, onların daxili vəziyyətini öz daxilində canlandırmaq, özünü onları əhatə edən

mühitdə hərtərəfli və olduqca aydın şəkildə təsəvvür etmək, daxili vəziyyətini özündə əks etdirmək, fitri xarakterləri ilə birləşərək onların fəaliyyətini təyin edən və həyatlarını istiqamətləndirən şərait və təəssüratları təxəyyül vasitəsilə izləməkdir.

Belə bir əsər bizi sənətkarların nəzər nöqtəsinə qoyaraq onları daha yaxşı başa düşmək imkanı verir və bu əsər bir sıra təhlillərdən ibarət olduğundan, hər hansı digər elmi əsər kimi, yoxlama və təkmilləşdirmə üçün əlçatandır. Bu metoda istinad edərək məşhur bir sənətkarı bəyənə, yaxud bəyənməyə bilərik, eyni əsərdə bir hissəni pisləyib digərini tərifləyə bilərik, hər şeyin qiymətini müəyyən edə bilərik, uğur və sapmaları göstərə bilərik, çiçəklənmə və tənəzzül dövrlərini tanıya bilərik və bütün bunları özbaşına deyil, hamiya məlum ümumi qaydalar əsasında edə bilərik. Mən də elə bu sırlı qaydanı aydınlaşdırmağa, dəqiqlik müəyyənləşdirməyə və sizə sübut etməyə çalışıram.

III

Bədii yaradıcılığın tərifi. – Yerinə yetirməli olduğu iki şərt. – Bu iki şərtin necə yerinə yetirilməsindən asılı olaraq, bədii əsərlərin böyük və kiçik dəyəri. – Təqlid sənətinə tətbiq. – Necə və hansı məhdudiyyətlərlə eyni qayda qeyri-təqlidi sənətlərə aiddir?..

Bunun üçün əldə etdiyimiz tərifi hissə-hissə nəzərdən keçirəcəyik. Hansısa nəzər-rəçarpan, görkəmli xarakterə üstünlük vermək – sənət əsərinin məqsədi budur. Deməli, əsər həmin məqsədə nə qədər yaxınlaşsa, şübhəsiz ki, bir o qədər mükəmməl olacaqdır; başqa sözlə: bu şərtlər nə qədər dəqiq və dolğun ifadə olunsa, həmin əsər bədii əsərlərin ümumi miqyasında və ya ierarxiyasında bir o qədər yüksək yer tutacaqdır. Burada zəruri şərt var: xarakterin mümkün qədər üstün olması və mümkün qədər görkəmli olması. Sənətkarnın qarşısındaki bu iki öhdəliyə daha yaxından nəzər salaq. Yiğcamlıq üçün yalnız təqlid sənətini, heykəltəraşlığı, dramatik musiqini,

rəssamlığı və ədəbiyyatı, əsasən də sonuncu ikisini təhlil edəcəyəm. Bu, kifayətdir, çünkü sizə təqlidi sənətlər ilə qeyri-təqlidi sənətlər arasında əlaqə məlumdur. Onların hər ikisi xüsusi nəzərə çarpan bir xarakteri üstün tutmağa çalışır. ...Yeganə fərq ondadır ki, təqlidi sənətlər, rəssamlıq, heykəltəraşlıq və poeziya üzvi və əxlaqi əlaqə formalarını əmələ gətirir və real predmetlərə uyğun əsərlər yaradır, digər incəsənət növləri, yəni dar mənada musiqi və memarlıq isə real mövzulara uyğun gəlməyən əsərlər yaratmaq üçün riyazi münasibətləri bir araya gətirir. Lakin bu cür qurulmuş simfoniya və ya məbəd də yazılmış bir şeir və ya təsvir edilmiş bir sima kimi canlı varlıqlardır, çünkü onlar da mütəşəkkil varlıqlardır, onların bütün hissələri bir-birindən asılıdır və eyni rəhbər prinsiplə idarə olunur; onların da öz fizionomiyası var, onlar da müəyyən niyyət nümayiş etdirirlər, həm də özünəməxsus ifadə ilə danışırlar, eləcə də məlum təsiri yaradırlar. Bütün bunlara görə onlar da digərləri kimi ideal yaradılmışlardır, eyni yaranma qanunlarına və tənqidin müəyyənləşdirdiyi eyni qaydalara tabedirlər; onlar bütün sənət əsərləri sırasında ayrıca bir qrupu təmsil edirlər və bəzi məlum məhdudiyyətlərlə əvvəllər onlardan kənardan aşkar edilmiş həqiqətlər onlara da aiddir.





Könül MƏMMƏDOVA

“MÖCÜZƏLƏR DİYARI”

Kral həmişəki kimi saray əyanları, kral əshabələri, zadəganları ilə birlikdə dəniz qıraqında səhər gəzintisində idi. Dalğaların ləpədöyənə, sonra da kralın əbasının ətəyinə dəyməsi, məyyətini islatması heç kimi narahat etmirdi. Kral Qızıl Henri səltənətinə güvənib heç kimi sixmirdi, sadə vətəndaşlar kimi azad və rahat yaşayırdı. Krallığında qoyduğu qayda-qanunu isə heç kim pozmağa cəsarət etməzdi. Bu, kralın qəddarlığından yox, ədalətindən irəli gəlirdi. Yeni doğan günəşin işığında kralın yaşıldan qəhvəyiə doğru dəyişən ala gözləri dənizin üzündə cansız qalan qızı gördü. Kral qara saçlarının ön hissəsində xal kimi görünən sarımtıl saçlarını əli ilə axraya atıb diqqətlə dənizə baxdı. Həyəcanla qızı dənizdən çıxartmağı

əmr etdi. Əl-ayağa düşən əyanlar qızı dənizdən çıxardılar. Kral ilk dəfə gözünü bir qızdan çəkə bilmirdi. Əyanlar kralın qızı baxdığını görüb daha da vəlvələyə düşdülər, bir-birlərinin qollarına vurub piçıldılar. Kralın istəyi ilə naməlum qızı aylıtmağa çalışıllar.

Möcüzələr diyarının kralı Qızıl Henri 13 yaşında taxta çıxmışdı. Atası kral III Uzunsaçlı Lotharın illərlə uşağı olmurdu. Övlad həsrəti ilə yaşayan III Uzunsaçlı Lothar illərlə özünə baxmır, saçları uzandıqca uzanırdı, fikir etməkdən gözlərinin əti o qədər sallanmışdı ki, gözləri açıq olanda da yumulu görünürdü. Kralın varisi yox idi deyə, hamının gözü var-dövlətində, hakimiyyətində idi. III Uzunsaçlı Lotharın uzun saçlarını qinasalar da, bu saçlar ona döyüşlərdə uzun kəndir kimi kömək edirdi. 24 il sonra kral III Uzunsaçlı Lothar saçlarını kəsdi, oğlu Henri dünyaya gəldi. O, dünyaya gələndə ölkələrində möcüzə baş verdi. Bu ölkədə daha heç vaxt fəsil dəyişmədi. Həmişə yaz oldu. Elə o gündən günəşin qızılı şəfəqlərindən ilhamlanıb Henrini “Qızıl Henri” deyib əzizlədilər. Günəşin şüaları ölkədə kimsə xəstələndiyi vaxt batardı. O zaman möcüzələr diyarında yağış yağardı. Qızıl Henrinin 13 yaşı olanda ildirimlər çaxdı, yağış dayanmadan yağıdı, qar yağında atası böyrək çatışmazlığından dünyasını dəyişdi. Kralın yoxluğuna dözməyən kralıça həmin gün kral ilə əbədi qovuşdu. O gündən taxta çıxan kral Qızıl Henri ölkədə xəstələnməyi qadağan etdi. Heç bir ölkədən bu ölkəyə qonaq gələ bilməzdi, krallıqdan heç kim kənara çıxmazdı. Möcüzələr diyarının əhalisi 36 il idi həmişə yaz fəsli olan ədalətli ölkələrində şadlıq, bolluq, firavanlıq içində yaşayırdı. Hamı ölkə əhalisini ailəsi bilirdi. Tək dərdləri kral Qızıl Henrini evləndirmək idi. Kral indiyənə qədər heç bir qızın üzünə gülümsəməz, heç bir qızın elçi gözü ilə baxmazdı. Ta bu günə kimi...

Kral Qızıl Henri ilk dəfə idi bir qızın üzünə baxıb gülümsədi. Bütün saray əhli həm sevinirdi, həm də sevincdən göz yaşlarını gizlədə bilmirdi. Kralın üzünə gülümsədiyi su pərisi kimi gözəl qız dənizdə boğulmuşdu. Sarayın təbibləri qızı aylıtmaga çalışdılar. Nəhayət, qız gözlərini açdı. Su pərisinin dəniz gözlərində öz əksini görən kral, gözünü o gözlərdən çəkə bilmirdi. İlk dəfə idi illər sonra ölkəyə yad insan gəlmışdı. Ölək əhalisi bundan narahat olmurdu, əksinə, xoşhal idilər. Ümid edirdilər ki, kral su pərsi ilə evlənəcək. 18 yaşlı su pərisi Abelya başına gələnləri nəql edib dedi ki, onun ata-anası yoxdur. Anası o, dünyaya gələndə dünyasını dəyişib, atası da bir qəza nəticəsində əbədi olaraq gözlərini yumub. Nənəsinin himayəsində böyükən su pərisi Abelya dənizin dibindən yosunları yiğarkən burulgana düşüb, sonrası yadında deyil. İndi gözünü bu diyarda açıb.

Kral əshabələri Abelyani saraya gətirdilər. Abelya libasını dəyişib kral ilə bərabər şam etdi. Kralın ürəyindəki sevgini artıq hər kəs hiss etmişdi. Kral baş vəzirə bildirdi ki, Abelyani möcüzələr diyarının kralıçası kimi görməkistəyir. Bu şad xəbərdildən-diləgəzdidi. Abelyani kralıçalıq taxtına hazırlayırdılar. Qəfil Abelyanın temperaturunun yüksəlməsi, gözünün qızarması, qanlı nəfəsi hamını təşvişə saldı. İlk dəfə aşiq olan Kral bu xəbəri bilsəydi, Abelyani krallıqdan uzaqlaşdıracaqdı. Əyanlar qərar verdilər ki, Abelyani gizlədib sağaltmağa çalışınlar. Abelyani zirzəmidə gizlətdilər. Təbiblər Abelyanın dərdinə dərman tapa bilmirdilər. Təbiblərdən birinin də halı pisləşdi. Məlum oldu ki, Abelyanın xəstəliyi keçicidir. Kralın sərt reaksiyasından qorxan əyanlar əl-ayağa düşdülər. Bütün xəstəliklərdən uzaq olan təbiblər, kral əshabələri Abelyanın ölkəyə gətirdiyi Yustinian vəbasından da xəbərsiz idilər. Xəstəliyin səbəbi bir millimetrdən kiçik olan, siçanların tükləri arasında gizlənən uçucu bir həşəratın mədəsində ölüm-cül vəba bakteriyasını daşması idi. Bu böcəklər ətrafdakı digər siçanların tükləri

arasında uçaraq yerləşir, sürətlə çoxalırıldılar və bu yoluxucu xəstəlik onlardan insana taun çöpü vasitəsilə keçirdi.

Bir neçə gün idi krallıqda günəşsiz səhər açılırdı. Gök üzü tutqun idi, buludlar qaralmışdı. Kral Qızıl Henri nə baş verdiyini təxmin edirdi. Amma səbrini basaraq əyaləldən cavab gözləyirdi. Abelyanın halı getdikcə pisləşirdi. Əl-ayağa düşən təbiblər nə edəcəklərini bilmirdilər, artıq özləri də xəstəliyin daşıyıcısı idilər. Nəhayət, çarəni qapılar arxasında gizlənməkdə tapdılar. Yağış yağımağa başladı. Əhali narahat idi, hamı bir-birinə şübhə ilə yanaşırdı. Kral krallığında ilk dəfə baş verən hadisədən təlaşlı idi, əsəblə o tərəf-bu tərəf gedirdi. Qurtuluş yolu yox idi. Vəziyyəti bilən baş vəzir xəbəri krala çatdırıldı. Kral beyni ilə ürəyi arasında savaşırdı. Ürəyi Abelyanın ölməyini istəmirdi, onun ölkədən getməsini də istəmirdi, amma beyni öz qoyduğun qanuna ilk özün əməl et deyirdi. Sarayda həyəcan təbili calındı. Təbiblər qaçaraq gəldi: "Artıq Abelyanın halı çox pisdir. Ona qulluq edən xidmətçi də, aşpaz da xəstələnib. Nə xəstəlikdisə, yoluxucu xəstəlikdir". Kral təcili qərar verməli idi: Abelya getsin, yoxsa qalsın. Əslində, qərar bəlli idi, amma kralın sevgisi imkan vermirdi ki, onu dilinə gətirsin. İki daş arasında qalan kral təkliyə çəkildi. Gök üzünə zillənənala gözləri tünd-qəhvəyi rəngə büründü. Gözündən axmayıb ürəyinə sözüllən göz yaşlarını içində boğaraq məşvərət otağına gəldi. Kralın əmrindən əvvəl vəzirin çıxışı kralın narahatlığını da-ha da artırdı: "Kral həzrətləri, mən belə fikirləşirəm ki, Abelyanın dəniz vasitəsilə gəlişi bizim düşmənlərimizin işidir. İllərdir ölkəmizə gələ bilməyən düşmən içimizə xəstəlik salıb bizi zəiflətmək, işçi qüvvəmizi, əsgər sayımızı azalmaq istəyir. Sonra da hücum edib torpaqlarımızı zəbt etmək niyyətindədir". Vəzirin dedikləri kralın beyninə batdı, ürəyinə daş basaraq casusun edamına əmr verdi və yenə otağına çəkildi. Hər kəs kral Qızıl Henrinin əzab çəkdiyini bilirdi, amma heç kim cürət edib bir kəlmə

danişa bilmirdi. Edam anında cəlladın əlləri qızdırımdan titrəyən cəllad yerə yixildi, artıq cəllad da Yustinian xəstəliyinə yoluxmuşdu. II cəlladın vəzifəsi qəddarlıq olsa da, ürəyi çox yuxa idi, kralını dünyada hər kəsdən çox sevirdi. Kralın sevdiyini öldürməyə əli gəlməyən II cəllad tələsik Abelyanı krallığın ən ucqar nöqtəsinə – dağ zirvəsindəki qalaya apardı. Hər kəsə dedi ki, Abelyanı öldürdüm, basdırıdım. Kralın artıq üzü gülmürdü, gözündən tökə bilmədiyi yaşlar yağış damlaları kimi buluddan torpağa töküldü. Xəstəliyin yoluxma sayı günü-gündən artırdı. Bu vaxt krallığa gələn məktub Kralın iztirabını daha da artırdı. Məktubda buyrulurdu: “Əziz kral Qızıl Henri həzrətləri, ölkənizə giriş-çıxış qadağası olsa da, bildirmək istəyirik ki, dünyada ölümcül Yustinian vəbası yayılıb. Əhalinizi hər ehtimala qarşı qoruyun. Siz insanlara giriş-çıxisa qadağa qoya bilərsiz, amma böcəklərə, siçovullara, siçanlara yox”. Kral aldığı məktubdan sonra özünə gələ bilmədi. Yemir, içmir, verdiyi qərara görə əzab çəkirdi. Abelyanın, sevdiyi ilk qadının edamına nahaq qərar vermişdi. İlk dəfə verdiyi ədalətsiz qərar ilə barışa bilmirdi. Saray əhli də, əhali də kral qədər məyus idi. Vəzir kralın hüzuruna gələrək üzr istədi. Artıq heç bir üzr krala kömək edə bilməzdi, nə etmək olardı, olan olmuşdu. Kralın sus-qunuğu vəzirə cavab idi. Kral bir insan qarşısında susurdusa, o adam ölkəni tərk etməli idi. Vəzir də cavabını almışdı.

Kral yaman dərdə düşər olmuşdu. Bir yandan sevdiyinin həsrəti, bir yandan da ölkəsində xəstəliyin günü-gündən artması. Bütün təbiblər xəstəliyə dərman axtarırdı. Bu vəziyyətdə tək xoşbəxt olan II cəllad idi. O, Abelyanın sağ olmasına sevinirdi, amma cəsarət edib krala deyə bilmirdi. Artıq kral da yoluxucu xəstəliyə tutulmuşdu.

Abelya da vicdan əzabından qovrulurdu. Möcüzələr diyarına gətirdiyi xəstəliyin qurbanları dayanmadan artırdı. Abelya səbəb olduğu xəstəliyə dərman tapmaq istəyirdi. II cəlladın da xəstəliyə yoluxması onun istəyini daha da artırdı. II cəllad onun gözü qarşısında

əriyib gedirdi. Abelya qızdırma içində yansa da, cəsarətini toplayaraq ayağa qalxdı. Dağ başında olan şəfali otlardan dərman düzəltməyə çalışdı. Düzəltdiyi dərmanları cəlladın üzərində sırayırdı, amma bir nəticə yox idi. Abelya məyus olsa da, dərman axtarmağa davam edirdi. Cəllad kralın ölüm ayağında olduğunu eşidib tez saraya gəldi. Fikirləşdi ki, Abelyanın sağ olduğunu desə, kral, bəlkə, sağalar. Amma yağan qar cəlladın son sözünü ürəyində qoydu.

Kralın halı saatbasaat pisləşirdi. O, Abelya deyib sayıqlayırdı. Baş vəzir dünya təbiblərini gətirsə də, kralın dərdinə çarə tapılmırıldı. Bu vaxt saraya gələn Abelya hər kəsi təəccübləndirdi. II cəlladın yalanı üzə çıxdı, ilk dəfə əhali bir yalana sevindi. Kralın otağına daxil olan Abelya ona heyrətlə baxdı. Toqquşan baxışlardan ətrafa qığılçımlar səpələndi. Kral Qızıl Henri isə elə bildi ki, havalanır, görünə adam görünür. Abelya ona toxunanda yerindən dik atıldı. Abelyanın sağ olduğuna inana bilmirdi, onun əlindən tutub son nəfəsinədək dəniz gözlərinə baxmaq istəyirdi. Abelya bu vaxt çantasından sonuncu düzəltdiyi dərmanı çıxarıb kralın dodaqlarına sürdü. Kralın can verdiyini görən Abelya göz yaşları içində dərmanın hamisini qaşıq-qaşıq ona verdi. Qəfil kralın gözündə işıqlar parlamağa başladı. Dərman kralı sağaldırdı. Abelya xəstəliyə çarə tapdıgına, kralın sağaldığına elə sevindi ki, ilk öpüşünü kralın dodağına qondurdu.



Ceyhunə MEHMAN

SALAM, PAYIZ ADAM...

Salam, payız adam! Salam, qış adam!
Qar adam, buz adam və yağış adam!
Səni bu dünyadan almağa gəldim,
Nəyin var, dur topla, tez yiğiş, adam!

Gördüm ki, gözlərin yoldan asılıb,
Gördüm ki, səsin də bir az qısalıb;
Haylasan, səsinə hay verən olmaz,
Səni dinləməyir dost-tanış, adam.

Demə hardan bildin halımı, demə,
Könlündən sözülən yaşlar söylədi.
Dualar səpmisən üzü göylərə,
Dünən dən atdığın quşlar söylədi.
Hardandı bu qədər inanış, adam?

Gedək, yer üzündən üzülsün əlim,
Gedək, bu dünyanın sonuna gedək.
Bir ilduz gecəyə batıb qarışsın,
Gəl gedək, Allahın yanına gedək.

Gedək, şeir adam, gedək, söz adam!
Qar adam, buz adam və yağış adam!
Səni bu dünyadan almağa gəldim,
Nəyin var, dur topla, tez yiğiş, adam!



Rəşad ABİDOĞLU

İlişib qalmışan kirpiklərimdə,
Nə sözülə bildin, nə düşə bildin.
Nə mənim eşqimdən əlini üzdün,
Nə də ki qəlbimə yerləşə bildin.

Allaha yalvarıb, tövbəkar oldun,
Tanrı şahid oldu acı taleyə.
Puç olan sevgiyə səbəbkar oldun,
Kəsdin ümidiimi üzü qibləyə.

Bilmirəm dərdimin carəsi nədir,
Bilmirəm sevirsən, nifrət edirsən?
Bəzən də can alan baxışlarınlə
Məni intihara dəvət edirsən.

Qaçırsan, eybi yox, qaç uzaqlara.
Xəyalım axtarıb səni tapacaq.
Məni qərq etdiyin qəm dəryasına
Bu axşam mənimlə günəş batacaq.

Deyəsən, ağlımı itirirəm mən.
Titrəyir ruhumun əli əlində.
Qayıt ürəyimə havalanmamış,
Sonra qalacaqsan dəli əlində.

Rabit BATULLA

(Роберт Мөхлис улы Батулин) –
yazıcı, dramaturq, tərcüməçi, rejissor

1938-ci il martın 26-da Tatarıstanın Zəy rayonunun Tübən Loji (Olji) kəndində müəllim ailəsində anadan olub. Uşaqlığı Şikmamaev o kəndində keçib. 1956-1961-ci illərdə Moskvada M.S.Şepkin adına Teatr məktəbinin aktyorluq şöbəsinə daxil olub. Məktəbi bitirdikdən sonra Əliəsgər Kamal adına Tatar Akademik Teatrında aktyor kimi çalışıb, eyni zamanda rejissorluğa böyük maraq göstərib.

1963-cü ildə ona Kazan Kukla Teatrının direktoru, həmçinin Kazan Televiziya Studiyasının Uşaq redaksiyasının direktoru vəzifəsi təklif olunub və burada onun ədəbi yaradıcılığı marağı güclənib. Uşaqlar üçün müxtəlif əsərlər yazmağa başlayıb. 1968-ci ildə Tatarıstan Yazarıclar Birliyinin üzvü olub.

1977-79-cu illərdə M.Qorki adına Ədəbiyyat İnstytutunda Ali Ədəbiyyat Kurslarında oxuyub. Sonra Kazan Teatr Məktəbində müəllimlik etməyə başlayıb.

Tatarıstan Xalq yazarıcidır. Abdulla Tukay adına Dövlət Mükafatına layiq görülmüş müəllifin indiyədək 88 kitabı nəşr olunub. Kazanda yaşayır.

Əsərlərinin bir qismi qardaş türkçələrə uyğunlaşdırılıb, habelə ruscaya, ingiliscəyə və Qafqaz dillərinə çevrilib.

CANINDAN CAN VER

Onunla qonşu idik. Uşaqlığımız, gəncliyimiz Kazanın Nəsiri küçəsində keçmişdi. Qonşumun ləqəbi Dulat, yəni "dəli at" idi. At kimi çılgın, tez özündən çıxan, dəli-dolu təbiəti vardı. Dulat Rəssamlıq Akademiyasına, mənse universitetin jurnalistika fakültəsinə daxil oldum. Sonradan onun ailəsi şəhər mərkəzinə köcdü. Amma bizim əlaqəmiz qopmadı. Boş vaxtlarımızda həmişə birlikdə olurduq; rəsm

sərgilərində, tamaşa premyeralarında, onun emalatxanasında görüşürdük.

Dulat mahir rəssam idi. Akvarel, yağlı boyalar, kömür və oyma texnikasını yaxşı öyrənmişdi. Ondakı istedad başqasında olsayıdı, dövlətdən sifarişlər alıb yerinə yetirər, dolanışığını düzəldib kef edərdi. Amma Dulatın təbiəti elə deyildi. Cox hərəkətli, ipinin üstünə odun yiğilməyacaq tipdən idi.

Dulatdan da sifariş yan keçmədi, ona da verildi; ətli qolları, kök üzü ilə "Zirvəni fəth edən donuzçular" adlı rəsm əsərini sıxıla-sıxıla yaratdı. O, bir dəfə yarızarafat, yarıəsəbi:

– Donuz şəkilləri çəkə-çəkə mən özüm də donuza döndüm, qardaş, – demişdi.

"Zirvəni fəth edən donuzçular" tablosu üçün dövlətdən yaxşıca pul da almışdı. Ondan sonra "Elmetin şölələri" adlı bir rəsm çəkdi. O rəsmi Yeni Pismən dağının zirvəsinə çıxb çıkmışdı. Aşağıda adı dəyişdirilib Lenininoqorski şəhərinə çevrilən Yeni Pismən kəndini, ondan o tərəfdə üfüqdə torpağın qanını soran "durnaları" görürsən. Bu "dur-naların" yanında və solunda isə təbii qaz alovlanıb yanır...

Dulatın bu iki rəsmini sərgi salonunun ən gözəl yerində asdırı. İncəsənət qurumları həm sərginin açılışında, həm də bağlılışında Dulatın işini yüksək qiymətləndirdilər. Sərgidən sonra verilən fasılə zamanı əllərində şampan qədəhləri tutmuş insanlar onun yanına gələrək təbriklərini çatdırıldılar. O vaxt Dulat mənə:

– Gəl, dostum, yaxşısı budur, emalatxana ya gedək, öz arağımızı içək! – dedi. Biz oradan getdik.

Dulata bu rəsmlərə görə sanballı məbləğdə pul verdilər. Onu bu cür rəsmləri çəkməyə yoxsulluq məcbur etmişdi. O, əməyinin haqqını almışdı və aldığı pulu sağa-sola xərcləyirdi. Amma Dulatın əhvalı günü-gündən pisləşirdi. Onu daxilən nəsə əzirdi. Nəsə onu dəhşətli dərəcədə narahat edirdi. Cox çəkmədi ki, Dulat içkiyə qurşandı.

Mən bunun səbəbini təxmin edirdim. O, çəkdiyi rəsmlərdən çox narazı idi.

Müsəlman tatar kəndlərindəki ilxi fermalarını ləğv edib, yerində donuz fermaları quraraq tatar qadınlarını donuz çoskaları saxlamağa məhkum etmişdilər.

Elmet ətrafında neft çıxarılması tatar xalqının fəlakətinin başlanğıcı olmuşdu. Bunu奴la SSRİ-nin başqayerlərindən Tataristana tatar olmayan millətlər axın etdirilər. Tatar kəndlərinin cəmləşdiyi yerlərdə yeni şəhərlər salınmağa başladı. O şəhərlər tatar kəndlərini uddu. Bu gün minlərlə kubmetr təbii qaz yandırılıb göylərə sovrulur. Neft torpağı məhv eləyib. Bulaqlar quruyub. O köhnə dupduru çeşmələrin suyundan bu gün neft tamı gəlir. Kəndlər içməli suya həsrət qalıb. Dulat Daqaşevin rəsmlərində tərənnüm olunan, öyülən bunlar deyildimi? O, "Elmetin şölələri" rəsmini çəkməklə öz vicdanını satmışdı.

Emalatxanaya gəldik. Qədəhləri ağızına can araqla doldurduq. İçkinin dəmi Dulatın başına vuranda öz-özünə donquldanmağa başladı:

- Dost, bilirsənmi, özümdən zəhləm gedir! İyrənirəm özümdən! Güzgüyə baxıram və üzümə tüpürürəm! Tfu Dulat Daqaşın sifatınə! Beş qəpiklik adam deyil! Xaltura lənətə gəlmış iblisdir, barmağını versən, əlini, əlini versən, başını udar sənin...

Hökumət Muxtar Respublikanın yaranmasının hansısa ildönümü münasibətilə Moskvada Tataristan rəssamlarının sərgisini təşkil etməyi qərara almışdı. Rəsmələr Moskvadan gələn önəmli heyət nümayəndələri tərəfindən seçilmişdi. Sərgiyə aparılan əsərlər arasında "Elmetin şölələri" da var idi. Sevin, havaya uç! Bu, şöhrət qapılarının açılması, böyük pullar demək idi!

Rəsmələri Moskvaya gedən qatara yükləmək üçün hazırlıq başlayanda Dulat Daqaşın "Elmetin şölələri"nin yoxa çıxdığı bəlli oldu. Kim götürdü? Niyə oğurlayıblar? Bunu heç kim bilmədi. Şəkli axtarmaqdan milislərin ayaqlarında taqət qalmamışdı. Sonda sərgi üçün seçilən əsərlər "Elmetin şölələri" olmadan Moskvaya yola salındı.

Moskvada bu sərgiyə gələn rəssamlıq sənətinin nüfuzlu tənqidçiləri, mütəxəssislər, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndələri sərgini kəskin tənqid elədilər:

- Tataristanda zəngin neft yataqları var. İnsanlar orada qarışqa kimi işləyirlər. Rəssamlar öz rəsmlərində neftçilərin əməyini lazımı səviyyədə əks etdirməmişlər. Oradakı məşhur qazmaçılardın portretləri haradadır? Qazma qurğuları haradadır? Asfalt yollar haradadır?

Bu ağır tənqiddən sonra Tataristan rəssamları dəstə-dəstə Elmet və Bögölməyə yaradıcılıq ezamiyyətinə axışdır. Ədəbiyyatı, jurnalistikəni neft basdı. Biz hələ də həmin neftdən təmizlənə bilməmişik.

Prokurorluq "Elmetin şölələri" tablosunun uğurlanması ilə bağlı istintaqı genişləndirib şəhərin dörd yanında axtarışları davam etdiridi. Ancaq heç bir iz tapa bilmədi. Beləliklə, bu təhqiqat işi xətm olundu.

Mən, təbii ki, bunun Dulatın əməli olduğunu təxmin etmişdim. Dulatın kefi, həqiqətən də, yerinə gəlmişdi. O, rəsm çəkə-çəkə əvvəlki kimi deyinməyə davam etsə də, üzündə təbəssüm peyda olmuşdu. Amma mən bu dəyişikliyin sırrını özündən soruşmadım. Xeyli keçəndən sonra Dulat özü açıldı:

- Mən onu bıçaqla parçalayıb İdil çayına atdım. Buyurub çaydan çıxartsınlar, Həstər-xan sərgisinə qoysunlar!

Mən dinmədim.

- Niyə gülmürsən?

- Heç gülməli deyil! Sən cinayət törətmisən!

- Nə cinayət törətmışəm ki? Öz əsərimdir. Ataram da, kəsərəm də! Kimə nə dəxli var?

- Amma o artıq sənin əmlakin olmaqdan çıxmışdı. Hökumətin, Mədəniyyət Nazirliyinin və nəhayət, xalqın əmlakı idil! Sən onun pulunu almışdin! Əgər bu işi sənin etdiyini bilsələr, səni tutub dama basacaqlar. Rəsmin pulunu sənə ödətdirəcəklər. Sənin bu əməlinin adı açıq-aşkar vicdansızlıqdır,

dostum. Pulunu gözəlcə yedin, üstündən su içdin, sonra da rəsmi cırıb atdın.

Dulat birdən ayıldı. Mənə baxdı. Baş vərənlər onu təəccübəndirmişdi. Qapı ilə divar arasında var-gəl etməyə başladı. Onsuz da dağınıq olan saçını iki əli ilə lap darmadağın etdi:

– Ödəyəcəm, – dedi qəfildən. – Ödəyəcəm!

Amma pulun çoxunu artıq xərcləmişdi. Oturacağı qaldırdı, altından kiçik bir qutu çıxardı. Qutudan bir qədər pul götürüb:

– Bax budur, pul buradadır, – dedi və pulu saymağa başladı. Təlaşla saydıqdan sonra: – Yarısı gedib, – dedi. – Bir yerdən tapıb üstünü düzəldərəm. Amma borclu qalmaram.

Atasına maşınını satdırıldı. Ondan-bundan borc alıb rəsm əsərinin pulunu topladı və birbaşa Mədəniyyət Nazirliyinə getdi.

Nazirlik bir-birinə dəydi! Ölkə bu xəbərdən sarsıldı! Milis, prokurorluq əl-ayağa düşdü. Rəssamlar qəzəbləndi! Jurnalistlərin bu qeyri-adi hadisə haqqında yazmaqdan barmaqları az qalırdı qabar bağlaşın.

Dulatin işi məhkəməyə çıxarıldı. Hökm oxundu. Oğurluq! Cinayət! Sosialist əmlakını dağıtmaq! Məkrli xılıqanlıq!

Dulat üç il müddətinə azadlıqdan şərti məhrum edildi. Məhkəmənin də bütün xərcləri onun üstündə qaldı. Rəssamlar İttifaqından qovuldu. Emalatxanasını əlindən aldılar. Dulat beləcə lüt-üryan ortada qaldı.

Emalatxanadaki bütün əşyalarını bizim anbara daşıdıq.

Narahatlıq verməmək üçün valideynlərinin yanına qayıtmadı. Qalmağa yeri olmadığından həyətimizdəki sahibsiz anbarı ona verdik. Birlikdə təmizləyib təmir etdik. Elektrik çəkdik. Ucuzluq bazarından soba aldıq. Yandırmaq üçün odun hazırladıq. Tək pəncərəli dördkünc otaqda qalmaq üçün yaxşı-pis bir yer sahmanladıq.

Həmkarlarının yanına gedəndə kimisinin ona yazılışı gəlirdi, kimisi də satqıncasına gülürdü. Bəzi riyakarlar da:

– Sovetin düşməni, antisovetçik! – deyib ona söz atmağa başlayırdılar.



Bundan sonra Dulat daha anbardan çölə çıxmadi.

Aldığı bu dərin yaradan sonra özünü uzun müddət toparlaya bilmədi. Bu arada mən ona rəsm kağızı, müxtəlif boyalar, karandaşlar gətirirdim. Ümid edirdim ki, o, yenidən şəkil çəkməyə başlayacaq.

Zaman keçdikcə Dulat qarşısındaki kağıza qara qələmlə nəsə çəkməyə başladı. Daha sonra boyalara üz tutdu. Rəssama can gəlmışdı. Çəkdiyi şəkilləri də çox bəyənirdim.

Amma Dulat o gözəl tabloları qəzəblə cırıb atırdı. Gördüklərim mənim qəlbimi yandırırdı.

– Niyə cirdin? Necə gözəl idi axı! – deyərək yerdəki kağız parçalarını toplayırdım.

– Gözəl deyil, – deyirdi.

Təkrar işə girişirdi, təkrar iztirablı gecələri başlayırdı.

Bir gün mənə dedi:

– Dostum, bilirsən nə deyəcəm, mənim ilham pərim yoxdur. Hardan alsın şeiri şair, olmazsa ilham pərisi?

Həqiqətən də, Dulatın könlünü fəth edən bir qız olmamışdı.

Həmin gündən sonra uzun müddət görüşmədik. Bir-iki dəfə "emalatxana"sına gəldim. Amma qapısı kilidli idi. Bəlkə də, qapını heç açmamışdı. Özünü rəsmlərinə vermişdi, var gücü ilə çalışırdı, hər halda.

Bu hal iki-üç gün belə davam etdiyinə görə narahat oldum. Qulağımı qapiya tutub içərini dinşədim. Səs-səda yox idi. Qapiya gup-gup vurmağa başlamışdım ki, içəridən donqultusu gəldi. Oh, Allaha şükür, sağıdır! Dulatın qapını açması ilə gedib yatağa sərilməsi bir oldu. "Səni, Xorasan tənbəli!" deyə qışqıracaqdım ki, heyrətdən ağızım açıq qaldı.

Molbertdəki rəsmdən gözəl bir qız mənə baxırdı. Bu, atın boynuna sarılmış amazon idi. Onun paltarı, çiynindən aşırılığı qılınc kəməri, atın cilovu, yəhəri, yüyəni ən xırda təfərrüatına – kirpiklərinə qədər çəkilmişdi. Elə bil gerçək idi. At canlı kimi idi, deyərdin, şahə qalxacaq, qız işə sanki səninlə danışmağa başlayacaqdı. O qədər gözəl idi ki,

bu gözəlliyə vurulmamaq mümkün deyildi. Şairin təbirincə desək, o qədər gözəldir ki, hətta sevgidən də qorxursan. Rəsmin alt küçündə "Çöl qızı Süyümbikə¹" yazılmışdı.

Gözümə buna oxşar başqa rəsmlər də sataşdı. Nitqim tutulmuşdu. Özümü Orta əsrlərdə, ondan sonrakı yüzilliklərdə yaşamış tarixi qəhrəmanların rəsmlərinin sərgiləndiyi qalereyada hiss edirdim.

Nə qədər qalmışdım mən bu sərgidə, xatırlamıram. Dostumun yorğunluqdan dərin yuxuya getdiyini görəndə isə sakitcə qapını çəkib örtdüm və anbardan çıxdım.

Dulat üç gün, üç gecə yatandan sonra çölə çıxdı. Gərnəşdi və:

– Qardaş, gəl, – dedi. – Kaban gölünün kənarında gəzişib gələk. Hərəkətsizlikdən oynaqlarım pas tutdu...

Mən bu təklifi sevinərək qəbul elədim. Dulat həyat dolu, coşqun dəniz kimi idi. Orada gəzərkən gələcək planlarını alovlu şəkildə danışmağa başladı. Mənsə ondakı bu gözəl dəyişikliyə daxilən çox sevinirdim.

Anbara döndük.

– Anbar demə, dostum! Bura emalatxanadır! Baxsana, mən burada necə gözəl rəsmlər çəkdir, – dedi.

Dulat rəsmlərin üstünə örtük saldı. Təkgözlü elektrik sobasında çay dəmlədik. Anam peremeç² bişirmişdi. Tez evə qaçıb xeyli peremeç gətirdim. Qaynar peremeç dostumun ağızını yandırsa da, ikisini iştahla gözünə təpdi. Üstündən də çay qurtumlayıb içdi. Tərləmiş üzünü dəsmalla sildi və xoş bir əhvalla mənə dönüb:

– Can dostum, bilirsənmi, mən xoşbəxtəm! – dedi.

Kaban gölünün sahilində gəzərkən onun nəsə demək istədiyini sezmişdim. Oradakı səhbətlər, əslində, bundan xəbər verirdi.

¹Süyümbikə Xan (1516 - vəfatı: 1554, Moskva), Kazan xanhığını Süyümbikə və ya "Xanbikə" kimi idarə edən tatar sultani. Kazan xanhığının idarəsini öz üzərinə götürmüş qadın hakim. O, Tataristanın milli qəhrəmanı sayılır. Kazandaki Süyümbikə qalası onun adını daşıyır.

²Peremeç – xəmirinin içinə qıymə qoyulan, ağızı bir az açıq saxlanılaraq qızardılan, diametri dörd-beş sm olan yuvarlaq şəkilli tatar milli yeməyinin adıdır.

Amma işin öz axarı ilə getməsini istədim. Onun özünün danışmasını gözlədim.

Dulatin gözləri par-par parıldayırdı. Sonda özünü saxlaya bilmədi:

– Qardaş, bir gün qapımı bağlamağı unutmuşdum. Yenicə yuxuya gedirdim ki, kimsə içəri girdi. Küçəmizdən birinin olduğunu düşünərək çarpayımdan qalxdım. Bu nədir? Qarşında gözəllər gözəli biri dayanmır mı? Zöhrə ulduzu kimi cazibədar qız! Nə Andreyin ağını başından alan Polşa gözəli, nə Miloslu Venera, nə də dəniz köpüyündən doğulan, uğrunda müharibə gedən gözəl Helen; and içirəm ki, heç biri onun kölgəsi ola bilməzdi. Bu otaqdakı yeganə oturacaqda, indi sənin oturduğun stulda əyləşdi. Mən hələ də çarpayımda otururdum. Nə deyəcəyimi, nə edəcəyimi bilmirdim. Necə soruşum “Sən kimsən, haradan gəlmisən?” Dəli kimi yorğanıma sarılıb yerimdə oturmuşdum. Həmin vaxt gecənin qonağı olan qız özü danışmağa başladı. Ah, dostum! Onun səsi yoxdumu, nəyə bənzədim, bilmirəm?! O könül oxşayan, ürəkaçan sehrli səs mənə dedi:

– Üzr istəyirəm, Dulat bəy! Çox gec narahat edirəm sizi. Gündüzlər çalışırsınız. İşinizə mane olmaq istəmədim. Ona görə gecə vaxtı gəlməyi seçdim.

O da elə sənin kimi mənə yaxın oturdu. Onun dadlı qoxusunu, bədəninin hərarətini hiss edirdim, o da mənim hərarətimi hiss edirdi.

– Bağışlayın, – dedim, – şalvarımı geyinim.

– Yox, yox! – Gözəl qadın dedi. – Geyinmək lazımlı deyil, axı mən sizin ilham pərinizəm. Alın məndən ilhamınızı. Bəs şair necə deyir: “Hardan alsın şeiri şair, olmazsa ilham pərisi?” Mənim adım İlhamiyədir.

– Oo! Nə gözəl addır – İlhamiyə! Mənimki də Dulat!

– Adınızı bilişəm. Rəssamlar İttifaqının üzvlüyündən çıxarıldığınızdan da, emalatxanadan qovulduğunuzdan da xəbərdaram.

Sonra oturub çay içdik. Göz-gözə baxışdıq. Ah, o dəqiqələrin şirinliyi, ah, o anlara doyulmazlığı... Başa sala bilmərəm səni, dostum!

İlham pərim könlümü oxşayan səsiylə:

– İndi gələk əsas məsələyə! İlk çəkdiyin rəsmlər nə üçün xoşuna gəlmirdi sənin, bilsən? – soruştı.

– Nə bilim? Elə bil onları çəkən mən deyildim.

– O rəsmlərdə can yox idi, ona görə. Cansız rəsm ölü doğulmuş körpə kimidir. O rəsmlərdə niyə can yox idi? Çünkü sən onlara öz canını verib könül dolusu çəkmirdin. Sırf məcburiyyətdən, dolanışq dərdindən robot kimi çəkirdin. Portret çəkərkən canından bir parçanı rəsmə verməlisən ki, sən ölündən sonra da o rəsm yaşasın!

Ona heyranlığının həddi-hüdudu yox idi! Gözəlliyi ilə yanaşı, zehni də aydın və tərtəmiz idi. Belə bir dilbəri necə sevməmək olar? Biz yenidən eşq gəmisinə minib xoşbəxtlik dənizində səyahətə başladıq.

Sonra yenidən çay içmək üçün qalxdıq.

– Əzizim! Sənin əsas mövzun yoxdur. Mövzu deyəndə, yəni üslub, stil, varlıq, istiqamət, məqsəd. Rus şairi Aleksandr Blok bütün şeirlərini platonik məhəbbətlə sevdiyi bir insana yazmışdı. Məşhur rəssam İvan Sişkin meşə rəsmlərini çəkməkdən doymadı...

– Mənim ustadım İlhamiyədir.

Mən Dulatin sözünü kəsdim:

– Bir dəfə gələndə mənə də göstərərsənmi məşuqəni? – dedim.

– Bax budur, “Çöl qızı” tablosuna işaret etdi. – Açı, bax. Mən onu çəkmişəm.

Örtüyü qaldırıb tabloya baxdım. Gözəl! Həqiqətən də, çox gözəl idi o qız, buna söz ola bilməzdi. “Çöl qızı” ilk gördüyümdən daha gözəldi. Baxışları daha canlı olmuşdu. Bəlkə də, mənə elə gəlirdi. Bəlkə də, fikrimdəki dəyişikliyə görə idi. Rəsm dəyişməyib, amma mən dəyişmişəm, kim bilir, bəlkə də, onu belə sevmək istəyim şəkli dəyişmişdi. Sevmədiyin adamın yaxşı xüsusiyyətini görə bilməzsən. Çünkü onun yaxşı tərəfini görmək istəmirsin. Sevdiyin insanın da eyiblərini görmürsən, çünkü görmək istəmirsin. Amma mən bu “Çöl qızı”nda tək bir qüsür tapdım. Həddindən artıq gözəl idi!

Dulat üzümə maraqla baxırdı. Tablonun məndə oyatdığı təəssürati gözümdən oxumaq istəyirdi.

– Deməyə söz tapa bilmirəm. Sənə həsəd aparıram, dostum. Mən də sənin kimi olmaq istərdim! Tatar rəssamlıq sənəti yeni ixtiraların, kəşflərin və möcüzələrin astanasındadır! – dedim.

“Bahadır” adlı tablo da eynilə belə idi. İlk gördüyümdən bəri daha yaxşı idi.

– Tanıdımnu bunu? – Dulat dedi.

– Yapança Bahadır³.

– Doğru! Düz tapdın. Bu odur!

“Çöl qızı” rəsmində sərtlik ilə həlimlik içədir, bu rəsmidə isə sərtlik və fədailik daha qabarılıqdır.

O günlərdə Rəssamlar İttifaqı yağlı boyalı rəsmlərinin müsabiqəsini elan etmişdi. İş-tirakçılar müsabiqəyə təxəllüsleri ilə qatılacaqdı. Biz müsabiqəyə Dulatin “Çöl qızı Süyümbikə”, “Bahadır” rəsmlərini göndərdik. Dulat müsabiqədə “Yetim” təxəllüsü ilə iştirak elədi. Müsabiqə uzun çəkdi. Bir ildən çox vaxt keçdi. Nəhayət, nəticələr açıqlandı: Yetimin hər iki tablosu birinci olmuşdu. Və rəssamın əsl adının yazılı olduğu çanta açıldı. Nəticə:

– Yetim: Dulat Daqaş!

Salonda böyük bir səssizlik yarandı.


– Dulat Daqaş! – deyə aparıcı təkrar etdi.

Dulat ağır-ağır səhnəyə doğru getdi. Bu zaman biri:

– Təbriklər, Dulat! Maşallah! – deyə qışquaredi. Salon onu alqışlamağa başladı.

Bu hadisə rəssamları, dövlət adamlarını təccübələndirmişdi. Bəziləri Rəssamlar İttifaqından qovularaq məhkəmə tərəfindən cəzalandırılan Dulatin qəfil yüksəlməsinə qəzəbləndi, bəziləri sevindi, bəziləri də heç əhəmiyyət vermədi.

Dulatin həyatında yeni bir sənət dövrü başlamışdı. İndi o, var gücü ilə rəsmlər çəkirdi. Artıq onun Rəssamlar İttifaqında hörməti var idi. Xarici ölkələrdə keçirilən



sərgilərdə onun portretləri divardan düşmürdü, rəsm həvəskarlarının şəxsi kolleksiyalarında öz yerini tuturdu.

Yaşadığımız şəhərdə dalbadal sərgilər keçirilirdi. Hər il sərgi təşkil olunsa belə, onun material qılığının olmazdı.

Son sərgisində o, mükafat aldığı həmin iki rəsm əsərini də qoydu. Sərgi üçün sürpriz olacaq “Koşçak oğlan⁴” portretini də çatdırımalı idi. Lakin Dulat xəstələndi. Xəstə olsa da, portreti tamamlamaq üçün gecə-gündüz çalışdı. Getdikcə onun vəziyyəti pisləşirdi. Amma portreti bitirdi.

Həmin axşam İlham Pərisi Dulatin yanına gəldi. Dulat buna sevindi. İlhamiyə əlini sevgilisinin alnınə qoydu. Alnı soyuq idi. İlhamiyə:

– Niyə xəstələndiyini başa düşürsənmi?
– dedi.

– Başa düşürəm, çıçayım, – dedi Dulat.

– Çəkdiyin bütün rəsmlərə canından can verərək gəldin bu günə. Bu, sənin qismətindir, Dulat!

³Yapança Bahadır (? - 1552) Kazan şəhərini düşmənlərin hücumundan qorunmuş sərkərdə. Sərhəddə gizlənən süvarilərin komandırı. 1552-ci ildə Kazanın müdafiəsində şəhid olub.

⁴Koşçak (Koçak) oğlan (?-1552)-1552-ci ildə Kazan şəhərini müdafiəsində şəhid olan sərkərdə.

– Bəli, doğrudur, bu, mənim taleyimdir, – taqətsiz Dulat dedi.

– Birdənəm, mən səni sağalda bilərəm.

– Necə? – dedi Dulatın baxışları.

– Rəsmərinə canından pay etdiyin parçalar var ha, hamısını rəsmərdən yiğib sənə qaytaracağam. Beləliklə, gəncliyində olduğun kimi güclü olacaqsan.

Dulat gülümsədi. Sevgilisinin əlini ovularının arasına alıb bərk-bərk sıxıdı.

– Xeyr, bircəm, İlham Pərim. Mən Süyüm-bikəni, Koşçak oğlanı, Yapança Bahadırı cansız qoya bilmərəm. Yaşasın onlar.

– Yaşasınlar, – dedi dilbər.

Dulat üç gün sonra canını təslim etdi. Yaşasın deyə, ən son portreti də sərgiyə qoyduq!

Rəssamımızın son səfərinə yola salınması möhtəşəm bir mərasimə çevrildi.

Məşhur rəssam Dulat Daqaşın tabutu öz rəsmərinin sərgiləndiyi böyük salonun ortasına qoyulmuşdu. Son görüşünə gələnlərin sayı-hesabı yox idi. Yas mərasiminə qatılanlar məşhur rəssamin “Elmetin şölələri”ni bu zaldan qaçıraraq bıçaqla tikə-tikə doğrayıb çaya atmağını dahilik əlaməti olaraq qəbul etdilər. Dahilər nə etsə, yaraşarmış...

Cənazəni qaldırmağa gələn, qollarına qırmızı-qara zolaq sarılmış adamlar tabuta yaxınlaşanda zalda qeyri-adi bir hadisə baş verdi: önce “Çöl qızı Süyüm-bikə” portretindəki qız canlandı. Portretdən çıxıb tabutun yanına gəldi. Hamı heyrətdən donmuşdu. Süyüm-bikə heç nə demədən Dulatın açıq alnından öpdü və bir göz qırpmında camaatın arasına qarışıb əvvəlki yerinə keçdi. Sonra on bahadır canlandı və tablodan çıxdı. Onlar cənazəni qaldırmalı olan məmurlardan əvvəl tabutu yerdən qaldırdılar. Cənazənin ayağını ön tərəfə tutub salondan çıxdılar...

Camaat tabutun ardından getməyə başladı. Heç kim “Tabutu cənazə maşınına qoyaq!” demədi. Heç kim demədi ki, cənazəni bir az da biz çiyinizdə aparaq. Beləcə bahadırlar yorulmadan rəssamin tabutunu qəbiristana qədər ciyinlərində apardılar.

Molla cənazə namazından sonra:

– Mərhumun ən yaxın qohumlarından üç nəfər məzara ensin. Cənazə qəbrə endiriləcək! – dedi.

Mən çəkinirdim. Koşçak oğlan, Yapança Bahadır və Batırşah tez hərəkətə gəlib məzara atıldılar. Cənazəni üsulca məzara yerləşdirdikdən sonra üç bahadır taxtaları düzüb məzardan çıxdı. Kürəklərlə məzarın üstünə torpaq atılmağa başladı. Məzarın üzəri torpaqla örtüləndən sonra canlanmış bahadırların yoxa çıxdıqlarını gördüm.

Birbaşa sərgi salonuna qaçdım. Bahadırların hamısı yerində idi. Uzun müddət onların arasında gəzdim. Sanki canlı idilər. Hara getsəm, mənə baxır, məni izləyirdilər. Süyüm-bikə tablosunun qabağında Dulatı düşünüb dayandım. “İnnə lillahi və inna ilayhi raciun” deyəcəkdir ki, bir səs “Məkanı cənnət olsun!” dedi.

Ətrafa baxdım, heç kim yox idi. Yenə eyni duanı etdim. Yenə bir qadın səsi “Məkanı cənnət olsun!” dedi. Sonra “Çöl qızı Süyüm-bikə”nin portretinə diqqətlə baxdım. Gözlərində kədərli bir təbəssüm vardı. Bayaq eşitdiyim sözlərin onun dodaqlarından çıxdığı bəlliyydi.

2010

Hekayəni Azərbaycan dilinə çevirən:
Məleykə Mirzəli (Türkoloq)



NƏ GÖZƏL GÜLÜMSƏYİR AYRILIQ GÖRMÜYƏNLƏR

Dəlixanada güzgülər
Qadın həbsxanasında dırnaq boyaları.
Yetimlər evində soyad.
Qocalar evində arzular...

Dilənçi təşəkkürü, dilənçi duası.
Düşün, pul versən də, var,
Verməsən də, var.
Əla gülürsən,
Təbii gülür ayrılıq görmüyənlər.

Nə şirin ağıdı bu,
Bu ağının hamısını indi demə, olarmı?
Sanki başdaşının da saçları sıgal istər,
Əllərin daş höriyə çəkdiyi daş sigalmı?
Baxırsan gözlərində bir yaşıl gülüş donub,
Güldüyü həqiqətlər yaxalayıb adamı.
Sinəmdə daş dikəlib,
Qoyma bu daş üstünə işləsinlər adını...
Mən itirmiş adamam,
Sən həsrət qatılmayan təbii sevgi qadını.

Nə gözəl gülümsəyir ayrılıq görmüyənlər,
Bir qəlbə yara vurub
Bir qəlbə ölmüyənlər.

BİR DƏFƏ DƏLİ OLMUŞDUM...

Bir dəfə dəli olmuşdum,
hami məni sevirdi.
Hamı bir-bir pəncərədən
Evimi seyr edirdi...
Elə bil dünya idim,
Hər kəs baxıb keçirdi.
İt də mənimlə birgə
Bir qabdan su içirdi.
Salam verməyən qadın
Mənə salam verirdi.
Məni bağışlayırdı,
Ürək-dirək verirdi.
Allah da o vaxt məni
Ovcunda saxlayırdı.



QISMƏT MƏSİM

Çiynimdə günah yazan
İşsiz yuxulayırırdı.
Adamlar niyə belə,
Allah niyə belədi?
Ən çox sevdiyim kəslər
məni sevsinlər deyə,
məni dəli elədi..

Çatıb gördüm həyətimiz çöldədi,
Çatıb gördüm başqalaşıb evimiz.
Çoxdan bəri getməmişəm, küsüblər:
Həyətimiz, darvazamız, itimiz...
Qapı necə inciyərmış, İlahi!
Döydüm, döydüm, cinqırı da çıxmadi.
İt yerindən dəbərmədi bir qram,
Qoz ağacı üzümə də baxmadı.
Allah məni daş edəydi, düşündüm,
Daş edəydi, burda qala biləydim.
Pilləkənin qalaqları od tutub
Məni necə yandırırdı, görəydin.
Ağ saçımı güzgümüzə göstərib,
Guya məni bağışlaşın sanırdım.
Mən anamın örپeyinə bürünüb,
Bilsəz necə, bilsəz necə yanırdım.
Nə qazandım, nə itirdim, bilmirəm,
Amma gördüm

izsizlikdən çatlayıb
həyətdəki ciğirlərin dodağı.
Amma gördüm adam kimi küsürmüs
Getməyəndə ana vətən torpağı.

3 D şeir...

Ömrü yiğib bir künçə, hara qaçır adamlar?
Nədir bu ayaqların yalnızlığı, İlahi?
Çox da uzaq deyilmiş yerlər göyün arası,
Adı kəfən qədərmış qalınlığı, İlahi.

Göz yaşı imza atır son vidanın altına,
Hansı tutdu: gedənin, ya qalanın naxışı?
Ədəbiyyat müəllimi, sənə də sualım var:
Feilin hansı növüdür başdaşının baxışı?..

Mən sizə əl salladım, əlvida, dəli yollar,
Bu əl boyda bəxtimin mən boyda fəryadı var.
Çox şey əldən bulaşır, çox şey əldən yoluxur,
Kəndir hörən barmağın boğmaq istedədi var.

Ürəyi min dəfə yerlərə vurub
"Baxma!" söyləmişdim gözümə guya.
Qapımı çırpırsan, divarım uçur,
Ömrü düzəltmişəm özümə guya,

Sökür bu tənhalıq arzularımı,
Hamisin hirsimdən çaxıram ömrə.
Bir divar saatı xoşuma gəlir,
Başımı dik tutub baxıram ömrə.

Səni unutmuşam, başım pozulub,
Aptekdən başıma kül soruşaram.
Hansımız ölmüşük, başa düşmürəm,
Kimin qəbri üçün gül soruşaram?

Bədheybət tənhalıq, nəhəng, darixma,
Mənəm o təpəgöz divin yerinə.
Hər səhər oyanıb yola düşürəm
Köhnə çarpayımdan evin yerinə.

Alçanın ən yeməli vaxtı
Adam ölməz, ömrüm-günüm.
İnanmirsan, qızımızdan soruş, desin,
Üç ikiyə tam bölünməz, ömrüm-günüm.

Qolumuzdan tutub dartır zaman bizi,
Saata bax, bizə qalıb.
Ömür gedir, şərab gedir,
Adam elə darıxır ki...
Baxma belə getməyinə,
Belə getməz, belə getməz, ömrüm-günüm.

Tanrı bizi bağışlamaz, belə getsə,
Çevrilərik, qurd olarıq.
Ulaşarıq...
Tənhalığa bulaşarıq.
Bakı da çox böyükəşib,
Unutmağa gücüm çatmaz.
Adam belə ürək atmaz,
Adam belə əl götürməz, ömrüm-günüm.
Alçanın ən yeməli vaxtı
Adam ölməz, ömrüm-günüm.
İnanmirsan, qızımızdan soruş, desin,
Üç ikiyə tam bölünməz, ömrüm-günüm.

Açıb çəmən üstə bu lal süfrəmi,
Sənə bal sözərdim susqunluğumla.
Saçına şəh kimi düşərdim, heyif,
Pis vaxtda getdin.

Kəpənəyə dönüb dəli baxışım,
Toxunardı şirin təbəssümünə,
Nazını qoyardı gözünün üstə.
Öpüb o utancaq səssizliyini,
Qonardı açılmış dizinin üstə.
ən şirin gecənə dönərdim, heyif,
pis vaxtda getdin.

Payızı seçmişdim səni sevməyə,
Elə sevərdim ki, bahar olardin.
Xəzəl xişltısı... unutqan ciğır...
Axır ki, hər bir şey gözəl olardı,
Pis vaxtda getdin..

Adamın adamlı təkcə söhbəti yox,
Gərək susmağı da tutə...
Məsələn, zirvəylə duman kimi,
Ulduzla asiman kimi,
Çiçəklə başdaşı kimi,
Qürurla göz yaşı kimi...



Müsahiblərim Xalq artisti, "M-Teatr"ın rəhbəri Viddi Həsənov və teatrın aktrisası Oksana Rəsulovadır.

Mən: Pedaqoq, aktyor, rejissor, ssenarist, tərcüməçi, şair Viddi Həsənov olubmu ki, bu işlərin hamısından küsüb birdəfəlik başqa səmtə üz tutsun?

Viddi müəllim: O qədər olub ki... Hətta getmişəm, başqa işlərlə məşğul olmuşam. Amma yenə qayıtmışam. Biz də hamı kimi adı insanıq. Bütün insanlar öz peşəsi ilə, ev-eşiyi ilə hansı problemləri yaşayır, biz də elə. O vaxt deyirdilər ki, incəsənətlə məşğul olmaq sevgidir. İncəsənət adamı heç vaxt pulu düşünməməlidir. Sovet dövründə "Pul əl çirkidir" tezisi var idi. Amma indi kapitalizm ac monstr kimi başımızın üstünü kəsdirib. İndi pulun olmasa, avtobusa belə

minə bilməzsən. Əslində, bu yanlışlıqlar çox şeylərdə var. Teatra, təhsilə, mədəniyyətə, - ümumiyyətlə, ictimai düşüncəyə yanaşmada bu yanlışlıqlar özünü göstərirdi. Başqa bir ideologiya, başqa bir sistem idi, biz də onun içindəydik. Bu prosesi keçmək bizə heç də asan olmadı. Elə adamlar oldu, keçə bildi, eləsi də oldu, anlamadı, orda ilişib qaldı.

Mən: O dövrdən bu dövrə çox şey dəyişib. Məsələn, bu gün məşhur olmaq xeyli asanlaşdı. Ancaq məshhurluğu qoruyub saxlamaq sanki çətinləşib. Sizcə, niyə biz bu gün gördükümüz istedadları beş il sonra görmürük?

Oksana xanım: Bu belə də olmalıdır. İndi elə zəmanədir ki, hər kəs nəyəsə görə tanına bilər, ya mənfi, ya müsbət işi ilə. Sənətə gəldikdə isə hər tanınan şəxs o demək deyil ki, istedadlıdır. İnsan bir dəfə uğur qazanar,

amma sonra sənətdən küsə bilər, yaxud da prinsipləri ilə nəsə üst-üstə düşməz. İncə-sənət ruhlu insanlar həssas, küsəyən olur. Bir baxış da onları küsdürə bilər. Yaxud da əziyyətinin qarşılığını görməyəndə ruhdan düşər. Mən "production" rəhbəri olaraq əlimə gələn pulun bölgüsü zamanı aktyora nə qədər üstünlük verməyə çalışsam da, olmur. Aktyorlar bizim ölkədə çox az maaş alır... Bilirsiniz, prodüser şirkətlərinə də o qədər məbləğ vermirlər ki, onu dəyərləndirəsən. Mən çox istərdim ki, film sektorunda ən çox maaşı aktyorlar alsın. Amma alınmır, verilən büdcə ona imkan vermir.

Vidadi müəllim: Oksana xanım, indi vəziyyət elədir ki, hamı günahkardır, amma heç kəsin günahı yoxdur.

Oksana xanım: Bəli, müəllim. Belə olanda çox paradoksal bir vəziyyət alınır. Aktyor bu maaşa getmək istəmir, ancaq həm də gedir. Çünkü onun başqa variantı yoxdur. Elə aktyorlar var ki, öz nüfuzunu bir il, beş il qoruyur. Lakin sonda baxır ki, mən bu nüfuzu xeyli müddət saxladım, amma yenə də məni qiymətləndirən yoxdur. O özü də bilir ki, ucuz bir serialda çəkiləndə sənətinə hörmətsizlik etmiş olur. İstəyir, daha böyük addımlar atsın, daha yaxşı işlərdə çəkilsin, amma görür ki, bunun üçün şərait yoxdur. Ona görə də bəzi aktyorlar küsürlər, ya da istəmədikləri serialarda çəkilməyə məcbur olurlar.

Vidadi müəllim: Bəli, bəzən tamaşada, filmdə yeni bir sima Görürsən, amma müəyyən müddətdən sonra o sima yoxa çıxır. Bunun obyektiv və subyektiv səbəbləri var. Əsl peşəkarlığa gedən yol uzun yoldur. Uğura, uğursuzluğa baxmadan səndən irəliləməyi istəyir. Belə olmayanda isə, siz dediyiniz kimi, biz bir sənətçini bu gün görürük, sabah yox. Bir şeyi də deyim. Zövqlər müxtəlifdir. Elə zövq üçün işləyən insanlar var ki, onların həmişə işləri də, yaxşı pulları da var. Çünkü onların izləyiciləri çoxdur. Ancaq sənətkarlığın elə bir mərhələsi var ki, o, arıflər üçündür. Arıflər isə çox olmur. Çoxusu da elə bizim günümüzdə, bizim im-

kanımızdadır. Adını çəkmək istəmirəm, elə aktyor var ki, onun aktyorluğu belə şübhəlidir, amma o, filmə çəkiləndə otuz-qırx min pul alır. Amma biz çəkiləndə elə pul verirlər ki, bişmiş toyuğun gülməyi gəlir.

Mən: Vidadi müəllim, bəs teatrınızın bu gününü necə dəyərləndirirsınız?

Vidadi müəllim: Azərbaycan teatrının uğurları da, uğursuzluğu davar. Ümumiyyətlə, teatr canlı bir prosesdir. Önəmli olan odur ki, bu proses dayanmasın, daim zənginləşsin.

Mən: Yeri gəlmişkən, rejissor Vaqif İbrahimoglu novator idi. Bir çoxları onu ilk vaxtlarda qəbul etmək istəmirdi. O məktəbi keçən bir aktyor kimi siz onun gətirdiyi yenilikləri necə qəbul edirdiniz?

Vidadi müəllim: Əlbəttə, əvvəl mən də qəbul etməyənlərdən idim. Tələbə olduğum vaxtlarda Vaqif İbrahimoglu tədris teatrında tamaşa hazırlayırdı. Mən onun tamaşalarına baxıb deyirdim ki, bu nədir? Belə tamaşa olar?

Mən: Sizə qəribə gələn nə idi?

Vidadi müəllim: Mən heç nə anlamırdım axı. Görürdüm ki, biri oturub-durur, biri atlanıb düşür... Sonra özüm atlanıb düşəndə başa düşdüm (gülür). Vaqif İbrahimoglu ömrünün son günlərində Akademik Milli Dram Teatrında çıxışı zamanı dedi ki, uzun illər ərzində məndən soruştular ki, niyə belə tamaşalar hazırlayırsan? Bax indi cavab verirəm: yaxşı eləyirəm, əlimin içindən gəlir. Əlbəttə, yenilik həmişə özünə çox çətinliklə yol açır. Doxsanıncı illər çox paradoksal olsada, maraqlı cəhətləri vardi. Bir tərəfdən siyasi, maddi, mənəvi böhran, digər tərəfdən isə birdən-birə Bakıda bir neçə teatr açılır. Çox qəribədir ki, basqlar, məhdudiyyətlər çox olanda mədəniyyət və incəsənət inkişaf edir. Elə ki sənətə azadlıq verirən, o çəşir. Bax belə bir məhdudiyyətlər dövründə birdən-birə Bakıya teatr dalğası gəldi və özü-nəməxsus teatrlar yarandı. Bu, zamanın diktəsi idi. Müstəqil teatrların yaranması da artıq bu günün tələbidir. Dövlət teatrları uzun müddət Sovet ideologiyasının təbliği ilə məşğul idi. 500-600 nəfəri doldururdular

bir zala, sosialist realizmini yeridirdilər beyinlərinə. Bu teatrlar bizim tariximizdir. Onlarla yanaşı, yeni formatda teatrlar yanrmalı və şəhərin müxtəlif yerlərində olmalıdır. Deyim nə üçün... Tutaq ki, Əhmədlidə, Günəşlidə yaşayan insan iki uşağıını Kukla Teatrına gətirsə, yol xərci, yemək xərci, karusel xərci – bir sözlə, bütün xərclər ona ən azı əlli manata başa gələcək.

Mən: Hələ işdən vaxt taparsa..

Vidadi müəllim: Bəli, hələ işdən vaxt tapsa. Yaxud da həmin adam öz ailəsini YUĞ, Akademik Milli Dram Teatrına gətirsə, deməli, xərclər iki dəfə artacaq. Bu adam da bunu uzaqbaşı ildə bir dəfə edə bilər. Düşünürəm ki, teatrların formatı dəyişməlidir və onlar şəhərimizin müxtəlif yerlərində olmalıdır. Məssələn, Günəşli masivində bir teatr olsa, uşaq atasına desə ki, mən sabah teatra getmək istəyirəm, iki-üç manat lazımdır, ata onu verəcək. Bir dəfə, beş dəfə uşaq getdikdən sonra atanın özünə də maraqlı gələcək ki, bir gedim baxım görünüm, orda nə var? Bir sözlə, teatr insanlar üçün əlçatan olmalıdır.

Mən: Oksana xanım, sizə elə gəlmir ki, teatra gecikmisiniz?

Oksana xanım: Əfsuslar olsun ki, mən yaradıcılıq yoluma teatrdaň başlamamışam. Buna görə çox heyifslənirəm. Hər şeyin öz vaxtı var, bəlkə, belə yaxşı imiş... Bilmirəm. Teatra sevgi məndə uşaqlıqdan var idi. Sədəcə, elə oldu ki, həyat başqa yönlərə apardı məni. Bir də ona çox təəssüf edirəm ki, Vidadi müəllimi gec tanımışam. Əgər ilk addımlarda bu müəllimin tələbəsi olsaydım, hər şey başqa cür olardı.

Mən: Sizə elə gəlmir ki, ömrü çox parçalamışınız?

Vidadi müəllim: Olar bu suala mən cavab verim?

Mən: Buyurun.

Vidadi müəllim: Müəllimim Vaqif İbrahimoglu həmişə deyirdi ki, siz yalnız aktyor olmalısınız?

Mən: Amma bir sahəyə enerji sərf edəndə uğur əldə etmək imkanı daha çox olmurmu?

Vidadi müəllim: Biz elə belə də edirik. Rol oynamaq da, yazmaq da, tamasha hazırlamaq da, rəqs etmək də yaradıcılıqdır. Təsəvvür edin ki, mənim bir silahım var, sizin on. Kim güclüdür? Əlbəttə, siz. Çünkü sizin arsenaliniz daha zəngindir.

Oksana xanım: Sonuncu tamaşama uşaqlıq rəfiqəm gəlmişdi. Təxminən, 28 ilə yaxındır ki, rəfiqəyik, ailəmin bir üzvüdür. O, mənim həyatdakı bütün addımlarımı görüb: həkimliyimi, rəqsdəki nailiyyətlərimi, şəxsi həyatımı, prodüser işimi, serialları. Həmin rəfiqəm tamaşaya baxdıqdan sonra dedi ki, Oksananın indi gördüyü iş məhz onun işidir. Bu sözlər məni xeyli düşündürdü və xoşbəxt elədi. Mən bu teatra gələndə başa düşdüm ki, öz yerimi tapmışam. Sən demə, yolumun sonu bura imiş. Burda xoşbəxt oldum. Əgər insanın bir yerdə ruhu xoşbəxt olursa, o eyni zamanda həm xoşbəxt ana olur, həm xoşbəxt qadın olur... O, daha mərhəmətli, daha nəcib və daha gözəl olur. İnanın mənə, bura gələndən sonra mənim həyata baxışım dəyişib. Bir sözlə, burda çox xoşbəxtəm. Bunun üçün də müəllimə minnətdaram. Bəzən insan özündəki istedadı özü belə görə bilmir. Amma Vidadi müəllim o istedadı insanın özünə göstərib deyir ki, bax bu sən-sən. Yavaş-yavaş insan özü də başlayır buna inanmağa.

Mən: Bu sənətdə istedadın kəşfi belə səndən illər istəyir, deməli. Ümumiyyətlə, deyirlər ki, aktyorluq adamdan çox şey alır. Bu fikirlə razısanız, Vidadi müəllim?

Vidadi müəllim: Biz bu sənətlə məşğul olmaq istəyirik deyə, onunla məşğul oluruq. Hərdən bəzi həmkarlarım sənətimizi fövqəladə bir şey kimi təqdim etmək istəyirlər. Məncə, bu heç də belə deyil. Mühəndis, həkim, sürücü və s. öz vacib işi ilə məşğul olduğu kimi, biz də öz əhəmiyyətli işimizlə məşğuluq. Bu işdə fövqəladə heç nə yoxdur.

Aytac SAHƏD



Murad KÖHNƏQALA

Dostlar, sizə təqdim edəcəyim bu hekayəm Mir Cəlal adına 3-cü hekayə müsabiqəsində 197 hekayə arasında üçüncü yerə layiq görülüb. Hekayənin əvvəlki variantında baş qəhrəmanın, yəni o balaca qızın adı yox idi. Bir gün hekayəni yenidən işləməli oldum və "balaca qız" adlandırdığım qəhrəmanı öz adı ilə canlandırmağı lazımlı bildim. Çox fikirləşdim, xoşuma gələn bir ad xatırlaya bilmədim. Yoldaşımı dedim, bu hekayənin qəhrəmanı üçün mənə bir gözəl qız adı deyə bilərsənmi? O da heç fikirləşmədən "İpək!" dedi. Ad çox xoşuma gəldi. Dərhal da əziz dostum Rəşad Məcidin nəvəsi İpək xanım yadına düşdü. Onun 44 günlük müharibə dövründə sosial şəbəkədə paylaştığı videolarını xoş xatırə kimi xatırladıq. Yادınızda olar, həmin tarixi dönəmdə balaca İpəyin o pozitiv videoları bizi qəlbən necə qələbəyə inandırır, dərdimizi necə yüngülləşdirirdi. Həmən fikirləşdim ki, qəhrəmanın adı İpək olacaqsə, elə, hekayəni də həmin İpək xanıma həsr eləməliyəm. Beləcə, hekayənin üstündə "Rəşad Məcidin sevimli nəvəsi İpək xanıma həsr edirəm" yazış arxivimdə "Hekayələr" papkasına yerləşdirdim.

Aradan bir müddət keçmişdi, feysbukda təsadüfən Rəşad Məcidin səhifəsində Mir

Cəlal adına hekayə müsabiqəsinin elanını gördüm. Elanda şərt kimi "beş min" söhbətini oxuyanda elə bildim təqdim olunan hekayə beş min işarədən çox olmamalıdır. Ona görə elanın üstündən keçdim. Sonradan həmin elan bir də qarşıma çıxdı, yenidən oxudum. Sən demə, qoyulan şərt beş min işarədən yox, "beş min sözdən artıq olmamalıdır" imiş.

İndiyə qədər heç bir yaradıcılıq müsabiqəsində iştirak eləməsəm də, nədənsə bu dəfə maraq məni götürdü. Özü də baxdım ki, müsabiqənin vaxtı sabah tamam olur. Dərhal topladığım hekayələr papkasına göz gəzdirdim və müsabiqə üçün "Buğdanın göyə çəkilməsi" hekayəsini seçdim. Dərhal da fikirləşdim ki, ey dadi-bidad, birdən münsiflərin arasında Rəşad Məcid də olar, onçun onun nəvəsinə həsr etdiyimi hələlik yazmamaliyam. Beləcə, hekayənin üstündə yazdığım "Rəşad Məcidin sevimli nəvəsi İpək xanıma həsr edirəm" sözlərini müvəqqəti yiğişdirib göndərdim müsabiqəyə.

Müsabiqənin qalibləri elan olunan gün məlum oldu ki, Rəşad Məcid də münsiflərdən imiş. Düzdü, Rəşad hansısa üzrlü səbəbdən təqdimetmə mərasiminə gələ bilməmişdi, ancaq onun adı münsiflər arasında çəkiləndə öz zənnimdən razı qaldım. Münsiflər həyətinin rəhbəri hörmətli yazıçıımız Elçin Əfəndiyev öz çıxışında hekayələrin anonim formada oxunduğuunu və göndərilən əsərlərin tam obyektiv qiymətləndirildiyini dəfələrlə söylədi. Əlbəttə, hörmətli Elçin müəllimin səmimiyyətinə qətiyyən şübhə eləmirəm.

Mənə maraqlı gələn təkcə odur ki, hekayəsi birinci və ikinci yerlərə layiq görülen müəlliflər Azərbaycanın çağdaş ədəbi aləmində heç vaxt görünməyən adamlardır. Yeganə, onların arasında ikinci yeri tutanlardan birini, Cavidan xanımı tanıya bildim. Lakin "Yağışlı bir gün idi" adlı hekayəsi birinci yerə layiq görülnən Seymour Həmzəyevi ilk dəfə orda gördüm. Deyim ki, Seymour elə ilk

görüşdən çox səmimi insan təsiri bağışladı mənə. Ancaq çox istərdim Seymourun həmin hekayəsini oxuyam, görüm, doğrudanmı məndən yaxşı yazıb. (Bu yerdə bir gülüş smaylikı təsəvvür eləyin). Zarafat bir yana, bu situasiyada həm də düşündüm ki, nə bil-mək olar, bəlkə, doğrudan da, papaq altda biz tanımadığımız gənc, istedadlı yazıçılar yatır.

Beləliklə, sözügedən hekayəmi "Ulduz" jurnalının oxucularına da təqdim edirəm.

BUĞDANIN GÖYƏ ÇƏKİLMƏSİ

*Rəşad Məcidin sevimli nəvəsi
İpək xanıma həsr edirəm*

Marketdən əlində dolu torba ilə çıxan qızçığazın arxasında balaca bir it düşdü. İt qızın yanına ilə xeyli yeridikdən sonra "hey!" deyə bir səs çıxartdı. İtin qeyri-adi səsindən diksinən qızçığaz yüngülçə kənarə atıldı. Onun bu təlaşını hiss edən it:

– Qorxma, dostum, mən danışa bilirəm, – dedi və əlavə elədi. – Adətən, səni mağazaya gələndə yox, daha çox məktəbə gedəndə görürəm. Mənimlə dost olarsan?

– Dost? Hə, olaram, heç heyvan dostum yoxdu, – qızçığaz mehriban səslə dilləndi.
– Düz deyirsən, biz məktəbə həmişə bu yolla gedirik. Bayaq qardaşım dostları ilə futbol oynamağa getmişdi, ona görə anam mağazaya məni göndərdi.

– Qoxusundan bilirəm ki, torbanda kolbasa da var, – deyib it üst dodağını yaladı.

– Kolbasa, pendir, süd, çörək, konfet almışam, – qızçığaz yanına ilə tullana-tullana gedən itin sözlərini təsdiqlədi.

– Heey, mənə bir dilim kolbasa-çörək verərsən? – deyə it yalvarıcı səslə ondan soruştu.

– Əlbəttə, verərəm!

Qızçığaz torbanı açıb bir az çörək, bir neçə dilim kolbasanı səkinin kənarında onun qarşısına qoydu və dayanıb gözlədi. İt kolbasa-çörəyi cəld yedikdən sonra oturub arxa ayağı ilə qulağının dibini qaşdı.

– Sənə nə olub, niyə qaşınırsan? – itdən soruşdu.

– Bilirsəəən?.. – it utanaraq cavabını bir az ləngitdi. – Axmaq birələrdi, bədənimiz düşüb bizi yeyir, dəhsət qaşınır, qaşınır, qaşınır...

– Bəs onun dərmanı yoxdu?

– Hoho! Niyə yoxdu? Bunun dərmanı siz insanlardadı. Bit-birəyə qarşı şampunlar var, gərək insanlar həmin şampunlarla bizi çızmızdırınsın. Yazıq küçə pişiklərini də birələr məhv eləyir. Əş, nə isə, bu söhbəti buraxaq, sən mənə yenə kolbasa verə bilərsən?

– Əlbəttə! – deyib qızçığaz onu yenə kolbasa-çörəyə qonaq elədi. İt onun bu hədiyyəsini də yedikdən sonra ağız-burnunu yalayıb aralarında yaranmış dostluğunu dərinləşdirmək üçün soruşdu:

– Sən çox yaxşı qızsan, adın nədi?

– Adım İpəkdi! Bu adı mənə nənəm verib. Dediyinə görə, o mənim ipək kimi mülayim bir insan olmağımı arzulayıb.

– Oy, nə yaxşı addı! – İt qızçığazın qarşısında tullanıb-düşdü. – Mənim də adım Bibodu, Bibo! Bu adı mənə dostlarım qoyub. Bilirsən niyə? Küçədə siqnal verən maşınları görəndə əsəbiləşib dəli oluram, ona görə.

– Hə, yersiz siqnal verən maşınlara mən də əsəbiləşirəm. Lazım oldu-olmadı, siqnal verir, ətrafdakıları veclərinə almırlar. Halbuki maşınlardakı siqnallar ən gərgin vəziyyətlər üçün quraşdırılıb.

İpəyin mehriban bir insan olduğunu duyan Bibo ürəyini ona açmaq qərarına gəldi:

– Dərdimiz təkcə siqnal olsaydı, nə vardi, İpəkciyim? Bir də görürsən, yekə-yekə kişilər əlinə daş alıb bizi qovurlar. Bəzi uşaqlar da onlardan öyrənib, biz itləri harda gördülər, daşlayırlar. Hərdən olur, gedib uzaqdan qorxa-qorxa ət satan kişilərin əllərini güdürük ki, bəlkə, bizə də bir tikə atdlar. Atmırlar! Dəhsət zalimdirlər! Fikirləşmirlər ki, bizim həyatımız onların insafından asılıdır. Həmin kişilərin çayxanalarda oturub zalimdan, zülmədən danışdıqlarını çox eşitmışəm, ancaq öz zalımlıqlarından xəbərləri yoxdu.

– Aaa, gör ee, bu şeylərə heç mən də fikir verməmişdim! Bibo, indən belə anam məktəb üçün qoyduğu buterbrodların hamı-

sını sənə verəcəm, yaxşı? – deyə İpək kövrək səslə dilləndi.

– Yoox, İpək, gəl belə eləməyək! Onda sən ac qalarsan. Bilirsən, necə eləmək lazımdı? Sən anana de ki, buterbrodu bir az çox qoysun, bax onda yarısını mənə verə bilərsən.

– Hə, hə, bu, əla fikirdi!

İpəyin razılığından ürəklənən Bibo fürsət ikən yol boyu ona ürəyindəkilərdən danışmağa başladı:

– Bilirsən? Gəl sənə bir əhvalat danışım, gör insanlar bizə qarşı necə amansızdır. Bunu mənə anam söyləyib. Ona da öz anası danışmış. Deyir, qədimlərdə Tanrı təbiətdə hər cür nemətdən bol yaradılmış. İnsanlar bir-biri ilə çox mehriban dolanırmış. İtlər də həmişə onların yanında olurmuş. O qədər bolluq imiş ki, sünbüllərin gövdəsindəki buğdalar lap aşağıdan yuxariyacan düzülürmüş. Başa düşürsən? Yəni sünbüllün üstü tamam buğda ilə örtülü olurmuş.

Bir gün insanlar Tanrıının bəxş elədikləri ilə kifayətlənməyib ona ası düşərək öz arasındakı müharibələrə başlayırlar. Onlar bir-birinin yurd-yuvasına hücum edir, güclü olanlar zəifləri əsir götürüb işgancılərlətindən qul kimi işlədir. Tanrı insanların bu bolluqda qudurğanlıq etməsindən qəzəblənin onların çörəyini azaltmaq üçün buğdanı yavaş-yavaş göyə çəkməyə qərar verir. Beləcə, buğdalar sünbüllərin aşaqısından yavaş-yavaş yuxarıya doğru yoxa çıxmaga başlayır. Başları didişməyə qarışan insanların bundan heç xəbəri də olmur.

Lakin itlər görür ki, çörək tamamilə yoxa çıxacaq, yiğisib üzü göyə ulaşaraq Tanrıya yalvarırlar. Tanrıının onlara yazığı gelir və itlər ac qalmasın deyə, sünbüllün ucunda buğda saxlayır. İnsanların hələ də xəbəri yoxdu ki, onlar bizim payımızı yeyirlər. Qoy yesinlər,ancaq bizə də verməlidirlər ax!

– Ay aman, gör sizə qarşı nə qədər haqsızlıq eləyirik! – deyə İpək bu dəfə lap ağlamsındı.

– Yox, yox, sən kövrəlmə, İpəkciyim! Sənin nə günahın? Sənin çox gözəl qəlbin var! – Bibo ona təskinlik verdi. – Ümumiyyətlə, uşaqların qəlbəi gözəl olur, lakin təəssüf ki, böyüdükcə onlar da zalımlaşırlar.

Bibo getdiyi yerdə dayanıb əlini çənəsinə qoyaraq filosof görkəmi aldı və söhbətinə belə bir yekun vurdu:

– Bu yerdə qeyd etməliyəm ki, balacaları da sonradan böyükərələr zalımlaşdırır.

– Mən də böyükəndə zalımlaşacam, Bibo? – İpək təlaşla soruşdu.

– Qulaq as! Baax, böyükərələr həmişə həyatı, yaşayışı çətinləşdirməklə məşğul olublar. Həyatda nələrə nail olmaq istəyən gənc də getdikcə zalımlaşır və nəticədə zalımlardan ibarət kişi sürüsü meydana gəlir. Zalim kişilərdən də zalim bir cəmiyyət yaranır. Onu da deyim ki, qadınlar həyat çarpışmalarında nisbətən passiv olduqlarına görə kişilərlə müqayisədə o qədər də zalımlaşmışrlar. Yəni sən böyükəndə heç də zalim olmayıacaqsan, İpək! Ancaq insanın özündən də çox şey asılıdı. Mən fikir vermişəm, ən zalim insan, əsasən, savadsızlardan, bilgisizlərdən əmələ gəlir. Belələri elə bilir, həyatda yalnız onlar yaşamalıdır. Qətiyyən başqaları haqda düşünmür, ehtiyacı olanlara yardım eləmir-lər. Həmin insanlar öz həmcinslərinə bu cür baxırsa, gör bizlər haqda nələr düşünürlər?! Elələrinə qalsa, bizim nəslimizi yer üzündən silərlər.

– Çox sağ ol, Bibo, sən mənə çox şey öyrətdin. Mənim üçün çox gərkli söhbət elədin. Mən artıq evə çatıram...

– Hə, başa düşürəm, mən küçə itiyəm, narahat olma, səninlə evinizə getmərəm,indi geri qayıdırıram.

– Bibo, bəs bu hekayəni yazan kimdi? – deyə İpək boynunu azacıq yana əyərək maraqla soruşdu.

– Bu hekayənin müəllifi? Hə, o da mənim kimi bir küçə şairidi! – Bibo kədərli səslə cavab verdi.

– Anladım, Bibo! Salamat qal, mənim əziz dostum! Sabahdan hər səhər məni məktəb yolunun üstündə gözləyərsən, buterbrodunu gətirəcəm.

– Oldu, mütləq gözləyəcəm, hələlik! Hə-ey, kolbasasını bol eləyərsən!!!

ŞİRİN BİR XATİRƏTƏK...

Görkəmli yazıçı və ədəbiyyatşunas alim Mir Cəlal Paşayevin anadan olmasının 115 illiyini ölkəmizin ictimaiyyəti böyük minnətdarlıq hissi ilə qeyd etdi. Yubiley tədbirlərinin mərkəzində Bakı Dövlət Universitetinin olması isə təsadüf deyildi. Mir Cəlal müəllim 1961-ci ildən ömrünün sonuna – 1978-ci ilə qədər universitetin Azərbaycan ədəbiyyatı tarixi kafedrasına rəhbərlik etmiş, ölkəmizdə yeni ədəbiyyatşunaslar nəslinin yetişməsində müstəsna xidmətlər göstərmişdir.

Bakı Dövlət Universitetinin təşkil etdiyi silsilə tədbirlərə tələbələr arasında hekayə müsabiqəsinin keçirilməsi də daxil idi. Müsabiqə qalibləri Fidan Barçının (birinci yer), Nuridə İsmayılovanın (ikinci yer), Nurlanə Şirinovanın (üçüncü yer), eləcə də BDU-nun xüsusi mükafatını almış Aytac Salahlının hekayələrini təqdim edirik.



Fidan BARÇIN (HÜSEYNOVA)

MƏŞHURLUQ QAYĞILARI

Bütün əzəmət və ehtişamı ilə soyuq dekabr gecələrinə meydan oxuyan günəşin isti nəfəsinin hərarəti altında yorğun şəhər şirin yuxuya dalmışdı, gərgin iş həftəsinin ağırlığını üzərindən atmağa çalışırı. Saatin əqrəbləri səhər saat 9-un üzərində dayanmışdı, elə bil onun da ürəyi ağriyirdi insanlara, bu gün səssiz-səssiz, ağır-agır hərəkət edirdi. Əslində, ilin bütün həftəsonlarında, bəzi fərqləri çıxməqla, şəhər camaati beləcə dincini alırdı. Amma bu sənbə adı günlərdən fərqlənəcək və bir

gəncin xatirə təqvimini yamyasıl rəngə boyayacaqdı...

Liftin varlığını belə unudub yeddi mərtəbəni yüyürə-yüyürə, həyəcanla qalxan Turan qapılarına çatanda tanınmaz hala düşmüşdü. Evdən çıxanda açarı özü ilə götürsə də, ondan istifadə eləmək istəmədi. Zəngi basmaq üçün əlini qaldırmağa taqəti qalmadığını hiss edib var gücü ilə qapını döyəcləməyə başladı. Sevincli və buruq saçları dağılmış halda qaçıb mənzilə girdi, bütün otaqları dolaşdı. Sənbə səhəri olduğu üçün evdə hamı yatmışdı, bircə səsdən dik atılıb qapıya qaçan balaca qardaşı Hüseyn dən başqa. Hüseynin həftəçi də, həftəsonu da yuxusu olmazdı.

Ata-anası qorxu və təşvişlə soruşdu:

– Bu nə həngamədir, ay qız? Bu saatda belə görkəmdə haradan gəlirsən?

Gündəlik həyatda alçaq səsli danışışı ilə insanları bezara gətirən qız bütün səsini indiyə saxlayıbmış kimi çığra-çığra danışındı:

– Soruşmayın, ana! Özüm də hələ inana bilmirəm. Bayaqdan azı əlli dəfə baxmışam, amma... bu gün möcüzə baş verib...

Qızın artıq danışmağa taqəti qalmamışdı. Baş verənlərdən heç nə anlamayan, yarı-yuxulu və artıq səbirsizləşən ailə üzvləri qızın özünü yerə vurub ağlaması ilə daha da qorxmağa başladı. Ağillarına hər şey gəlirdi. Nəhayət, sükütu ata pozdu. Əsəblə:

– Turan, nə baş verib?! – dedi.

Ağlamaqdan çöhrəsi ölü rəngində olan qız bu heybətli səslə xəyal dünyasından yenidən yaşadıqları mənzilə qayıdı.

- Səhər imtahanlara hazırlaşmaq üçün yuxudan tez qalxdım. Nənəgili və sizi oyatmıymış deyə, çay süzüb mətbəxdə sakitcə oturmuşdum. Birdən telefonuma müəllimidən təbrik məktubu gəldi. O deyirdi ki, ölkənin ən nüfuzlu, ən məşhur qəzetində mənim "Cəlil Məmmədquluzadə və Meter-link" başlıqlı araşdırırmam dərc olunub. Mesajı dəfələrlə oxudum. Çünkü yazını qəzeti elektron ünvanına göndərməyimin üstündən nə qədər zaman keçib. Mən belə bu talesiz yazını unutmuşdum... Amma... Mən, ata... Sizin qızınız məşhur oldu. Heç bilirsiniz ölkə əhalisi cəmisi həftədə bir dəfə çıxan bu qəzeti necə intizarla gözləyir? Turan Aytürk adı indi respublikanın prokurorunun da, ziyalisının da, mədəniyyət xadimlərinin də, kimi deyim, ata, tanıdığımız-tanımadığımız minlərlə insanın dilində səslənir...

Səs-küyə Turanın nənə və babası da ayılıb gəldilər. Turanın əlində eyni qəzətdən bir neçə nüsxə var idi. Sən demə, bu halətdə olmasına səbəb də bu imiş. Evlərinin yanındaki köşkdə cəmi 3 qəzet olduğu üçün ətrafi gəzib son qəpiklərini qəzətə vermişdi. Tez qəzətlərdən birini babasının əlinə sixdi. Çünkü ən çox onun nəvəsi ilə fəxr eləməsini istəyirdi.

Ailə üzvləri də sevinmişdilər bu xəbərə. Amma nədənsə bunu Turanı özündən çıxarıcaq qədər sevincli, möhtəşəm xəbər kimi qarşılıya bilmədilər. Qızın həvəsini qırma-mağ, onun kimi gülümsəməyə çalışırdılar. Saxta gülüşlə həqiqi gülüşü ayırd edəcək yaşına çıxdan dolan qız onlar pis olmasın deyə, "oyun"u qaydasınca oynamayaq davam elədi. Həm də bu gün heç kəsin və heç nəyin əhvalını korlamasına yol verə bilməzdi.

- Nənə, inanırsanmı, bu gün məhəllədə hamı səndən nəvəni xəbər alacaq. Gərək telefonu da sönməyə qoymayaq. Baxma, hamı mən fikirdə ola bilməz axı. Biri, bəlkə, bu müqayisəni düzgün hesab etməyəcək,

hələ tənqid də edəcək. yox, hər şeyə hazır olmaq lazımdır...

- Afərin, qızım! Qələmin qüvvətli olsun!

Beləcə, istirahət günü tezdən qalxmağa məcbur edilmiş ailə öz işinə davam elədi...

Dediyim kimi, Turan bundan qətiyyən pis olmadı, çünkü bilirdi ki, evlərinə heç vaxt qəzet gəlmir, bu evdə oxunmur. Və nəticə olaraq da qəzətdə yazısı çıxmağın əhəmiyyəti onlar üçün yaddır. Amma yəqin ki, indi bir vaxtlar oxuduğu orta məktəbin müəllimlərinin hamısı, tələbə yoldaşları, müxtəlif vəzifələrdə çalışan qonşuları, hər zaman hər şeydən başı çıxan qohumları diqqətlə oxuyub fəxr edəcəklər onunla. Hələ zəng vurmayıblarsa, deməli, son səhifəyə - 32-yə çatmayıblar. Axı qəzeti bu buraxılışında kifayət qədər maraqlı yazılar var. Amma əmin idi ki, sıra ona da gələcək...

Bəlkə, hələ dostları bu münasibatlə sürpriz qonaqlıq da təşkil edəcəklər, hər halda, gərək o özünü bilməzliyə vursun. Məşhur olmaq, doğrudan da, çox çətin imiş. Görəsən, ömrünün bütün illərini yaradıcılığa həsr edən, ömür yaşlarına sığmayacaq sayda əsərlər yanan yazıçılar insanların bu qədər diqqət və qayğısı içində sixilmirlər ki? Nə isə, bunlar hələ sonranın işləridir.

Bu fikirlərin ahəngində bütün günü evdə qəzet əlində çirtma çalıb oynadı. Ancaq axşama qədər telefonuna zəng gəlmədi. Evdə axşam üçün qeyri-adi heç nə hazırlanmadı. Qardaşının çağırışı ilə yemək üçün mətbəxə gələn Turan bir də gördü ki, nənəsi səhər alınmış tər göyərtiləri islaqdan çıxarıb, səliqə ilə onun qəzətlərinə büküb soyuducuya yerləşdirir...



Nuridə İSMAYILOVA

MƏNİM BALACA MİLÇƏYİM

İsti yay günlərindən biri idi. Semestr imtahanlarını verib kəndə gəldikdən sonra günlərimin hamısı bir-birinə bənzər keçirdi. Səhərləri tezdən oyanır, günortaya – hava qızana qədər ev işlərində anama kömək edirdim. Günortadan sonra isə axşam sərininə qədər evdən bayira çıxmır, kitabxanadan götürdüyüm kitablarla günü mü keçirirdim.

Bir gün səhər həyəti süpürərkən küçədə bağırtı eşitdim. Adamlardan biri zəif səslə yalvarır və nələrsə vəd edir, o biri adam isə qışqıraraq onunla razılaşdırıldı. Əvvəl çox da əhəmiyyət vermadım, sonra marağım mənə qalib gəldi və küçəyə çıxdım. Danışqlardan başa düşdüm ki, acizanə şəkildə yalvaran 35-40 yaşlarında olan kişi ehtiyatsızlıq edərək öz avtomobili ilə bir maşının lap yanından keçmiş və nəticədə bu maşına bir qədər ziyan dəymişdi. Zədələnən maşının sahibi orta yaşılı bir kişi idi. Bağıraraq deyirdi:

– Ədə, mənə nağl danışma, tez ol vurduğun ziyanın pulunu ver. Pulu verməsən, quymaram gedəsən.

O biri isə acizanə deyirdi:

– Qardaş, başına dönərəm. Ziyanı artıq-

laması ilə ödəyəcəyəm. Sən əzizlərinin canı, qoy indi gedim. Uşaq qarpızdan zəhərlənib, xəstəxanaya götürüblər. Arvad da oralarda tək. İndi mən bir evə qayıdım, bir sənə pul gətirim, gec olur axı, qurban olum. Nömrəni ver. Bu zavaldan qurtarım. Vallah, məndə borc qalmaz.

– Əşşı, mənim sənin dədənə borcum var? Hələ bir sənin kefini gözləyəcəm? Bax bu saat zəng edərəm polisə. Qaydaları da pozduğuna görə şöbədə cavab verərsən.

– Qardaş, vallah, həyəcandan, qorxudan olub. 10 ildir, maşın sürürəm, bir dəfə bir pişiyi basmamışam. Mənə 1-2 gün möhlət ver.

– Ə, sən nə çürükçü adamsan. 5-10 qəpiyimi verməkdənsə bir saatdır mənimlə çənə döyürsən...

Davamına qulaq asmadım, qayıtdım və öz-özümə dedim: “İlahi, pul insanların qəlbini necə daşlaşdırıb!”. Sonra bildim ki, oğlu zəhərlənən kişi bizim kəndin başında qalırmış. Uşaqın vəziyyəti ağırlaşıb, təcili şəhər xəstəxanasına köçürsələr də, xilas etmək mümkün olmayıb...

Saat 1 ya 2 olardı. İstilər adəmi lap dilxor edirdi. Kitablarına nəzər salanda gördüm ki, M.Füzulinin ana dilində poemaları olan cildi götürməmişəm. Tərsliyim tutdu. Qabağimdakı kitabların heç birinə meyil edə bilmədim. İnsan oğlunun adətidir axı, əlin-də olanı dəyərləndirmir, uzaqdakını daha çox istəyir. Kitabxanaya getmək üçün hazırlaşanda nənəmin səsini eşitdim: “Başına dönüm, aldiqlarını nə tez oxudun ki, genə gedirsən kitabxanaya. Hövsələni bas, axşam sərin düşsün, gedərsən”. Axşam kitabxananın işləmədiyini bildiyi halda, nənəmin bu sözləri deməsinə yüngülçə gülüb dedim: “Ay nənə, lazım olanı götürməmişəm”.

Deyəsən, həmin gün bəxtim ilk dəfə kitabxanada gətirdi. Orta boylu, 50-55 yaşlarında, danışğından bizim tərəflərdən olmadığı hiss olunan bir qadın həmin kitabı qaytarırdı. Odur ki, kitabxanaçının kitabı axtarmağa sərf edəcəyi vaxtı qazandım. Bu kitabı götürübəcəyimi bilən qadın mehriban-casına soruşdu:

– Qızım, bu cilddəki hansı əsərləri oxumusan?

– “Leyli və Məcnun”u.

Qadın mənə bərk-bərk tapşırdı ki, “Bəngü-Badə”ni mütləq oxuyum. Mən də:

– Mütləq, – dedim və sağollaşıb evə gəldim. Əsəri oxumağa başladım.

Diqqətim əsərdə olduğu vaxt otaqda bir milçək peyda oldu və məni narahat etməyə başladı. Hey ya kitaba, ya əlimə qonub mane olurdu. Bu məni xeyli bezdirdi. Ürəyim də pambıq kimi yumşaqdır, bir milçəyi belə öldürməyə qıymaram. Düzdür, tam günahsız olduğumu deyə bilməyəcəm. Çünkü məcbur qalıb bir neçə dəfə öldürmişəm. Amma “qətl törətdiyim” həmin günlərdə heç özümə gələ bilməmişəm. Bəlkə, adam öldürən belə pis olmazdı. Nə isə... Yenə belə pis olmamaq üçün bu milçəyi də öldürməməyi düşündüm. Stolun üstünə qonanda stəkanla onu tutдум. Deyirəm axı, əsərə dalmışam, ayrıla bilmirəm. Ona görə düşündüm ki, oxuyub bitirənə qədər milçək “həbsdə qalsın”. Birdən dərd məni götürdü ki, bu yazığın birdən ürəyi yatar. Bu məqsədlə stəkanın içində qənd də qoydum. Elə Buzənin Bəngə elçi getməyi hissəsini oxuyurdum ki, yenə gözüm milçəyə sataşdı. Başqa vaxt şirin şey yemək üçün özünü həlak edən milçək indi qəndə yaxın durmurdu, hey azadlığa çıxmaq üçün çırpinırdı.

Mənim həbsdəki balaca milçəyim! Sənə necə hörmət bəslədim. Bu hörmətimin nəticəsi idı ki, Buzə Bəngin süfrəsini görüb Badəyə xəyanət edəndə mən də kitabı yarımcıq qoydum və milçəyimi azad etdim. Uçub getdi. Otağa qayıdır əsəri oxumağa davam etdim. Vay-vay! Milçəyim üçün lap dariixmağa başladım ki...

İndi də Məcun öz rəhbərinə xəyanət edir. “Demə, bu yaramazlar mənim milçəyim qədər deyilmişlər”, – bu sözləri hündürdən dediyimin heç fərqiñə varmamışam, anam bu vaxt içəri girdi. Təbii ki, niyə belə dediyimi soruşdu. Kiçik bir məsələni çox böyüdüyümü düşünüb danışmadım.

Bu gün ədəbiyyatdan dərs danışacaqdım. Mövzu da “Bəngü-Badə”. Tribunada əsərlə bağlı danışmağa başlayanda başıma nə gəlsə yaxşıdır? Gördüm içəridə bir milçək var. Qovuram, yenə gəlir. Hələ də bilmirəm; doğrudan, içəridə milçək var idi, yoxsa bu, mənim balaca milçəyimin xəyalı idi?



Nurlana ŞİRİNOVA

BİR HƏYATIN XÜLASƏSİ

Gözləri yumulu idi. Ətrafında ağlaşma səslərini eşidirdi, lakin reaksiya verə bilmirdi.

Qollarını qaldırmaq istədi, amma tərpənə bilmədi.

Səslər getdikcə daha da qarışındı. İndi eşitdiyi, sadəcə, ugultu idi.

Sonra içində olduğu qaranlıq birdən aydınlandı. Qabağında bir işıq gördü, sürətlə o işığa tərəf çəkilirdi. İşıq onun ətrafına yayıldı və hər yer ağappaq oldu.

“Uşaqlar, Novruz bayramı ilə bağlı qiraət yarışı keçiriləcək. Qoşulmaq istəyənlər adını yazdırınsınlar”- Müəllim bunu deyib dərsə başladı.

Cəlal o vaxt gənc idi, 14-15 yaşı olardı. Bu xəbəri eşidən kimi yerindən dikəldi.

“Qiraət yarışı...” – deyə düşündü. Novruz bayramı, baharın gəlişi, təbiətin oyanışı insanların həyatına yenilik, canlanma gətirir. Novruzda küsülülər barışır, insanlar bir məsanin ətrafına toplaşaraq bayram sevincini bölüşürələr.

Cəlal bunları düşünərkən dostunun səsi onu xəyallarından ayırdı:

- Qoşulacaqsan?
- Necə?
- Deyirəm, qoşulacaqsan yarışa?
- Əlbəttə. Məncə, sən də qoşul.
- Yox, hara qoşuluram?! O sənsən e, yazaşan, pozasan, yaradasan...

Ağlına gələn ilk xatırə bu olmuşdu. Məktəb illəri... Necə şirin vaxtlar idı. Cəlal elə uşaqlıqdan yaşıdları arasında seçiliirdi. Kim bilərdi ki, Gəncənin bir tərəfində boy atan istedad gələcəkdə milyonların qəlbinə yol tapacaq.

1928. Darülmüəllimi bitirməsini, son dərs gününü xatırladı. Cəlal həmin ildən sonra bədii yaradıcılığa başlamışdı. O həm də şeirlər yazırıdı. Yazdıqları müəllimləri, yoldaşları tərəfindən rəğbətlə qarşılanırdı.

1940. Yaş 32. Çap evinin qarşısında durub gülümşəyir. O indi xoşbəxtidir, çünkü “Bir gəncin manifesti” romanı ilk dəfə çapdan çıxıb.

“Gəl, ey gözlədiyim xilaskarım, gəl!
Ey azad həyatım, ilk baharım, gəl!”

Ürəyindən bu misraları keçirir, roman-dakı obrazları xəyalında canlandırırırdı. Mir Cəlal bu romanı yazarkən çox müşahidə aparmış, dövrün qüvvətli, iradəli, mübariz gənclərinin timsalında Mərdan obrazını yaratmışdı. Sarsılmaz Sona... Zəhmətkeş Azərbaycan qadını...

Xatırələr gözünün önünə gəldikcə qəlbi fəxarətlə dolurdu.

– İtə ataram, yada satmaram!

– Oxudun? – Cəlal sevinc dolu təəccüblə dostuna çevrildi. Çapdan bir həftə keçmişdi.

– Doğrusu, lap əntiqə yazmışan! Sənin bacaracağınızı biliirdim, amma bu qədər də gözləmirdim.

Sonralar bir çox ədiblər bu əsər haqqında fikirlərini bildirmiş, roman oxucular tərəfindən bəyənilmişdi.

“Bədii təfəkkürlə elmi təfəkkürün sintezi, qovuşuğu Mir Cəlal müəllimin həm yazıçılıq, həm də alimlik fəaliyyətinə təkrarolunmaz bir vüsət və qüvvət vermiş, onun hər iki sahədəki böyük uğurlarının əsası olmuşdur”.

Mir Cəlal romanları, povestləri, hekayələriylə neçə-neçə insana ilham oldu, yol göstərdi.

Sonra Püstə ilə olan xatırələri yadına düşdü. “Qadın qəlbi qapalı bir ağacdır, açarı da qadının özündədir. Bu açarı qəlbdə yanın sevgi fanarı ilə arayıb tapmalı”, – deyirdi Mir Cəlal.

“Püstə... Sən mənim dünyam idin. Amma heyif, artıq həyatda deyiləm... Kim bilir, bəlkə, bir gün dünyanın bir ucunda kitablarımı oxuyanda məni, səni xatırlayalar, Sonanı anlayar, Baharı unutmazlar...”

Başını yuxarı qaldırdı. Xatırələr zehnində canlandıqca onu düşüncələrə qərq edirdi. Sonra qabağına bir az əvvəl gördüyü işıq çıxdı. İşığın o tərəfindən nəgmə səsi gəlirdi. Diqqətlə qulaq asdıqda bunun anasının laylası olduğunu xatırladı.

İşığa bir az da yaxınlaşdı.

Birdən hər yer bəmbəyaz oldu...



Aytac SALAHLI

UNUDULMAZ XATİRƏ

Vəliyevlər ailəsi Birinci Qarabağ mühabəsi zamanı qaćqın düşəndən sonra Bakıdakı şəhərciklərin birində yaşamağa məcbur olmuşdu. Əslən Füzulidən olan Vəliyevlər kasib ailə idi. Ana qızını və oğlunu məktəblərin birində xadiməlik edərək saxlayırdı. Maaşı az olduğu üçün Ayşə ev xərc-lərini, uşaqların geyimini tam ödəyə bilmirdi. Lakin özünü daim şən və gümrəh aparmağa çalışırdı ki, maddi cəhətdən əziyyət çəkən uşaqları mənəvi cəhətdən də əziyyət çəkməsin.

Evin ən böyük uşağı Zaurun 15, bacısı Lalənin isə 6 yaşı vardı. Zaur dərslərini yaxşı oxuduğu üçün müəllimlərinin sevimliyi idi. Atası Mehdi şəhid olandan sonra onun yoxluğunu qismən də olsa, hiss etməmək üçün yazdığı məktubu oxuyar, hərdən də atasının paltarlarını qoxlayardı.

“Ayşəm, əgər şəhid olsam, bil ki, arzuma çatmışam. Uşaqları sənə, səni də Allaha tapşırıram. Lalə, ananı incitmə, həmişə ağılli qızım olaraq qal. Zaur, oğlum, mən olmasam, evin böyüyü sənsən. Ailənin qeydinə qal. İstəyirəm ki, gələcəkdə savadlı və mərhəmətli həkim olasan”.

Elə vaxt olurdu ki, yeməyə bir tikə çörək də tapa bilmirdilər. Ona görə də Zaur anasına kömək üçün dərsdən sonra kağız dəsmal-

satırdı. Əslən qaxlı olan Güllü xala nə vaxt görsə, Zauru şirin dillə dindirər və mütləq bir dənə də olsa, dəsmal alardı. Zaur və ailəsi Güllü xalanı çox sevərdi.

Yayın isti günlərindən biri idi. Evdə olan son tikə çörəyi bacısına verən Zaur səhərdən heç nə yeməmişdi. Həm istidən, həm də acliqdan başı fırlanırdı. Dəsmalları da sata bilməmişdi. Maşınların sürətlə şüttüdüyü yolun kənarında birdən müvazinətini itirdi. Zaurun xatırladığı tək şey yerə yixilmaq anında qolundan kiminsə onu tutduğunu hiss etməsi oldu.

Güllü xala Zaurun huşunun yerinə gəldiyini görəndə sevindi. Tez bir stəkan su verib mətbəxə yemək hazırlamağa getdi. Zaur utandığından yeməyə əl vurmaq istəmədi:

– Güllü xala, sağ ol, mən ac deyi...

– Sus görün. Necə yəni ac deyiləm? Keç otur, yeməyini ye. Yeməsən, bir də mənə Güllü xala demə.

Güllü xala Zauru doyuzdurduqdan sonra iki dəsmal alıb onu yola saldı.

...Zaur Vəliyev telefonda Füzulinin azad olunmasından sonra orada gedən yenidən-qurma işlərinin planına baxırdı. Qəfil qapı döyüldü. Tibb bacısı təcili xəstənin olduğunu Zaur həkimə xəbər verdi. O, xəstənin yanına çatanda bir anlıq duruxub qaldı. Sonra fikirlərini dəqiqləşdirmək üçün tibb bacısı, həm də həyat yoldaşı Nərgizdən xəstə haqda məlumat aldı:

– Namazlı Gülüstan. 67 yaşındadır. Ağci-yər xərçəngindən əziyyət çəkir.

– Əslən haralıdır bəs?

– Niyə soruştursan?

– Sən de, sonra deyərəm.

– Qaxlıdır. Yaxınları ilə əlaqə saxlamaq mümkün olmadı. Qadın təcili əməliyyat olunmalıdır. Yoxsa ölə bilər. Ancaq bir problem var. Əməliyyatın pulunu bilmirik kim ödəyəcək.

Sevincli-kədərli hissələr keçirən Zaur dedi:

– Əməliyyat otağını hazırlayın. O pul çoxdan ödənib.

– Anlamadım, nə vaxt ödənib, Zaur?

– Mənim 15 yaşım olanda. O, həyatımı xilas edərək ödəyib.

– Bəlkə, ətraflı danışasan. Heç nə başa düşmədim.

– Əməliyyatdan çıxandan sonra danışaram.

DALTONİKİN ETİRAFI

*Guya hər şey yalnız ağı və qara rəngdə
olsaydı, nə dəyişərdi ki?*

Mənim görüşmək üçün heç vaxt olmadığı qədər israr etməyim onun az-maz cəsarətini alt-üst edib, bilirəm. Allah bilir, indi qara-qara nələr düşünür. Ancaq yenə də bu söh-bətin yaxşı nəsə vəd etmədiyinə, acı bir sonluqla bitəcəyinə özünü hazırlamış kimi görünür. Ürkək ceyran kimi qarşında oturub və sual dolu baxışları üzümə zillənib. Onun bu didərgin halını, baxışlarını, sadəliyini, təmizliyini elə sevirəm ki! Bir ömür boyu bax beləcə dayanıb sakitcə gözlərini seyr etmək, o eşq dolu gözləri gecə-gündüz köhnəlməyən, azalmayan, əskilməyən sevgimlə qamarlayıb, qucaqlayıb bağırma basmaq istəyirəm. Ancaq daha etiraf etməliyəm və bu, hər şeyin sonu ola bilər. Deyəsən, o da bunu hiss edib və sanki qəddar caninin edam hökmünü oxuyacaq hakimə baxdığı ümidsizliklə üzümə baxır. Nəm gözləri elə gözeldir ki! Heyif ki, mən onun dünyada mənim üçün hamının gözlərindən gözəl, bircüt nura saçan gözlərinin rənginə heç bir tərif deyə bilməyəcəm. Bu, tanış olduğumuz il yarımla, nişanlandığımız 8 ay ərzində, toyumuza cəmi bir həftə qalmış ondan gizlədiyim, “açılsara, hər şey bitər” deyə qorxduğum, hətta özümdən də qorxduğum yeganə sirrimdir. Ancaq indi, bu saf və tərtəmiz baxışların məni hər şeyi etiraf etməyə səslədiyi bir vaxtda cəsarətimi toplayacaq və ona deyəcəm ki...

– Bunu səndən gizlədiyim üçün məni bağışla, dünyada hamidan, hər şeydən çox sevdiyim (belə romantik danışmağı əvvəlcədən planlaşdırmışam. Bilirəm ki, o mənim belə danışığımı heyran olur həmişə və bu, çox şeyi dəyişə bilər). Etiraf edim ki, mən sənin üzünün rəngini seçə bilmirəm, ancaq üzündəki işığa vurulmuşam! Gözəl olduğuna



Mahir RƏSULOĞLU

varlığım qədər əmin olsam da, gözlərinin rəngini də görə bilmirəm! Rəng koruyam mən, daltonikəm!

O ya mənim həyəcanımdan, tanışlığımız müddətində heç vaxt görmədiyi təlaşımdan, ya da həqiqətən, normadan artıq saf olduğu üçün key-key üzümə baxır.

- “Daltonik” bilmirsən nə deməkdir?
- Yox...
- Bu, bir xəstəlikdir.
- Necə? Xəstəlik?! Qorxuludur?!

Bir anın içində bətninin atlığı, bənizinin ağardığını hiss edirəm. İlahi, nə qədər qorxdu bir anda. Onun mənim üçün belə qorxması xoşuma gəlir və axmaqcasına düşünürəm ki, kaş xəstəliyim qorxulu olaydı. Məsələn, ona deyəydim ki, cəmi 45 gün ömrüm qalıb. O isə gözəl gözlərindən leysan kimi yaş axıdaraq sarılıydı mənə, “Yox, ölmə! Mən sənsiz yaşaya bilmərəm! Ölmə, qurban olum! Mən də səninlə oləcəm!” deyəydi. Ürəyimi bərkidib onu özümdən itələyəydim. Kaş bu fədakarlığını da yanlış anlayaydı, onu özümdən soyutmaq, mənə qarşı nifrət yaratmaq üçün etdiyimi başa düşməyəydi. Qismətimlə barışmış kimi deyəydim ki, yox, belə danışma, sən yaşamalısan! Xahiş

edirəm, uzun müddət ürəyində saxlama məni. Çalış xatırlarımızı də, adımı da oradan tez sil ki, başqa birisinə yer açılsın. Və bu sözləri deyən kimi onun çılğınlıqla etiraz etməyini gözləyəydim. Arxayın olaydım ki, o heç vaxt məni unutmayacaq, başqa heç kimi sevməyəcək! Yəqin, bunu biləndən sonra gecələr yuxumu qəçirən ölüm qorxusu da azalardı, daha əzrayılı gözləmək məni dəhsətə gətirməzdı...

Ancaq indi mənim 45 günlük ömrüm qalmayıb. Ən azı belə bir həkim rəyi yoxdur. Dünyada milyonlarla insan daltonik olaraq öz normal həyatına davam edir, bəzən hər şeyi öz rəngində görənlərdən çox yaşayır. Hətta bir çoxu xoşbəxtidir də. Mənim xəstəliyimi qorxulu edənsə bunu indiyədək ondan gizləməyim, öz rəngində görə bilmədən sevməyimin səmimiliyinə yaranacaq şübhə və bəlkə, inamı sarsıldıği üçün hər şeyi bitirə bilmək təhlükəsidir. Olsun, mən daha bu yalanla yaşamaq istəmirəm!

– Yox, elə də qorxulu deyil. Bircə işıqforda problem yaşıdır mənə, hamı dayananda dayanıram, arxadakı maşınlar siqnal verəndə bilirəm ki, getmək lazımdır. Ayrı maşın olmayıanda isə işıqfor hansı rəngdə yanır-yansın, basıb keçirəm, elə bilirəm yol mənimdir.

Gərginliyi azaltmaq üçün gülürəm. Daha doğrusu, guya bu şit zarafatıma gülməyə çalışıram. Halbuki işıqforla bağlı dediyim ağı yalandır. Axi hansı gözün hansı rəngdə yandığını və hansı yananda nə etmək lazım olduğunu rəngləri seçə bilmədən də əzbərləmək çətin deyil. O isə yenə dediklərimə inanmış kimi görünür, məyusluğuna bir az da artır. Bircə bu qalmışdı ki, işıqforu da dərd elősin!

– Bilirsən, hər şeyi görürəm, ancaq öz rəngində deyil. Necə izah edim axı sənə? Təxminən belə, dünyani ağı-qara görürəm. Köhnə televizorlarvardı əvvəllər, sən xatırlamazsan, yəqin ki, ancaq ağı-qara göstərirdi. Bax indi mənim gözlərim də elədir. Bu, irsi xəstəlikdir, deyirlər, mənim ana babamda da olub. Nəsildən nəslə keçirmiş, əsas da

kişilərdə özünü göstərmiş. Məsələn, evlənəndə uşaqlarımız olsa, qızım yox, oğlum da daltonik doğula bilərmış...

– Evlənsək, oğlumuz da daltonik ola bilər?

Aha, ayrılməq üçün bundan ciddi səbəb? Kim istəyər ki, oğlu xəstə doğulsun?

– Dəqiq deyil, ancaq həkimlərin fikrincə, ehtimal çoxdur. Olmasını istəmərəm. Olsa da, normal qarşılıqla lazımdır. Çünkü rəngləri seçə bilməsəm də, bu mənim başqa insanlar kimi yaşamağımı, sevinməyimə, kədərlənməyimə, ağlamağımı, gülməyimə, ən başlıcası sevməyimə mane olmur...

Baxışlarında tərəddüd var. Gərək onu inandırırm ki, mən öz rəngsiz dünyamda sizin rənglərin əhatəsində olduğunuzdan da xoşbəxt yaşamağı bacarıram. Bunu məhz indi, o qərar verməmiş etməliyəm. Yoxsa bu yazıq görkəmli qız qəfildən qəddarlaşa, hər şeyə nöqtə qoyub üzünü çevirib getməyə cəhd edə bilər və bəlkə də, bu onda alınar. Ən pisi də odur ki, əgər getmək istəsə, saxlaya bilmərəm onu. Daha doğrusu, saxlamaga cəhd etmərəm. Daltonik olduğum üçün məni tərk etmək istəyərsə, onu dayandırmağı özümə sığışdırıram! Daltonik qürurum buna imkan verməz! Bu qədər xudpəsəndəm!

– Balıqları çox sevirəm, demişdim sənə, yadindadısa. Səbəbini bilirsən?

Balıqlar hardan çıxdı? Yenə key-key üzümə baxır. Bu dəfə əsəbiləşirəm, bu qız niyə bunca sadəlövh və aciz baxışlıdır axı?.. İl yarımdır onun dəyişməsi, güclənməsi, dünyaya bir başqa nəzərlərlə baxması üçün nə qədər çalışıram, xeyri yoxdur. Bəlkə, elə fürsətdir... Bəlkə, böyük məhəbbətimə rəğmən... Hardan gəlir ağlıma bu gic-gic fikirlər?

– Balıqları tutmağı sevirsən, bişirməyi, yoxsa yeməyi?

– Onlarla danışmağı.

Bu dəfə sanki dəliyə baxılmış kimi baxır – təlaş və qorxuya. Bəlkə, də elə bilir başım tam çatmir və buna səbəb daltonik olmayımdır. Ürəyində özünü danlaysın ki, niyə indiyə qədər bunu hiss etməyib. Tanrıının qarasına danışır, sizildayır ki, belə talesizlik

niyə onun qarşısına çıxıb? Bir də yadına salmağa çalışır ki, mənim başqa nə vaxt, hansı normal olmayan hərəkətimi görüb. Bəlkə də, xatırlayır, bir dəfə rəngini seçə bilmədiyim gülləri iyələyəndə ona "necə də yeməlidir" demişdim. Yadına düşdüssə, tam batdım, ağlı başında adam niyə gülləri yemək istəsin ki? Mənsə özümdən tam arxayınam.

- Balıqlar insanları saatlarla sakitcə, etiraz etmədən dinləməyi bacarırlar. Onlarla hər səhbəti eləmək olar. Üzgəclərini həzin-həzin yelləyərək səninlə razı olduqlarını bildirir, baxışları ilə də dediklərini təsdiqləyirlər sanki. Bax indi səndən xahiş edirəm, balıqlar kimi diqqətlə, sona qədər dinlə məni. Bu deyəcəklərim çox vacibdir və bəlkə də, bizim gələcək taleyimizi dəyişə bilər!

Gözlərindən narazılıq oxuyuram: "Mən nə zaman səni dinləmirəm, sözünü kəsirəm ki..."

- Mən daltonikliyin anadangəlmə olduğuna inanmırıram. Heç irsi xəstəlik olmasına da. Deyirlər ki, gözün arxasında rəng detektoru, onun hüceyrələrində isə konuslar yerləşir. Bax həmin o konusların içərisində qırmızı, yaşıl və mavi rəngli üç rəng piqmenti olmalıdır ki, hər şeyi öz rəngində görə biləsən. Bu piqmentlər olmadıqda, ya da az olduqda həmin xəstəlik yaranır. Sənə daha sadə dillə izah edim. Rəngli printerin ketricini görmüsən? Yan-yana üç rəng qutusu olur həmin ketricdə. İslətdikcə azalır, qurtarır və bu zaman rəngli nəyisə, məsələn, səhər günəşin doğması mənzərəsini çapa verirsən, əvvəlcə kompüterin ekranına rənglərin bitdiyi ilə bağlı xəbərdarlıq gəlir, daha sonra printerdən aq-qara şəkil çıxır. Günəş öz rəngində olmur, təbii ki. Heç nə aq, nə də qara rəngdə olur. Mənim gördüyüüm kimi işıqlı olur, vəssalam. Guya günəşin işıqlı olduğunu və istilik yaydığını bilmək kifayət etmir? Nəysə...

Daltonikliyin anadangəlmə olduğuna ona görə inanmırıram ki, mən nə vaxtsa rəngli görmüşəm dünyani! Coxdan, lap coxdan. Ya hələ anamın bətnindəydim, ya da yeni gəlmışdım dünyaya. Güclə xatırlasam da, yaddaşımın dərin yerinə yazdım, qoymadım yadımdan

çıxsın. Qeyri-adi rənglər idi və hamısı baxdığım hər yerdə elə gözəl harmoniya yaratmışdır ki! Bu rənglərin yalnız mənə məxsus olduğunu da, hər kəsin gördüyü rənglərdən fərqləndiyini də bilirdim.

...Sonra qəfildən nə baş verdisə, rənglər yoxa çıxdı. Bəlkə də, bilmədən incidib küsdürmüştüm onları, xətirlərinə dəymişdim, ya bəlkə, özləri niyəsə getmək istədilər?.. Axır, necə baş verdiyini xatırlamıram. Bir gün hiss elədim ki, dünyanın rəngi dəyişib mənim üçün. Daha heç nə əvvəlki rəngində deyildi. Elə bildim, səbəb dünyanan özündədir, ətrafında olan hər şeydədir, rəngləri solub hamısının. Sonra vaxt keçdikcə, böyüdükcə anladım ki, yox, mən dəyişmişəm. Daha dəqiqi, mənim gözlərim. İlk vaxtlar monotonluq sıxırdı məni, incidirdi. Alişdım get-gedə. Ancaq rəngləri də unutmadım, unutmaq istəmədim. Ona görə də mən daltonikliyin anadangəlmə və irsi olduğuna inanmırıram. Heç oğlum olarsa, rəng koru doğulucağına da inanmırıram!

- Yəni deyirsən ki, oğlumuz olsa...

- Oğlumuz olsa, həm sənin, həm də mənim varlığımdan, bir-birimizə olan sevgimizdən qürur duyacaq, inan mənə. Onun gəlişi ilə xoşbəxt olmayımdan xoşbəxt olacaq. Əsas da xoşbəxt olmaqdır. İnsan xoşbəxt olanda hər şeyi öz istədiyi rəngdə görə bilər, bütün rənglər yerinə qayıdır. Xoşbəxt ola bilməyənlər üçün onsuz da dünya ya aq-qara, ya da boz rəngdədir.

- Haqlısan! Mən səninlə xoşbəxt hiss edirəm özümü, heç deməsəydim, daltonik olduğunu bilməzdəm də yəqin ki! Ancaq sən bir az qəribəsən...

İnandıra bildim, deyəsən. Şükür, təhlükə sovuşur, bu daltonik arzuladığı xoşbəxtliyinə çata bilər! Doğrudanmı bu qədər əzabı boş-boşuna çəkmışəm? Doğrudanmı, hər şey yaxşı yekunlaşacaq? Gərək lap elə il yarımla əvvəl, təzə tanış olan vaxt edəydim bu səhbəti. Ona deyəydim ki, sənə gətirdiyim çiçəklərin nə rəngdə olduğunu bilmirəm, quruluşuna, gözəlliyyinə və ətrinə görə seçmişəm. Deyəydim ki, səni üz cizgilərinə və

ruhuna görə sevirəm. Qəribəyəm, deyir? Desin də. Ona da alışacaq. Bu dünyada hərə bir cür qəribədir onsuz da. İndi ona yuxularımdan danışacam, onda, bəlkə, daha yaxşı anlayar məni. Gözlərimi yumub, xatırlamağa çalışıram:

– Səni sevəndən rəngli yuxular görürəm! Gündüzlər məhrum olduğum rəngli dünya gecələr yuxularımı süsləyir. İkimiz olurq o rənglərin arasında. Biz o yuxularda əl-ələ tutub qıpqırmızı çəmənliliklərdə gəzisir, sapsarı torpağın üstündə ayaqyalın qaçırıq. Yamyəşil bulaqların buz kimi suyundan içir, bir-birimizin üstünə su cilayırik. Şabalıd rəngli buludlar başımızın üstünə toplanıb ağappaq kölgə salır üstümüzə, bizi işiqli, boz rəngli günəşin istisindən qoruduğu üçün buludlara minnətdarlıqla baxırıq.

Bir dəfə hərəmiz bulaq rəngli yaşıl bir atın belində başı çəhrayı qarla örtülmüş uca dağlara doğru gedirdik. Sən dedin ki, gəl ötüşək və atları dördnala çapmağa başladıq. Ancaq dağın ətəyinə çatmamış mənim mindiyim atın ayağı büdrədi, üzü üstə yixilanda mən də yumalanıb palid rəngli daşa çırıldım. Huşumu itirmişdim, sənin yanaqlarından süzülən bənövşəyi rəngli göz yaşlarının üzümə düşəndə ayıldım. Sonra qalxdım, məlum oldu ki mənə heç nə olmayıb. Ancaq bu vaxt heyrətlə baxdıq ki, atlarımız par-par yanın qanadlarını açdılar, uçub getdilər. Biz dağların zirvəsinə çıxa bilməyəcəyimizi anlayıb geri döndük. Atlarımızın qanadlanıb uçmalarına gülüşə-gülüşə geri qayıldırdıq.

Bir dəfə isə budaqları ağırlıqdan yerə toxunan qırmızı bir bağda meyvə yiğirdi. Qara, palid, boz rəngli meyvələr elə yetişb şirələnmişdilər ki. Sən hərəsindən bir dişlək alıb mənə uzadırdın. Mənsə sərf sən dişləmisən deyə, hamısını yeyirdim. Sonra mən alma ağacına dırmaşdım, ən hündür budağının ucunda olan iri almani dərib sənə gətirdim. Uzandıq ağacın altında. Növbəylə hərəmiz bir dişlək ala-ala almani tumlarına qədər yedik. Hətta mən sənin başını qatmaq üçün ağacın qırmızı yarpaqlarını göstərib

almanın qalan hissəsini də yedim, əlimdə bircə saplığı qaldı. Sənsə bunu başa düşüb narahat oldun ki, birdən mədəmi xarab eləyər...

Bir dəfə də...

Nəhayət, gözlərimi açdım. Rəngli yuxularımın ona necə təsir etdiyini, ağ-qara da olsa, görmək istəyirdim. Ancaq... Ancaq o yox idi! Dünyada mənim üçün hamının gözlərindən gözəl, bir cüt nur saçan gözləri heyrət və sevgiyə üzümə zillənməmişdi! O getmişdi! Gözlərimin yumulu olmasını fürsət bilib sakitcə, səssizcə, yuxularımı sona qədər dinləmədən çıxıb getmişdi! Həmişəlik!

Niyəsə təəccüblənmədim. Ancaq kədərlə düşündüm ki, daha rəngli yuxular görə bilməyəcəm...

14.07.2022



Vətən ana, vətən torpaq, vətən eşq,
Vətən qaya, vətən çiçək, vətən daş.
Vətən, Vətən bağırmaqla olmur e,
Heç bilirsən nə üstədi bu savaş?
Vətən söz yox, vətən anddi, vətəndaş.

Hər naləsi ürəyindən keçməli,
Hər ağrısı kürəyindən keçməli,
Məhəbbəti bələyindən keçməli,
Sevgi zorla alınmir e, a "qardaş",
Vətən söz yox, vətən anddi, vətəndaş.

Çəpərindən yolunacaq vətəndi,
Tikanından kolunacaq vətəndi,
Təpə-dırnaq bu ruh, bu can vətəndi,
Məndən keçir ayağına dəyən daş,
Vətən söz yox, vətən anddi, vətəndaş.

Damarından kafir qanı axdisa,
Taxtın-tacın axırına çıxdısa,
Ürəyində el qeyrəti yoxdusa,
Elə get ki, dalınca da qara daş,
Vətən söz yox, vətən anddi, vətəndaş.
Vətən qaya, vətən çiçək, vətən daş!

Min düyündən, dağdan keçib,
Min dərdi adlayıb gəlib.
Min nalədən, ahdan keçib,
Min qəmi odlayıb gəlib.

Keçib duadan, qarğısdan,
Küləkdən, seldən, yağışdan,
Buz kimi soyuq baxışdan,
Nəfəsi çatlayıb gəlib.

Dərindən, dayazdan keçib,
İstdən, ayazdan keçib,
Bahardan, payızdan keçib,
İlləri çırtlayıb gəlib.



Təranə DƏMİR

Sarıyıblar, qanadıblar,
Güldürüblər, ağladıblar,
Dağa-dərəyə atıblar,
Yolları qatlayıb gəlib.

Neçə yol ölüb, dirilib,
Daşa-divara hörülüb,
Min dəfə solub, dərilib,
Çiçəyi çırtlayıb gəlib.

Odunda bişib bu sevgi,
Adında bişib bu sevgi,
Gözümdən düşüb bu sevgi,
Təzədən adlayıb gəlib.

Dərdin ən yekəsi unudulmaqdı,
Yadından çıxməqdı dünyanın, atam.
Sən demə, əcəlin adı var elə,
Sən demə, təklikdən ölmüş adam.

Gözün divarları, daşları gəzir,
Hər şey marağından, dadından düşür.
Fəsillər yerini dəyişir bir-bir,
Sevdiyin adamlar atından düşür.

Yadından çıxırsan qohumun, yadin,
Evinin qapısın döyən tapılmır
Qahmar çıxdıqların qeybə çəkilir,
Sənə bir "günaydın" deyən tapılmır.

Yiyə durduqların yiyəsiz qoyur,
Qalırsan kimsəsiz bu göyün altda.
Özünü min yerdən tənələyirsən,
Ürəyin əzilir gileyin altda.

Yığırsan ağlına gələn nömrəni,
Telefon əlində susub durursan.
Gecənin yarısı tənhalığını
Bir yadin səsiylə ovundurursan.

Bu səssiz otaqda, bu qaranlıqda
Necə şirin gəlir bu səs, İlahi.
Elə asta-asta yalan deyirsən,
Heç kimin ağlına gəlməz, İlahi.

Bax onda bilirsən unudulmusan,
Unudub sopsoyuq adamlar səni.
Unudub sevginə qonaq olanlar,
Unudub könlündə yatanlar səni.

Dərdin ən yekəsi unudulmaqdı,
Yadından çıxməqdı dünyanın, atam.
Sən demə, əcəlin adı var elə,
Sən demə, təklikdən ölürmüş adam.

Olum da bir yük imiş,
Gör çəkən nə çəkirmiş,
Yaxşı ki, O tək imiş,
Çoxun da çox dərdi var.

Göy tökür, yer dənləyir,
Vurur, çıxır, cəmləyir,
Zaman ölüm dəmləyir,
Sağın da sağ dərdi var.

Min sual bir cavabdı,
Gəl də, get də hesabdı.
Könül vermək savabdı,
Yoxun da yox dərdi var.

Şeytanlar oyundadı,
Hərəsi bir dondadı,

Dağlar dağ hayındadı,
Bağın da bağ dərdi var

Həqiqət çox uzaqdı,
Hardan tapaq bu vaxtı?
Gecələr qarabaxtdı,
Ağın da ağ dərdi var.

Bu da bir gün olmadı,
Sazaqdan gəldi keçdi.
Xatırələr ağladı,
Yanaqdan gəldi keçdi.

Bir mən oldum, bir divar,
Hərənin öz dərdi var,
Məni tutan sevdalar
Uzaqdan gəldi keçdi.

Gah susdum, gah danışdım,
"Sənsizliyə alışdım",
Bu da bir aldanışdı,
Dodaqdan gəldi keçdi.

Savaş açdım, kiridim,
Buza döndüm, əridim,
Qələm dedi, mən dedim,
Varaqdan gəldi keçdi.

Ümidlərim qanadı,
Qırıldı qol-qanadım,
Bu gün də gün olmadı,
Sabahdan gəldi keçdi.

Elə bil ki dəniz daşır səmadan,
Bu haçanın yağışdı, İlahi?
Biz bilmirik, bəlkə, elə bu yağış
Yazla qışın barışdı, İlahi?

Sazaqlardan diri çıxan bu torpaq
Gedib gəlib göy üzünə əl açır.
Orda bulud ürəyini boşaldır,
Burda dağlar, burda daşlar dil açır.

Yağış yuyur ağaçların saçını,
Meyvələrin üzü gülür budaqda.

Su içdikcə tumurcuqlar dirçəlir,
Bahar söz-söz şeirləşir varaqda.

Yağış deyil, buludlardan nur yağır,
Sehrlənir şəh altında göy otlar.
Göz yaşıyla öz eşqini torpağa
Damcı-damcı piçıldayır buludlar.

Elə bil ki dəniz daşır səmadan,
Bu haçanın yağışdı, İlahi?
Biz bilmirik, bəlkə, elə bu yağış
Yazla qışın barışdı, İlahi?

Bu ömrü kim yaşadı,
Kim olur indi, Allah?
Bu od, bu ocaq iyi
Hayandan gəlir, Allah?

Bu necə alovdu ki,
Tüstüsü göyə çıxmır?
Yanır ocağın altda,
Bəs səsi niyə çıxmır?

Kim qorxudub bu canı,
Ruhundan ayrı salıb?
Səsindən, harayından,
Ahindan ayrı salıb.

Kim yazıl bu yazını,
Kim pozur görüm indi?
Gəlsin də yaxına O,
Gəlsin də Kərim indi.

Tutmur bu ağrıları
Ocaq da, od da, Allah.
Tök yükünü aşağı,
Üstündən adda, Allah.

Asılmışam gözündən,
Gecə, keç günahımdan.
Bu qaranlıq, bu zülmət,
Küçə, keç günahımdan.

Bu dünya bir sınaqdı,
Gəl günah, get günahdı,

Qoşulmuşam nə vaxtdı
Köçə, keç günahımdan.

Yaşadım neçə ömrü,
Daş ömrü, çiçək ömrü,
Verdim bir qoca ömrü
Heçə, keç günahımdan.

Bu dünyada, görəsən,
Nə var ölümən asan?
Canım da yox alasən,
Əcəl, keç günahımdan.

Nə yaxşı, bu şəhərlər,
Nə yaxşı, küçələr var.
Nə yaxşı, xatirələr,
Nə yaxşı, gecələr var.

Darıxanda başını
Qatmağa yerin olur.
Təkliyin arasında
Ölüm də şirin olur.

Gəzirsən tənhalığı
O küçə-bu küçə sən.
Gülürsən, ağlayırsan?
Kimin nə vecinəsən.

Yanından gəlib keçir
Dərd alıb, dərd satanlar.
Baxırsan ki, heç yerdə
Xoşbəxt deyil adamlar.

Hamı nədənsə qaçıır,
Ya harasa tələsir.
Özünü aldatmağa
Hərə bir küçə gəzir.

Hamı öz azarında,
Hamı öz qəmindədi.
Ürək dərd bazارında,
Dünya öz dəmindədi.

Nə yaxşı, bu şəhərlər,
Nə yaxşı, küçələr var.
Nə yaxşı, xatirələr,
Nə yaxşı, gecələr var.

KÖHNƏ AVTOMOBİL

Evvana çıxıram. Hava buludludur. Ətrafda qəribə səslər eşidilir.

“Tap-tap-tararapp”.

Alnıma, əlimə soyuq damcılar düşür. Deysən, yağış başlayır.

Dayanıb diqqət kəsilirəm. Yox, səhv edibmişəm. Bu, eyvan ipindən asılmış nəm paltarlardan, yenice yuyulmuş köynək, kombinezon və şalvarlardan düşən oynaq damaların aşağıdakı köhnə avtomobilə ritmik söhbətidir.

O həmişə eyni yerdə dayanır. Evdən çıxıb harasa gedəndə, işdən geri qayıdanda daim gözönündədir. Onu, beşmərtəbə “xruşşovka” ilə palçıqlı xəndəyin arasında qərar tutmuş üzgün görünüşlü köhnə “Moskviç”i hər gün görürəm.

Hər görəndə də anlayıram ki, onunla sərt və amansız davranılıb, avtomobil dəmir qalağı, zibil yığını kimi kənara atılıb, hər gün səhərdən axşamadək ora-bura tələsən, sakıləri acı tüstüsüylə boğan, bir-birlərinin qarnına girib hər yerdə tixaclar yaranan modern avtomobilərə tay ola bilməyəcəyini anlayan keçmiş sahibi onu birdəfəlik tərk edib.

Avtomobilin indiki hali acınacaqlıdır. Qapısının biri əzilib, kapotu içəri batıb, müxtəlif iqlim dəyişikliyi, rütubət, külək və korroziyanın təsirindən metal gövdəsi, torpağa yaxın hissələri aşınaraq çürüyüb, eybəcər hala düşüb. Dəmir səthini toz basıb, buferi əyilərək sallaq dayanıb.

Məhlədə futbol oynayan uşaqların çoxsaylı top zərbələri, korafəhm atılan sapand daşlarının təsirindən arxa-qabaq şüşələri sıñıb, çatlayıb, bəzi yerləri zədələnib. Təkərləri boşalaraq təbii müvazinətini itirib



Vüsal BAĞIRLI



və indi o, bir böyrü üstə əyilmiş məşhur Piza külləsini xatırladır. İçindən yağı, benzin və müşəmbə qoxusu gəlir.

Fəqət bütün üzücü məqamlarla yanaşı, avtomobildə bəzən pozitiv, məzəli məqamlar da tapmaq mümkündür. Əgər ona yaxınlaşış gözümüzün birini qiyaraq yan şüşədən əks şüşəyə diqqətlə baxsaq, maraqlı illüziya, optik aldanış müşahidə edərik: obyektivdə yaranan ilgim həyətdəki çicəkləmiş albalı ağacını çoxaldır, təsviri bir-birinin üstünə mindirir və qəribə kaleidoskop görüntüsü yaradır.

Başımızı tərpətdikdə ağaclar dairəvi hərəkətlə möcüzə kimi tərpənir, sanki yalı gedirmiş sayaq fırlanırlar. Bir dəfə tapıntımi həyətdəki uşaqlara göstərdim. Bu onları xeyli əyləndirdi və güldürdü.

“Moskviç” günlər, aylar, fəsillərlə silahlanmış zaman ordusu ilə daim döyüşür, vaxt çayının aramsız, sabit axınına tabe olur, arxayı, qayğısız ömür sürməyə çalışır. Pəncərə-gözlərin yorğun qırışları, yarıçıq kapot-dodağın kənarındaki narahat

büküsləri, ağır, sallaq döşləri, rezinlə dərtilmiş qarın və budları əvəz edən bufer, disk və deflektora külək, şaxta, firtına belə təsir etmir.

Payızın əvvəlləri əsən tozlu küləklər maşının üstünü çirk təbəqəsiylə örtür. Bu zaman onun əsl rəngini seçmək, ayırd etmək mümkün olmur. Payızın sonlarında isə fasıləsiz yağan noyabr yağışları maşını yuyub təmizləyir, onu uzaq yaylaq səfərinə hazırlaşan yorğı və saz kəhərə bənzədir.

Qışın ayazlı, qarlı günlərində qoca avtomobil gecənin öldürücü sazağından, boranından xilas olmağa can atan evsiz-eşiksizlərə, "bomj"lara fərqli formatda xidmət göstərir, öz hostel statuslu havayı salonunu səxavətlə təklif edir. Neçə-neçə insanı amansız şaxtadan qoruyur, bahalı-ucuz həyatları ölümün labüb pəncəsindən xilas edir.

İstifəsillərdə, havalar qızmağabaşlayanda həyətdə oynayan uşaqlar köhnəlmış maşının üzərinə dırmaşaraq cürbəcür dəcəlliklər edirlər. Yeniyetmə və gənclər onun ətrafinə toplaşır, kapotun üstündə şahmat, nərd oynayır, yaxud banın üstünə dırmaşaraq ayaqlarını sallayıb siqaret çəkir, zarafatlaşır, bir-birlərinə şillaq, yumruq atır, aşib-daşan tükənməz enerjilərini israf edirlər.

Səhərlər səyyar meyvə satıcısı alma, şaftalı, ərik yeşiklərini, göyərti torbasını, yetişmiş boranı və qarpızları kapot-piştətanın üzərinə qoyur. Kepkasını gözünün üstünə basıb yerə çömbəlir, damağındakı tüstülüyən siqaretlə növbəti müştərini səsləyir.

Günorta toyuqlar, ördəklər əyilmiş buferin saldığı ensiz, tünd zolağa çəkilib dincəlirlər. Axşamlar isə orada orta yaşılı qadınlar, qoca arvadlar, ahil, ələngə qarilar qərarlaşır. Onlar avtomobilin kölgəsində oturub tum çırtlayıb, məhəllədə olub keçmiş və baş verəcəklərdən qeybət edirlər.

Bir gün bütün gecəni əsən coşqun və azığın xəzri yaxınlıqdakı qoca küknarı köhnə avtomobilin üzərinə aşırıdı. Qonşu mənzili təmir edən fəhlələrlə köməkləşib onu bu ağır yükün altından çıxardıq.

Biz "Moskvic"in yanında dayanıb, üst-başımızı çırpıb təmizləyərkən qeybdən qəfil peyda olan cırçırama-helikopter diqqətimizi çəkdi. O, havada yarımdairə cızıb qövsvari aerodinamik hərəkətlə ehmalca kapotun üzərinə qondu. Həşərat küləyin sərt nəfəsindən büzüşmiş, öz bozumtul, şəffaf plaqanadlarına six-six bürünmüdü.

Oynaq, zarafatçı külək onun sarı-yaşıl gövdəsini tərpətdikcə cırçırama xoş təmasdan, incə nəvazişdən vəcdə gələrək xoşhallanır, nazik ip qırığına oxşayan quyrugunu qarnına tərəf əyib-qıvırıb axına uyğun titrədirdi.

Birdən fəhlələrdən birinin ehtiyatsız, qəfil hərəkəti - üzünüümü qaşdı, ya əlini alnınami çəkdi - həşəratı ürkütdü və o, qanadlarını küləyin yüngül axınına təslim edərək havaya pərvazlandı, uçub harasa getdi. Kapotun bozumtul narın tozu üzərində canının kədərli, solğun izi qaldı.

Vaxt keçdikcə köhnə avtomobilə münasibətləri isindirməyə, onunla dostlaşmağa başladım. İşdən qayıdanda, yaxud axşamlar həyətə düşəndə tez yanına gəlir, gün ərzində başıma gələnlərdən, müxtəlif hadisələrdən, gündəlik qayıçı və problemlərdən danışb söhbətləşirdim.

O da yöndəmsiz və sallağı oturuşuya dərdini mənimlə bölüşür, özünün bir vaxtlar tamaşa edənləri heyrətə salıb, ağılları başdan çıxardığı dövrlərindən qeyri-adi əhvalatlar nəql edirdi.

"Zavoddan yenicə çıxmış qırmızı "böcək" hər iki tərəfdən paslanmayan nikel ramkayla əhatələnib. Zil qara shinli, təzə təkərli avtomobilin parlaq metal örtüyü günəşin şəfəqlərində bərq vurur, qıbtə dolu gözləri qamaşdırır. Adı parılılı hərflərlə kənarlarına həkk olunub: "Moskvic".

Sürəcü dodağında xəzif təbəssüm, heyran baxışlarla ona yaxınlaşır, qapını ehtiyatla açır, şəstlə dəri oturacağa yayxanır. Açıq burulan an mühərrikinin həzin uğultusu eşidilir. "Moskvic" işə düşür. Sürəcü ayağını akseleratorun üzərinə qoyunca avtomobil kiçik təkanla azacıq tullanıb hərəkətə gəlir.

Avtomobil şəhərin əzəmətli, işqli, gen prospektlərində alışib-yanan faralaryla, özündən razı görkəmiylə şütüyərək təşəxxüs satır. Qarşidan gələn çoxsaylı avtomobiləri sevinclə qarşılıyır, salamlayıcı siqnallar verir.

Onun üçün hər şey maraqlıdır – dolanbac küçələr, işqli prospektlər, geniş magistrallar – hətta kriminal qoxulu qaranlıq tinlər də...

...Köhnə "Moskviç" xoşbəxt düşüncələrə dalmışdı. Həmin an onun tam bir meditasiya vəziyyətində olduğunu, bütünlükə öz düşüncələrinə qapıldığını hiss etdim. O, duygulu görkəmdə dayanmışdı, nə açıq-aşkar etiraz, nə də itaətkarlıq vardı duruşunda.

Mən həssas məqamdan təsirlənib ehtiyatla geri addımladım, kənara çəkildim və öz qəhrəmanımı ötən möhtəşəm günlərin şirin xatirələri ilə baş-başa buraxdım.

ZƏLZƏLƏ VƏ TUTUQUŞULAR...

Bəşəriyyət daim dəyişir. Sürətlə inkişaf edir. İndi biz quş kimi havada uçmağı, balıq kimi suda üzməyi bacarıraq. Amma bir şey çatmır: insan kimi yaşamaq.

Bernard Sou

"Elmlər akademiyası" parkında rütubətli havaya qarışmış həzin çiçkin altında qızımla gəzisiş, erkən gəlmış təravətli payızın tərəfəsini içimizə çəkir, sarı və qırmızının müxtəlif çalarlarına bürünmüş ağacların nəm yarpaqlarına baxırdıq.

Birdən qızım əlimdən yapışib məni sağa, səkinin kənarına, səyyar kitab piştaxtasına tərəf dartdı.

– Ata, kitab istəyirəm, noolar, mənə nağıl kitabı al.

Üstü lentlə bağlanmış piştaxtanın arıq, pırpız saçları quş yuvasına bənzəyən sisqa satıcısı bizə sarı baxıb gülümşəndü. Yağılılı, soyuq, kimsəsiz məkanda o, müştəri, biz isə həmsöhbət tapdığımıza sevinirdik. Oğlan mənə siyahı göstərdi. Mən kataloqa göz atıb

qızımın ən xoşadığı əsəri – Antuan de Sent Ekzüperinin "Balaca şahzadə"sinə tapdum və qiymətini soruştum. Gənc oğlan başını buladı, günahkarcasına çiyinlərini çəkdi və təəssüflə kitabın satılıb qurtardığını bildirdi.

Satıcı oğlanın təskinlik üçün təklif etdiyi, sadaladığı kitablar isə bizim üçün əlverişsiz oldu. Onları ya artıq almışdıq, varımız idi, ya da mütaliə üçün qızıma maraqsız görünürdü.

Mən üzrxahlıq edib sağollaşmaq niyyətindəykən satıcı əlində tutduğu nazik üzlü kitabçanı bizə sarı uzatdı.

Buna da baxın, əminəm, maraqlı olacaq...

Heyvanların, quşların, balıqların insanla dostluğundan bəhs edən, rəngbərəng illüstrasiyalı kitab müxtəlif maraqlı və qeyri-adi əhvalatlar toplusuydu.

Burada qara-qışqırıq salaraq iki yaşlı Hanka Kusku qida boğulmasından xilas edən tutuquşu Billi Kvakerdən, fermer Co Ennousu ürək tutmasından qurtaran donuz balası Luludan, göldə əzələ iflicinə görə batan gənci xilas edən Mimo adlı ağ balinadan və başqa canlılardan bəhs edilirdi.

Evdə kitabı oxuduqca, içindəki əhvalatlara diqqət etdikcə qızımın qaşları təəccübə yuxarı dərtlər, olmuş, həqiqi baş vermiş hadisələrdən söhbət açan nikbin sonluqlu qısa novellalara diqqətlə qulaq asındı.

Mən oxuduqca, o səbirsizliklə bir hekayətdən digər hekayətə, növbəti səhifələrə keçməyimi tələb edirdi. Mən isə heyvanların insan həyatını xilas etməsindən bəhs edən kitabı vərəqlədikcə uzun illər əvvəl baş vermiş başqa bir əhvalatı xatırlayırdım.

...Bankada bərkisiybuz qaxacına dönmüş dolmani qaşkıybafşist kaskasına bənzəyən qazançaya tökənə qədər hövsələm daralıb bir tıkə oldu. Qazın yaşıl alov dili qazançanın qaramtil altını yaladıqca xörək qabda çartıldıyır, xarta-xurtla qızırıldı. Bayaq, mən hələ küçədəykən baş qaldırmış canavar iştahası yemək masaya gələnə kimi təzə alınmış zavod çörəyinin yarısını bir göz qırıpında məhv etdi. Təlatümlü acliği əvəz

edən məmənun toxluq, mədəyə yiğilmiş izafı qıdanın yaratdığı küt ağırlıq kürəyimi klassik güləşçi cəldliyi ilə köhnə divannın üstünə aşırıdı. Beynimi şirin mürəgü duygusu işğal etdi. Fəqət tənbəllik vaxtı deyildi.

Mən bədənim, əl-qolumu süstləşdirən üstələyici yuxuya qalib gəlməli, ac qalmış quşları yedirtməliydim. Biri cəld, o biri nisbətən astagəl olmaqla, dalğalı tutuquşu cinsinə aid rəngarəng lələkli, ovuc içi qədər ballaca iki canlımız var idi.

Tutuquşuları bacım saxlayırdı. Onun evdə olmadığı müddətdə isə quşların sağ və salamat olmasına şəxsən cavabdehlik daşıyırdı. Vəhşi təbiət qoynunda minimum sağ qalma ehtimalı və qəfəs mühitinin saxta asayış sabitliyinə nəzərən, kövrək və zavallı quşların dəmir barmaqlıqlar arxasına salınması mənə həmişə yersiz və lüzumsuz görünüb.

Lakin üzərimə düşən məsuliyyəti vicdanla yerinə yetirməli, onların yemini, suyunu vaxtaşırı dəyişməliydim. Öhdəliyimi təzəcə bitirmişdim ki, qapı döyüldü. Qapını açanda xalaoğlu Rəşadın qoltuğunda bir yığın videokaset dəhlizdə farağat dayandığını gördüm.

Ənənəvi qaydada salam-kəlam, hal-əhvaldan sonra döşəkçəni yerə atıb cəld müttəkkəyə dirsəkləndik və qarşımızda buğlanan mürəbbəli pürrəngi çayla “əkşən” janrı on səkkiz üstü filmləri seyr etməyə başladıq. Elə təzəcə yerimizi rahatlamaşdıq ki, qəflətən ətrafi bürüyən səs-küy, bərk çıçırtı səsi məni yan otağa keçməyə vadardı. Xalaoğlu dirsəyi, ombası mütəkkədə, başını döşəkçədən qaldırıb qışkırdı:

– Sən canı, orda nə baş verir?

Gördüyümə inana bilmirdim. Tutuquşular hədsiz narahat görünür, bir yerdə qərar tutmur, həyəcanla özlərini qəfəsin dəmir divarlarına cirpirdilər.

Mən əlacsız halda ora-bura vurnuxur, nəsə düşünüb tapmağa çalışırdım. Lakin ağıla batacaq bir vasitə tapmayıb əl-qolumu yelləyir, faydasız və mənasız hərəkətlər edirdim. Görəsən, nə olub, nə baş verir? Zavallı quşlar niyə özlərini həlak edirlər?

– Bəlkə, su, yemək istəyirlər?

– Yox e, qablarını indicə doldurdum!..

Biz olanları təəccüblə izləyir, matı-qutu qurumuş, köməksiz halda ətrafa boyanırdıq. Heç nə anlamırdıq. Yəqin, beş dəqiqə də belə davam etsəydi, zavallı quşlar qəfəsin sərt, metal millərində özlərini həlak edəcəkdilər.

Birdən hər yan, yer-göy siddətlə titrədi. Qəflətən baş verən kəskin təkan, hansısa qəribə, mübhəm, görünməz qüvvə məni geriyə itəldi və zərbələ divara çırpdı. Ağrıdan gözlərim qaraldı. Özümü birtəhər hiss etməyə başladım. Ürəyim bulanır, ödüm ağzımı gəlirdi.

Ətrafda olan hər şey, döşəmə, tavan, evdəki əşyalar, su-kanalizasiya xətləri, yer-göy silkələnir, dəhşətli qüvvəylə titrəyirdi. Şkafın üzərindəki köhnə samovar və qab-qacaq qutuları gurultuya yerə aşdı. Mətbəxdə nə isə yerə töküldü, harada isə partlayışa bənzər səs eşidildi.

Adama elə gəlirdi ki, içərisində əşyalarla birgə otaqlar, bütün mənzil, yaşadığım bina nəhəng canlı varlığa çevrilərək hərəkər edir, harasa addımlayıb. Baş verən bu həngamədən tormozlanan beynim isə qaçıb getmək, uzaqlaşmaq, qurtulmaq istəyən bədənim zorla tutub yerə mixləmişdi.

Rəşadın “vay, İlahi, zəlzələ!” qışqırığı, instinctiv qorxu hissi bədənim soyuq duş effektiylə təsir göstərdi. Sanki dərin yuxudan ayıldım və nə baş verdiyini anladım.

Zəlzələ!

Yaşadığım səkkizinci mərtəbədən aşağıya, həyətə düşənə, nisbətən təhlükəsiz məsafəyə çəkilənə qədər zaman büsbütün dayandı. Bir dəqiqə bir il qədər uzun göründü. Bayırda isə nəhəng hündürmərtəbə binalar ləngər vurur, qorxunc şəkildə əyilib-qalxır, siddətli xəzridən budaqları oyuncaga çevrilən zeytin ağacı kimi sağa-sola yellənirdilər.

Elə bil yerin altında sürünen nəhəng canlı varlıq – anakonda hamida, hər kəsdə ölüm təhlükəsi, patoloji fobiya, ibtidai vahimə hissi yaratmışdı. Ruhu sarsıdan hansısa əl-çatmaz, ünyetməz duyuğu yalnız yuxularda,

kinofilmlərdə rast gəlinən səhnə kimi ortaya çıxmış, dəhşətli gerçəkliyə çevrilmişdi.

Xalaoğlu ilə bir-birimizlə kəlmə kəsmədən yanaşı dayanmışdıq. Yerin altında baş verən təlatümlər havaya, səmaya, adamlara gözgörəti təsir göstərirdi. Külək olmadığı halda, elə bil qəfildən buludlar sıxlasdı, hər yan bozardı. Biz küçədə dayanıb ətrafda baş verənlərə, izdihamın kor-koranə xilasolma cəhdlərinə maraqla tamaşa edirdik.

Adamlara baxır, üz cizgilərindən, mimikalardan qorxunun, həyəcanın ölçüsünü tapmağa çalışırıq.

Zəlzələnin birinci dalgasından sonra ondan geri qalmayan ikinci dalgası gəldi. Adamlar tədricən təcrübə toplayır, yavaş-yaş özlərinə gəlir, bir-birlərinə təsəlli verməyə çalışırıq, lakin heç kəs öz evinə, mənzilinə qayıtmırı.

Sonra ayrı-ayrı yerlərdə, məhlələrdə tonqallar qalandı. Qonşular açıq havada ocaq başına yiğışıb baş vermiş hadisəni özləri bildiyi şəkildə şərh etməyə başladılar. Biri təhlükəsizlik naminə bütün gecəni çöldə keçirməyi təklif etdi, bir başqası evə qayıtmağı üstün saydı.

Biri təkanların yenə təkrar olacağını söylədi, o biri şəhərin müxtəlif yerlərində güclü dağıntılar, ölüm və itkilər olduğunu təxmin etdi.

Şayılər fasiləsiz şəkildə ağızdan-ağıza yayılır, telefon əlaqəsinin kəsildiyi, elektrikin və informasiyanın olmadığı şəraitdə nəyin həqiqət, nəyin yalan olduğunu ayırd etmək müşkülə çevriliirdi.

Bəzi ailələr gecələmək üçün avtomobilərə doluşur, bəziləri isə ciyinlərində odayal yenicə qalanmış tonqalların ətrafına toplaşdırılar.

Birdən quşları xatırladım. Onların taleyi necə oldu?! Görəsən, sağdırlarmı?

Yoxsa qarma-qarışığın, xaosun içində məhv oldular? Axı onlar məni xəbərdar etmişdilər! Axı onların səsinə, qara-qışkırgına vaxtında reaksiya vermək təlatümə, vəlvələyə, zəlzələyə sinə gərmək, qurtulmaq, xilas olmaq demək idi!

Xalaoğlunun təkidli etirazına (binanın uçma ehtimalı var idi), beynimdə ilişib qalan patoloji qorxu və instinctiv vahimə hissinə sinə gərərək geri qayıtdım. Yaşadığım bina-yə girib pillələri sürətlə, birnəfəsə yuxarı qalxdım. Mənzilin açıq qalmış qapısından qaranlıq dəhlizə atıldım. Sağə dönüb təng-nəfəs tutuquşuların olduğu otağa girdim.

Gördüklərimə inanmadım. Tutuquşular qəfəsdə heç nə olmayıbmiş kimi var-gəl edir, məzəli səslər çıxarı, başlarını bir-birinə sürtərək xoşbəxtcəsinə cükküldəşirdilər.



Dünən elə dünəndi,
İnanma ki, dönəndi.
Sabah bu gün də
dünən olacaq,
bir gün sonra
sabah da dünən olacaq.
Kim deyirsə,
dünya beşgünlükdü, inanma,
dünya cəmi üç gündü,
üçü də elə dünəndi.

Belə olur bax vurulmaq,
Aşıq olmaq yox, vurulmaq.
Adam hərdən gah vurulmaq,
Gah da azadlıq istəyir.

Könlüm payız, qış kimidi,
Bir sevdaya tuş kimidi,
Ah da elə quş kimidi,
Ah da azadlıq istəyir.

Dörd divardı, bir otaqdı,
Dörd divarın dərdi dağdı,
Ruhum içimdə dustaqdı,
Ruh da azadlıq istəyir.

TƏK...

Fələyin çərxi firlanır,
Durub baxıram gendə tək.
Ay təkcə nur saçır yerə,
Firlanır göydə gün də tək.

Batırıq kədərə, yasa
Ürəkdən daş asa-asə.
Arxa duranı olmasa,
Neyləyə bilər bəndə tək.

Dərd çəkəndə dərd çox olur,
Həm var olur, həm yox olur.

Cücərib sonra çoxalır
Düşüb torpağa dən də tək.

Nə atmağa daş gəzirəm,
Nə çatılmış qaş gəzirəm,
Özümə yoldaş gəzirəm,
Azmayım yolu çəndə tək.

Hərə bir cür toxum əkdi,
Hərə bir tərəfə çəkdi,
Tək yarandı, yenə təkdi
Yüz iyirmi dörd mində tək.

Min ildi qulam Allaha
Yol gedir yolum Allaha,
Gedim qoşulum Allaha,
Allah da təkdi, mən də tək.

Mənə hamı deyir ki,
Sözü hardan tapırsan?
Gecə-gündüz yanırsan,
Közü hardan tapırsan?

Bir nazına dözmürük,
Kim deyir ki, bezmirik.
Biz heç səni gəzmirik,
Bizi hardan tapırsan?

Baxış gözdə azanda,
Naxış üzdə azanda,
Dağda, düzdə azanda
İzi hardan tapırsan?

Söz varmı deyilməyən?
Qapı yox döyülməyən...
Heç kimə əyilməyən
Dizi hardan tapırsan?

Mənəm ey, Sənin bəndən,
Haqqı tapdığım gündən
Soruşan yoxdu məndən,
Düzü hardan tapırsan?

Bircə yol çıxmadım sözündən Sənin,
Yüz dəfə soruşdum özündən Sənin.
Allah, niyə düşdüm gözündən sənin,
Səni sevməyimdə xətamı gördün?

Arazi qarğıdım Kür əvəzinə,
Göydə xəyal qurdum yer əvəzinə,
Ocaq əvəzinə, pir əvəzinə
Elə hey anamla atamı gördüm.

Ahım axşam-sabah çıxsa da göyə,
"Xoşbəxtsən" dedilər, bilmirəm niyə,
Hər gün gecə-gündüz baxıb güzgүyə
Dünyada ən bədbəxt adamı gördüm.

KÖNLÜMÜ

Məni incitməkdən niyə doymursan?
Elə hey qırırsan şüşə könlümü.
Nə özün sevirsən, nə də qoyursan
Başqa bir sevdaya düşə könlümü.

Düşsə yüz borana, qara, ayaza,
Eşqimi qoymaram yolundan aza.
Mənim çiçək könlüm can atır yaza,
Sən elə çekirsən qışa könlümü.

Bircə yol baxmadın gen pəncərədən,
Ələdin saçımı dən pəncərədən.
O qədər daş atdın sən pəncərədən,
Axırda döndərdin daşa könlümü.

QAPILAR

Niyə belə gec açılır
Bizə açılan qapılar?
Hərdən köhnə dərdimizə
Təzə açılan qapılar.

Gözləyirik yana-yana
Səbrimiz yetdikcə sona.
Qırxa, əlliye, doxsana,
Yüzə açılan qapılar.

Heç bilmirsən nədir dərdi,
Qovub namərd edir mərdi.

Barmağın sayı qədərdi
Düzə açılan qapılar.

Kim öyrədib bu sənəti,
Guya açılmağı çətin.
Hər gün açılır xəlvəti
Naza açılan qapılar.

Əriyirik ilmə-ilmə,
Oğulsansa, gəl bükülmə.
"Yuxarıdan" bircə kəlmə
Sözə açılan qapılar.

Səbir eyləyək deyə-deyə
Ah-naləmiz çıxdı göyə.
Qalmayıb halal cörəyə,
Duza açılan qapılar.

Niyə belə gec açılır
Bizə açılan qapılar?
Hərdən köhnə dərdimizə
Təzə açılan qapılar.

Bu dünyanın çox işləri
Ya keçməyir, ya da keçir.
Ömür dedikləri bu zülm
Aldada-alda keçir.

Yatanlar bir-bir oyanır,
Ağlar qaraya boyanır.
Biri "yaşilda" dayanır,
Biri "qırmızıda" keçir.

Köhnə çuldu, köhnə palan,
Nə oldu ki bizə qalan
Bir məkanda iki yalan,
Bu da keçir, o da keçir.

Nələr gördüm mən dünyada,
Yolu duman, çən dünyada.
Kişi var ki, gen dünyada
Sözü bir arvada keçir.

Dönüb baxma ah yerinə,
Savab, ya günah yerinə,
Bir də gördün şah yerinə
Çulu cırıq gəda keçir.

Bu dünyanın çox işləri
Ya keçməyir, ya da keçir.
Ömür dedikləri bu zülm
Aldada-alda keçir.

Gəlib-gedən baxır gen pəncərəyə,
Bəlkə, daş yiğmişan sən pəncərəyə.
Min ildi baxıram mən pəncərəyə,
Gələn elə daşdı, anam balası.

Hamı hamar yola diğirlədir daş,
Gələn də çəşbaşdı, gedən də çəşbaş.
Qurunun oduna yanmalıdı yaş,
Yanan elə yaşdı, anam balası.

Əgər xeyir üstə köklənsə bəşər,
Hərəyə göylərdən bir ulduz düşər.
Baş aça bilmirəm, xeyir ilə şər
Nə cürə yoldaşdı, anam balası.

Qardaş hər sözünü deyər qardaşa,
Qardaşdan ötən daş dəyər qardaşa.
Etibar yoxdusa əgər qardaşa,
O necə qardaşdı, anam balası?

Yenə pambıq bədən, yenə tər sinə,
Dərsini bilməyən gedir dərsinə.
Fırlanır dünyanın çarxı tərsinə,
Başsız yenə başdı, anam balası.

Bu eşq bir yelkənsiz qayıq,
Ürəyimiz oyuq-oyuq,
Biz bir yolun yolcusuyuq,
Yolumuza çən atılmış.

Nəsə edə də bilmirəm,
Bilirəm, nə də bilmirəm,
Uçub gedə də bilmirəm,
Göyərçinəm dən atılmış.

Bir gün sönəcək bu ocaq,
Bir ovuc külü qalacaq,
Görən, bizi kim tapacaq –
Mən atılmış, sən atılmış?





Arzu MURAD

MƏKTUB – 1

Bizi ən gözəl Ağ şəhər tanıyor, o, şahiddir bizə. Bütün ilklerimizə. Gözlərin mənə də-yəndə özümü itirməyimə, qızarmağımı, əlindən tutanda titrəyişimə, yanağıma qonan öpüşlərinə, saçlarınıla ilk dəfə təmas quran əllərimə, ən bəsit səbəblərdən küsmələrimizə, dalaşmalarımıza və bir toxunuşunla yumşalan əsəblərimə. Əgər bir gün səni sevməyi buraxsam, ilk nəyindən başlayacam, bilmirəm. O qədər imkansız gəlir mənə. Noyabın üzü dönsün, varlığımı unutduğum, məni atıb, səni tutduğum o gün oldu nə oldusa.

Bəzən o qədər təəccüb edirəm ki, hardan gəlib girdin həyatıma deyə. Bəzən də mənə elə gəlir ki, səni uzun illərdir tanıyıram. Hər cizgin, hər zərrən o qədər doğma gəlir mənə.

Daha gilas görəndə səni xatırlayıram, mandarinin saplarını təmizləyəndə ağlıma ilk sən gəlirsən. Həyatımın hər tərəfində xatırən var, gözün aydın olsun.

Gülüşün, gözlərindəki işiq o qədər əzizdir ki... Qaranlığa qərq olsam, qəti qorxmaram, çünki gözlərin gələcək gözümün önünə, üzümü güldürəcək, dərdimi unutduracaq.

Bir pişiklənməyin var adama, baxışlarınıla, qollarıyla, dünyanın ən gözəl neməti deyərdim.

Darçın qoxusuna nifrat edən mən indi üstümdə darçın gəzdirirəm, sənsizliyimi unudum deyə. Hətta ilk görüşümüzdə utanlığımızdan darçını sevmədiyimi də deməmişdim, məcburən darçınlı çaya qatlanmışdım. Sonralar da məndən yaxşı aktyor çıxar, demişdin, sənə bunu hiss etdirmədiyimə görə.

Ən mənasız yeməklər belə sənlə dünyanın ən ləziz təamı olur, nə qəribədir. Ayrılığımızda günləri sayıram, yenidən sənə qovuşacağım günləri. Yanında olanda da bir dərd, səndən ayrılam deyə, gecə gözümə yuxu getmir. Səni doya-doya seyr edirəm. Gözlərimə yiğiram, ürəyimə yiğiram, qoxunu içimə çəkirəm. Yollar bitmək bilmir. Nə sənə gələn, nə də səndən gedən yollar. İş burasındadır ki, səni unutmaqçın yollar belə yetmir, yer üzünün bütün yolları sənə qurban olsun. Dünyanın harası olsa, düşünmədən gələrəm. Nə uzaqlıq, nə maddiyyat saxlamaz məni.

Bəzi şeylər var ki, onlar səninçün çox xırda görünən də, mənimçün çox şeyi müəyyən edir. Məsələn, sənin məni sevib-sevməmən bir o qədər əhəmiyyət kəsb etmir. Mən səndən heç nə istəmirəm, nə də gözləmirəm. Təkcə üzün gülsün, qəlbin fərəhlə dolsun. Harda olursan-ol, hansı yüksəkliyə qalxırsan-qalx, səni ən alçaqdan da olsa, sevə-sevə seyr edərəm. Bəlkə, gözümün görmə uzaqlığı belə yetməz sənə, amma qəlbimlə duyaram.

Mən siniq-salxaq adamam, toparlanmağımçün illər lazımdır. Xoşbəxtlik, sevgi mənimçün o qədər əlçatmaz olub ki, daha əlim çatsa belə, mənasızdır. Amma sən həyatını yaşa, hər şeyin ən gözəli, ən yaxşısı, ən saf və təmizi sənin olsun. İnan ki, bütün qəlbimi sərmayə qoyaram sənin məsud olman yolunda. Balaca əllərim dediyini də

daxil, məndə sevdiyin nə varsa, qurban olsun ömrünə, o gözəl ürəyinə, məsum baxan gözlərinə...

MƏKTUB – 2

*Görən, necə ayrıllılar sevənlər?
Bilirsənsə, de, eləcə ayrılaq...*

Məni ən çox üzən odur ki, hardasa ölücəm və sən bu xəbəri ən son eşidən adam olacaqsan. Mən sənə olan duyğularımın əslini deyə bilməyəcəm: sənin var olmağının da mənim nəfəs almağıma yetdiyini, darixanda üzərimdə saxladığım qoxunu, şəkillərə baxıb həmin vaxtları təkrar xatırlamağımı, burnumun ucunun göynədiyini, bu həsrətin hüceyrə səviyyəsində iliklərimə kimi işlədiyini...

Bir gün hər şey bitir. Necə ki, kofe bitir, kurabiya bitir, likör bitir, sevgi də onlar kimi bitir. Deyirdin, inanmirdim. Gözəl isbat etdin, Mən isə gic kimi əbədiyyətə inanırdim. Dalaşsaq da, həmişə bir yerdə olacağımızı düşünmüştüm.

"Bir gəlsəydim, bütün mövsümlər yaz olacaqdı, bir gülsəydim, bütün yaqmurlar günəş olacaqdı. Nə gəldin, nə də güldün – yaz da olmadı, günəş də olmadı və əllərim çox üzüdü...".

Havalar bir az qaş-qabağını tökəndə narahatlıqlarım səndən yana olur. Görəsən, əyni qalındırı, üzümür ki, isti şorbası, çayı varmı, zəncəfil-limon dəmləməyə tənbəllik etmir ki?

"Acı-acı düşünərək yorğun gözlərini yumdu adam, guya yatacaqdı, amma qəribə bir hiss vardı, gözlərinin içində dərin-dərin baxan bir cüt baxışlar vardi. Qurtulması imkansız idi. Adam tam olaraq indi anladı. Anladı ki, Onu gözlərində saxlayır. Ürəyi də, ruhu da gözlərinə çevrilmişdi. Göz qapaqlarını təkrar-təkrar yumub açdı. Hər dəfə dərinliklərinə işləyən bir hissin şirin ağrısıyla bütün vücudu qırılıb açıldı". Bir zamanlar səndən gələn məktubların ardi-arası elə kəsilib ki, sanki heç yoxmuş kimi. Amma

dünyanın harasında var olduğunu bilirəm. Buna əminəm. Mandarini yenə saplarıyla yediyini, banan qabıqlarının güllərə faydalı olduğunu deyib atmadığını, günün ortasına olmasına baxmayaraq, hələ də ac gəzdiyini, axşamlar tənbəllikdən xörəyi isitmədən, soyuq-soyuq yediyini, gözlərinin pəncərədə ilişib qaldığını, kədərə qərq olduğunu çox gözəl duyuram. Bu kədərin mənimlə nə kimi əlaqəsi var, onu da bilmirəm. Bildiyim bir şey dəqikdir ki, tez-tez əzbərdən dediyin:

*Ölərəm-qalararam, sən məni vaz keç,
Bəlkə də, getməkdə sən daha haqsan.
Sadəcə, oturub düşündünmü heç
Sən məndən nə təhər sağalacaqsan?*

Şeiri bütün ruhuna hopub. Onu da biliyim ki, hələ ki evinin heç bir nöqtəsindən izlərimi silə bilmirsən. Birini atırsan, digəri qalır, heç cür silinmir. Zaman lazımdır. Darıxma, bir dənəm, keçəcək. Nə keçmir ki bu həyatda? Sən e, Allahın səni belə mənim həyatımdan getdin. Deməli, heç nə qalıcı deyil.

"Biləklərində – tam nəbzinin döyündüyü nöqtələrdə, ovuclarının içərisində, barmaqlarının uclarında, dodaqlarında xərif bir göynərti vardi. İntizar dolu şirin bir göynərtiydi. Başını yastiğa, biləklərini gözlərinin üstünə sıxdı ehmalca. Gecənin bitməsini gözlədi...".

Bir dəfə sən uzağa gedərkən bir məktub yazdım sənə:

– Bu gün ilk gecədir ki, səhər səni görmə ehtimalım 0-dir.

İşə bax, o vaxt mənimcün kabus kimi görünən o gecə indi hər gün təkrarlanır. Daha həyəcanla yatmiram, özümü yuxuya verməyə çalışırıram. Çünkü səhərə sənlə görüş vədələşməmişik. Səhər yeməyini bərabər yemək, günortanı iştahsız da olsaq, bir-birimizə baxıb ötürmək, axşam Ağ səhərdə göyün üzünə tamaşa etmək... Həyatda hər şey olur, bu ehtimalı düşünməmişdim. Mən bir gün sənsiz qalacam ehtimalını ağlımın ucundan da keçirməmişdim.

Xoşbəxtlik hormonunu işə salan şeylərdən biri də səni düşünmək idi. Biixtiyar üzümündə çiçəklər açır, kəpənəklər uçuşurdu. Sən mənim həyəcanım idin. Həyəcanımı, sevinclərimi itirdim. Bilirsən, nəyə fikir verirəm? Bu gün ay da boynubükük və kədərli baxır. Sanki sözü yerə düşmüş kimi bir halı var. Baxıb xatırladım ki, əvvəllər uzaqda olduğum zaman darixanda səndən aya baxmağını istəyərdim. Baxışlarınız ayın üzərində birləşərdi. İndi nə sən varsan, nə də ay o aydır. Daha bizi heç nə bir araya gətirə bilmir. Artıq Cem Adrianın mahnilarının da bizi barışdırmağa gücü yetmir. Hirai Zerdüşün səsi belə xoş günləri xatırlatır.

Bilmirəm harda günah etdik? Əmir Teymurun qəbrini açmadıq axı, niyə ayrıldıq, niyə qanlı bıçaq olduq? Bəlkə, sulara qərq etdiyin o pinqvinin ahi tutdu bizi? Doğrudan, görəsən, necə oldu onun taleyi? Üzəüzə Antarktidaya vara bildimi? Tam xatırlamıram, ola bilsin, bəlkə də, gözündən öpmüsdüm deyə, ayrıldıq.

"Ne hasta bekler sabahı,
Ne taze ölüyü mezar.
Ne de şeytan bir günahı
Seni beklediğim kadar".

Daha başqasını əzbərləməyə nə zamanım, nə hövsələm var. Halbuki sənin qəhvəni az şəkərli içməyindən tutmuş, hansı zamanlarda üşüdüyüñə kimi əzbər bilirdim.

Həyatıma gəlişin Səlib yürüşü kimidir. Gəlib dağıdıb getdin, amma buna görə sənə qətiyyən hırslı deyiləm. Sən hər şeyinlə gözəl idin. Gəlişin də, gedişin də mənimcün əzizdir, çünki sənə aiddir. Təbii ki, könül qalmandan yana idi, lakin nə edək ki, taleyimiz çox zaman öz əlimizdə olmur. Sən həyatına davam et, mən harda olsan, gəlib tapacam səni, yetişəcəm sənə. Sən ağrılarmın ən gözəli, kədərlərimin ən ağırlısın. Mən hər şeyi dərk edəcək yaşdayam. Kimin həyatının harasında və nə qədər olduğumun fərqindəyəm. İşin ən qəribə tərəfi odur ki, bu məni incitmır. Taleyi ilə barışmış adamlar miskin olur, amma mən qətiyyən miskin

deyiləm. Hətta bir az da üz versən, məni sevmədiyinçün sənə az qalsın təşəkkür edəcəm.

*Kulağına doğru egilsem,
Desem,
Sen gülsen, gülümseren...*

*Kulağına doğru egilsem,
Söylesem,
Sen dursan, bir düşünsen...*

*Gözlerine baksam,
Söylemeden sussam,
Sen kaşlarını çatsan...*

*Gözlerine baksam,
Konuşmadan anlatsam,
Sen kızsan...*

Sənə duydugum sonsuz ehtiyacı heç zaman bildirməyəcəm, nə bu dünyada, nə o dünyada. Əslində isə, gözlərinə baxmaq da nəfəs almama yetərlidir. Hisslərim ən ağır vəziyyətini yaşayır. Halbuki rahatlıqla gözümüz yumub başımı qoyacağım bir ciyinə ehtiyacım vardı. Xatırlamıram, hansı şair deyib, yorğun gözlərimin dincliyi sənsən. Mənim də yorğun gözlərim sənə baxanda, səni xəyal edəndə dincəldirdi. Sadəcə, beynimi və ürəyimi bir sual məşğul edir:

- Gedəcəkdinsə, niyə gəldin? Həyatım səninçün keçid məntəqəsi-zaddır?

Ay Allahsız, axı mənimcün sevgi həm də sərf sən sevirsən deyə, darçınlı çaya boyun əymək idi, boynumu niyə bükdün?

MƏKTUB – 3

Bayaq qoxun anidən burnuma gəldi və xərif yel kimi ötüb keçdi. O qoxunu yenidən duya bilməkçün bütün evi dolaşdım. Yenə yaxaladım və itirməyim deyə, ciyərlərimin dibinə qədər cəkdir. Bu nə ilkdir, nə son. Evinin hər yeri demirəm, bu küçənin hər tini, insanların hamısı sən qoxuyur. Hansı birini deyim, sənin ətrindir deyib küçələri veyillənməyimi, yuxuda sayıqlamalarımı,

səninçün darıxmaqlarımımı, səhərin açılmasını gözləyib sənə tələsməyimimi?

Mən səndən başqa bir şey düşünə bilmirəm. Beynim yalnızca sənlə məşguldur. Saatlarım sənə işləyir. Səni görməyəndə darıxmağım bir dərddir, sənin yanında olub ayrılmışımızı düşünməyim bir ayrı dərd. Bəlkə, sənə tanış hissəldir, bəlkə də, tamamilə yaddır, amma məni anladığını bilirəm. Həyatımın altını üstünə çevirmisən və tərs kimi mən də bu halimdan məmnunam. Başımın bəlasısan, amma insan bəlanı bu qədər sevərmi?

Varlıq içində bir yoxluğam. Özümü anlaya bilmirəm. İdarəetməni itirmək budu, yəqin. Mən hər yerdə sənləyəm. Ən doğmalarımın içində belə özümü qəriblikdəki kimi hiss edirəm. Əsl bəlasan, bir insanın başına gələ biləcək ən böyük bəla. Amma o qədər doyumsuz, o qədər içdənsən ki, yanından ayrılməq zillətə dönür. İnsan öz evinə getmək istəməzmi? İnsan ancaq sabahlarla necə yaşaya bilər?

Gecə olanda yanaqlarım dodaqlarını axtarır, sonra tapır, sonra ovcumu alıram dodaqlarını, sonra nəfəsinin dəydiyi boynum yanır, daha sonra çıynimdə başını hiss edirəm, əllərinin məni köksünə sıxdığını duyuram. Sonra tez özümü yuxuya verməyə çalışıram ki... Bəlkə, keçə... "Bəlkə" keçir, amma sən keçmirsən.

Gözlerinə qərq olmuşam. Bilmirəm hananın daşını salım başıma. Darıxmaq hissələrin ən şərəfsizi və də ən xainidir. İnsanı öz halından çıxarıb vəhşi bir məxluqa çevirir. Sənlə tez-tez dalaşmağının səbəbi də elə budur. Sən gəlirsən, üzüm gülür, sən gedirsən, həyat qaralır, boğazım quruyur, havam çatmır. Vəhşiləşməyə başlayıram və tənələr yağıdırıram. Kobudluğun biri bir qəpikdən dolur dilimə. Qüsüruma baxma, lütfən, mənim də sevmə şəklim belədir. Sən heç sevdiyin biri gedir deyə, uşaq kimi ağlamağın nə olduğunu bilirsən? Məndən kimə getdi deyə, nigarənlıqdan zəncir çeynəyirsən? Yemək yedi, ya hələ də acdır deyə, bir narahathlıq dolurmu içində?

"Bir gün məndən getmək istəsən, səni tutmayacam, saxlamağa çalışmayacam" demişdim. Doğrudan, saxlamayacam, amma özümü necə saxlayacam, onu bilmirəm. Əvvəlki kimi deyiləm. Kimsəyə qızına bilmirəm. Bu əsərin müəllifi sənsən, qürur duy. Çıxılmazlıqda qalmaqdır bu. Çarəsizlik qədər ağırlıdır və sənin qədər sevimlidir.

Mənimcün narahat olma. Bu şikayətlərimi və sözlərimi çox da ciddiyə alma. Bu da keçəcək, əlbəttə. Məni ağrıdan odur ki, hər şey keçir, amma sən keçmirsən. Məndə qalırsan, mənlə birgə dolaşırsan. Özümü aldatmağa çalışıram ki, bu yaşadıqlarım ilk deyil, son da olmayıacaq, lakin boş fikirlərdir, özüm də bilirəm. Məni belə vuran olmamışdı. Ürəyimin tən ortasından dəqiq nişan aldı. Ancaq keçəcək, yox, vallah, doğrudan, keçəcək. Aramızda olan illərə xatir keçəcək. Elə sən də keçəcəksən, keçməyə məcbursan. Amma keç...mə... mən dözərəm hamısına, yanında qal. Nə qədər qala bilirsən, o qədər qal, yetər ki, qal...



LATIN AMERİKASI ƏDƏBİYYATININ “ŞAHZADƏ XANIM”I

Birinci sınıfə gedərkən – böyükəndə kim olmaq istərdin? – sualına tərəddüd etmədən – kraliça olacağam! – cavabını vermişdi. Bu cəsarətli sözləri monarxist ənənələri olan ölkədə cəmiyyətin yüksək elitar təbəqəsinə mənsub bir ailənin uşağı söyləsəydi, bəlkə də, o qədər təəccüb doğurmazdı. Ancaq bu, tarixi boyu kraliça görməmiş Çilinin ucqar dağ kəndində, ən aşağı zümrədən olan ailədə dünyaya gəlmış Lusilanın arzusu idi. Taleyi ona zəngin sərvət, əsilzadəlik mənsəbi, hökmədar ədası verməsə də, zəngin istedad, kübarlıq xarakteri, insanılık mənəviyyatı bəxş etmişdi. Və bu ona arzusuna yetmək üçün kifayət etdi. Poeziya sənətnin, müəllimlik peşəsinin kraliçası oldu. Boyük hərflərlə yazılış ŞAIR və PEDAQOQ adlarını ömrü boyu şərəfle, qürurla daşıdı.

Nobel mükafatına namizədliyi təsdiqlənəndə İsvəç Akademiyasının üzvü Yalmar Qulberq Çili şairəsini təqdim edərkən demişdi: “Zəngin Latin Amerikası ədəbiyyatının uğurlarını qeyd etməklə biz onun qüssə və analıq mehrinin böyük nəgməkarı olan şahzadə xanımını qürurla salamlayıraq.” XX əsrin ortalarından üzü bəri müasir dünya ədəbiyyatının inkişafında çox əhəmiyyətli rol oynayan, ədəbi prosesdə iz qoymuş neçəneçə görkəmli ədibin (o cümlədən Nobel mükafatçısının) yaradıcılıq uğurlarına meydən verən bu ədəbi mühitdən ən nüfuzlu ədəbi mükafatı birinci olaraq qazanan məhz bu şairə xanım olmuşdu. 1945-ci ildə Nobel Mükafatları Komitəsinin qərarına əsasən,



İlham ABBASOV



ədəbiyyat üzrə qırxinci mükafata “bütün Latin Amerikası idealist bədii təsəvvürlərinin simvoluna çevrilmiş yüksək hissələr ifadə edən poeziyasına görə” görkəmli Çili şairi, maarif xadimi, diplomat Qabriela Mistral layiq görüldü.

Şairə cavab nitqində özünü bütün Latin Amerikası mədəniyyətinin təmsilçisi saydığını vurğulayaraq bu mükafatın Latin Amerikası ədəbiyyatının nümayəndəsinə verilməsini İsvəçin mənəvi ucalığı olduğunu bildirdi. (Həqiqətən də, şairin əsərlərinin çoxu vətənidən əvvəl xaricdə – qonşu Latin Amerikası ölkələrində çap olunmuşdu. Bu mənada o öz vətəninə qəlbən, ruhən nə qədər bağlı olsa da, real olaraq bütün Latin Amerikasının sənətkarı idi). Çıxışında onu da əlavə etdi ki, mükafata layiq görülməsinin səbəbini şeirlərində qadın və uşaqların mənəvi dönyasının ifadə olunmasında görür. Əsərlərini ispan dilində yazan Qabriela Mistral 1889-cu il aprelin 7-də And dağlarında sivilizasiyadan uzaq Monte Qrande kəndində ibtidai sinif müəlliminin ailəsində dünyaya göz açmışdı. Sənədlərdə yazılılan adı Lusila de Maria del Perpetio Sekorro Qodoy Alkayaqa idi. Anası ispan, atası isə hindu əsilli olan qızın bu bioqrafiya faktı onun

həm xarakterində, həm taleyində, həm də əsərlərinin dil və ifadə tərzində müəyyən izlər qoymuşdu. İlk əsərləri dərc olunmağa başlayanda gənc şairə özünə təxəllüs yaratmaq üçün çox sevdiyi iki görkəmli sənətkarın imzalarından istifadə etmişdi: Adını İtaliya şairi Qabriela Danmuntonun adından, soyadını isə 1904-cü ilin Nobel mükafatçısı, böyük Fransa (Provans) şairi Frederik Mistralın soyadından götürmüştü.

Lusilanın anabir bacısı Elvina qonşu kənddə müəllim işləyirdi. Hər şeydə böyük bacısını təqlid etməyə çalışan Lusila da müəllim olmaq həvəsinə düşür. Xüsusi pedaqoji kursu bitirərək 18 yaşından kənd məktəbində müəllim köməkçisi işləməyə başlayır. Ciddi pedaqoji təhsili olmasa da, fitri istedadı sayəsində müəllimlik işinə qəlbən bağlanır və özünü bu peşədə tapmış olur. Elə həmin il ilk şeirləri mətbuatda dərc olunur. Bundan bir neçə ay əvvəl isə gənc şairənin həyatında onun bütün ömrünə və yaradıcılığına qara kölgə salan faciəvi hadisə baş vermiş, nişanlısı intihar edərək dünyadan köçmüştü. Çap olunan ilk şeirlərinin "Ölüm sonetləri" adlanması və onların hüznlü məzmunu da bununla bağlı idi. Peşəkar ədəbiyyatda bu sayaq debüt etməsi şairənin bütün sonrakı yaradıcılığına matəm havası hopdurmış olur. Amma bələliklə də olsa, Q.Mistralın imzası peşəkar müəlliflər siyahısına düşür. 1914-cü ildə Santyaqoda keçirilən poeziya festivalında birinci yeri tutan Lusila ilk sənət uğurunu qazanmış olur.

Bədii yaradıcılıqdan əvvəl isə gənc xanıma həyat fəaliyyətinin ikinci sahəsində – pedaqoqikada ciddi uğurlar nəsib olur. Müəllim, müfəttiş, lisey direktoru kimi pillələri uğurla keçərək vətənində dəyərli maarif xadimi kimi şan-şöhrət qazanır.

Lusilanın bu illərdə yaşadığı ikinci eşq macərası da uğursuz alınır. Ona aşiq olmuş və bir-birinə sevgi şeirləri yazdıqları gənc şair Manuel Mourey Lusiladan üz döndərərək özündən xeyli yaşı, varlı bir qadınla evlənir. Bu xəyanətdən dərin sarsıntı keçirən Q.Mistral Santyaqonu tərk edərək ölkənin cənu-



bundakı Panta-Arenas şəhərinə köçür və bundan sonra yazdığı şeirlər onun ağrılı qəlb yaşantılarını əks etdirməyə başlayır. Bir il sonra onu Temruko şəhərindəki qadın liseyinə direktor vəzifəsinə dəvət edirlər. Q.Mistral burada müəllim işləyən başqa bir gənc istedadla – gələcəyin böyük şairi, 1971-ci ilin Nobel mükafatçısı Pablo Neruda ilə tanış olub dostlaşır və ona peşəkar ədəbiyyatda ilk addımlarını atmaqdə kömək edir. Həm şair, həm də bir insan (qadın) olaraq xarakterinin və həyat mövqeyinin formalasdığı bu illərdə Q.Mistralın psixoloji portreti və mənəvi siması bitkin şəkildə müşahidə olunmağa başlayır.

Sağlığında cəmi beş kitabı nəşr olunmuş şairin ədəbi irsi həcmcə kiçik olsa da, bədii dəyərinə görə dövrünün dünya poeziyasında ən dəyərli hadisələrdən biri kimi qəbul olunur. Onun şeirləri sadə və səmimi, süni pafosdan və qondarma bəlağətdən uzaq, fəqət dilin və düşüncənin təbii obrazlılığı ilə zəngin bir üslubda yazılmışdır. Bu poeziyanın orijinallığı və bənzərsizliyi də məhz bundadır. Q.Mistral həyatda olduğu kimi, sənətdə də şöhrətpərəstlikdən uzaq, təvəzükər bir insan idi.

Q.Mistralın həyat və yaradıcılığı onun haqqında vətənində və digər ispandilli ölü-

kələrdə yazılmış onlarca kitabda, yüzlərlə məqalədə dərindən təhlil olunmuş, poeziyasının və nəsr əsərlərinin ən parlaq, onun XX əsr dünya ədəbiyyatının ən dəyərli nümayəndələri sırasında yer tutmasını təmin edən cəhətləri yüksək qiymətləndirilmişdir. Böyük soydaşı, dünya şöhrətli Çili şairi Pablo Neruda onun haqqında yazmışdır: "Maraqlıdır ki, Q.Mistralın həmişə qəm-qüssə ifadə edən ölməz poeziyası ümumi şəkildə həmişə ölümü yox, həyatı vəsf edirdi."

Təbii ki, Q.Mistral həyat mövqeyinə, dünya duyumuna, düşüncə tərzinə özünü-fadə manerasına görə ilk növbədə şair idi, ancaq onun yaradıcılığında kifayət qədər peşəkar səviyyədə yaradılmış nəsr əsərləri də önəmlı yer tutur. Onun şeir yaradıcılığı üçün səciyyəvi olan incə poetiklik və bədii ifadə zənginliyi nəsr əsərlərində də geniş müşahidə olunmaqdadır. O, nəsr əsərlərini hansısa bitkin janrlar formasında yox, həyatının müxtəlif məqamlarına aid mövzularda özü ilə daxili söhbət, yaxud monoloq şəkilli qısa, bir neçə səhifəlik qeydlər şəklində yazırıdı. Müəllif özü bu əsərləri "nəsr" yox, "motivlər" adlandırırdı. Məsələn, hind şairi R.Taqor bu tip yazılarını "mənsur şeirlər" adlandırırdı. Bu yazınlarda o, süjet və personajları dərin duyğularla ifadə edərək poeziyasında olan təbiilik və səmimiyyəti hekayəçi yaradıcılığında da qoruyub saxlaya bilir.

Yazıcı özü etiraf edirdi ki, bu nəsr mətnləri onun vətən və dünya haqqında, insan mənəviyyatı barədə ən səmimi intonasiya ilə söylənmiş, həyatını həsr etdiyi, ölümünü həsr edəcəyi, insanlarla bölüşməyi layiq bildiyi əsərlərdir.

Latin Amerikası ədəbiyyatı ilk növbədə ispandilli ədəbiyyatdır. Yəni bu ədəbiyyat müxtəlif ölkələrdə, müxtəlif etnokulturoloji mühitlərdə yaransa da, ortada ədəbiyyat üçün çox vacib olan ümumi dil amili var. Bunu-nla belə, ayrı-ayrı ölkələri təmsil edən ədiblərin dünyabaxışı, üslub və ifadə tərzi özünəməxsusluğu ilə seçilir. Q.Mistralın yaratdığıları da ruhən məhz Çili ədəbiyyatıdır. Şairə vətənidən əlavə, dünyanın bir çox

ölkələrinin ədəbi və ictimai həyatında fəal iştirak edib, xidmətlər göstərib. Dünyanı ölkə-ölkə, şəhər-şəhər gəzib, hətta dünyasını özgə ölkədə, yad şəhərdə dəyişib. Amma son istəyinə uyğun olaraq, Çilinin ən ucqar bir guşəsində torpağa tapşırılıb. Onun poeziyasının Çili torpağının dərinliklərinə işləyən qüdrətli kökləri, Çili səmasının ənginliklərinə ucalan qüdrətli qanadları var.

İki dəfə faciəli məhəbbət yaşantılarından keçmiş, ömrü boyu ailə qurmayaraq tənha yaşamış, həyat və yaradıcılığı əsasən qəmkədər, üzüntü motivləri əsasında təşəkkül tapmış yazılıçı bir yandan ciddi, zabitəli bir qadın, digər tərəfdən isə pozitiv rəftar normaları ilə ömür sürən işgüzər, hətta nikbin əhvali-ruhiyyəli bir xanım təəssüratı yaradır. Bu dövdə bütün Latin Amerikasında nüfuzlu ziyanlı kimi tanınan Kolumbiya Universitetinin professoru Federiko de Onislə tanış olması və dostlaşması sayəsində şairənin "Ümidsizlik" adlı ilk şeir toplusu 1922-ci ildə Kolumbiya Universiteti tərəfindən nəşr edilir. Adından da göründüyü kimi, qüssə, kədər motivləri buradaki şeirlərin əsas mövzusunu təşkil edirdi. Təxminən iyirmi il sonra tanınmış ABŞ ədəbiyyatşunası M.Adams yazacaqdı ki, bu kitab sevimlisini itirmiş, öz faciəsini dərin hüznlə yaşıyan, xarakterə güclü, hissiyyatca zərif bir qadının könül yaşantılarının poetik ifadəsidir.

Vətənidən kənarda işq üzü görmüş birinci şeir kitabı müəllifə beynəlxalq miqyasda ilk məşhurluq xalları qazandırdı və bu kitab Q.Mistrali Latin Amerikasının ispandilli ölkələrində ciddi bir poeziya nümayəndəsi kimi tanıtdı. Qeyd etdiyimiz kimi, kitabdakı poeziya nümunələri ilk növbədə müəllifin tənhalıq, kimsəsizlik duyğularını, pessimist düşüncələrini eks etdirirdi. Hətta şairə kitabı sonunda belə bir qeyd verməyi də lazımlı bilmişdi: "Qoy həyatı şirin olanlar bu acı yazırlara görə məni bağışlasınlar."

1921-ci ildə Q.Mistral Santyaqo liseyinin direktoru vəzifəsinə təyin olunur və yenidən ölkənin paytaxtına qayda bilir. Lakin ali təhsilinin olmaması Q.Mistralın ictimai karьерasının inkişafına müəyyən maneələr ya-

radırıdı. Məhz bu səbəbdən, daha dəqiqi, bu bəhanə ilə onu lisey direktoru vəzifəsindən azad edirlər. Ancaq pedaqoji sahədə bütün regionda qazandığı nüfuz sayəsində qonşu Meksika dövlətinin Təhsil Nazirliyi Q.Mistralı ölkəsinə dəvət edərək təhsil sahəsində aparılan islahatlar layihəsini həyata keçirəcək komissiyaya rəhbərlik etməyi ona tapşırır. Onun Meksikadakı fəaliyyəti bu ölkədə təhsil sisteminin inkişafına və müasirləşməsinə güclü təkan vermiş olur.

Şairin 1924-cü ildə nəşr olunmuş "Nəciblik" adlı ikinci kitabı ona daha artıq ədəbi şöhrət qazandırır və poeziyasının ədəbi tənqid tərəfindən "epoxal bir hadisə" kimi dəyərləndirilməsi ilə nəticələnir. Əvvəlki əsərlərində olduğu kimi, bu kitaba daxil olan şeirlərdə də şair həyatda məhrumiyyətlərlə üzləşmiş nakam qadının acı yaşıntlarını qələmə alır. Onun poeziyası Latin Amerikasının canlı həyatını əks etdirməklə oxucuya bu regionun insanların daxili dünyasını, mənəvi aləmini duymaq, anlamaq imkanı yaradır. 1938-ci ildə nəşr olunmuş "Meşənin qırılması" kitabına daxil etdiyi şeirlərin əksəriyyəti hindu mövzusuna (onların təbiət, tarix, mənəviyyat, yaddaş, ənənə, folklor və s. mövzularına) həsr olunmuşdu.

Bundan sonra Q.Mistral həyat fəaliyyətinin üçüncü vacib sahəsi olan diplomatiya ilə daha ciddi şəkildə məşğul olmağa başlayır. 1926-ci ildən Parisdə – Millətlər Liqasının İntellektual Əməkdaşlıq Komitəsində fəaliyyət göstərir. Onun məşğul olduğu sahələrdən biri də Latin Amerikası ədəbiyatının tərcümə və dünyada təbliğinin təşkil edilməsi idi. Paralel olaraq 1930-1932-ci illərdə ABŞ-ın bir sıra kolleclərində və Puerto-Riko Universitetində Latin Amerikası ölkələri ədəbiyyatından dərs demiş, bu fəaliyyəti ilə həm də region ədəbiyyatının sistemli şəkildə araşdırılmasının elmi əsaslarını qoymuşdu.

Diplomatik fəaliyyətini uğurla davam etdirən Q.Mistral İtaliya, İspaniya, Fransa, Portuqaliya, Braziliya kimi ölkələrdə Çilinin səfiri vəzifəsində xidmət edir. Həmin dövrdə bütün

dünyada tügyan edən faşizm ideologiyasına qarşı barışmaz mövqe tutan Q.Mistral 1938-ci ildə Parisdə nəşr olunmuş "Məhvolma" adlı publisistik kitabında özünün antifaşist görüşlərini cəsarətlə nümayiş etdirir.

Braziliyada səfir olaraq Rio-de Janeiroda yaşayarkən 1942-ci ildə şairənin həyatında yeni faciəli hadisələr baş verir: Yaxın dostu, faşistlərin əlindən qaçaraq burada mühacir kimi yaşayan görkəmli Avstriya yazılışı Stefan Sveyq və xanımı, yarım il sonra isə şairənin öz oğlu kimi saxlayıb boyutdüyü qardaşı oğlu Xuan Migel intihar edərək dünyadan köçürülər.

İkinci Dünya müharibəsi başa çatandan sonra artıq Nobel mükafatına layiq görülmüş sənətkar bir müddət ABŞ-ın Nyu-York şəhərində Çilinin konsulu kimi fəaliyyət göstərir, diplomatik işi başa çatandan sonra da ömrünün sonuna qədər burada yaşayır.

1951-ci ildə Çilinin milli ədəbiyyat mükafatı ilə təltif olunur. 1954-cü ildə Nyu-York və Santyaqo universitetlərinin fəxri doktoru seçilir. Bu münasibətlə vətəninə gələn şairəni milli qəhrəman kimi qarşılıayırlar. Onun nitqini dinləmək üçün prezident sarayının qarşısındaki meydana iki yüz min-dən çox adam toplaşmışdı. Bundan sonra Q.Mistralın Çili maarifini və mədəniyyətini dünyada şərəflə təmsil edən əvəzsiz bir xadim olduğunu elan edərək onu ölkənin fəxri vətəndaşı titulu ilə mükafatlandırırlar və Latin Amerikası ölkələrinin mədəniyyəti üzrə dövlət müşaviri təyin edirlər.

1954-cü ildə "Məhək" adlanan son şeir kitabı çap edilir. Bu kitab onun həyat və yaradıcılıq yaşıntılarının yekunu, ümumişdirilməsi kimi təsir bağışlayırdı. 1957-ci il yanvarın 10-da Nyu-Yorkda xərçəng xəstəliyindən vəfat edən şairə Çilidə üç günlük matəmdən sonra öz doğma kəndində dəfn edilir. Məzar daşı üzərində bu misrası həkk olunmuşdur: "Öz şairi olmayan xalq ruhsuz cəsəd kimidir..." ...Qabriela Mistral öz xalqının ruhu olmayı bacaran şair idi.

*Qabriela Mistralın aforizmlərindən
seçmələr:*

- Bəşəriyyət xroniki yaddaş pozuntusu xəstəliyindən əziyyət çəkir.
- Əbədiyyət o deməkdir ki, əvvəl necə idiksə, indi də eləyik.
- Öz şairi olmayan xalq ruhsuz cəsəd kimidir.
- Məhəbbət müalicəsi olmayan xəstəlik kimi qorxulu bir şeydir.
- Həyatın müqəddəsliyi bizə həyat verən anadan başlayır.

Zahid ƏZİZ

BƏNDƏ KİMDİ, ALLAH VURUR

Bu dünyada adamlar var,
Öz oduyla hey qovrulur.
Bu dünyada adam da var,
Ayaz kəsir, qar dondurur.

Kimi kəsir yolumuzu,
Kimi qırır qolumuzu,
Kimlərsə sağ-solumuzu
Doğradıqca hey qudurur.

Əcəl alır doğmamızı,
Şirin-şəkər loxmamızı,
Atamızı, anamızı,
Sonra bizi ovundurur.

Baxan yoxdur soya, ada,
Ölən-itən düşmür yada.
Bu yağmurda, bu sel-suda
Çay quruyur, göl soğulur.

Kül eyləyib közümüzü,
Nurdan saldıq gözümüzü.
Özümzlə özümüzü,
Bəndə kimdi, Allah vurur.

BAŞQADI

Bu dünyanın övladları ögeydi,
Ataları, anaları başqadı.
Mayaları bir torpaqdan olsa da,
Axşamları, sabahları başqadı.

Yaxşılırı, yamanları eynidi,
Ümidləri, gümanları eynidi,
İnancları, imanları eynidi,
And yerləri, vallahları başqadı.

Gül-çiçəyi bir açılıb-solsa da,
Əl altında, gözlər yolda qalsa da,

Əməlləri eyni əməl olsa da,
Savabları, günahları başqadı.

Təmənnası, diləkləri seçilmir,
Yeri-göyü, mələkləri seçilmir,
Arzuları, istəkləri seçilmir,
Nəfəsləri, tamahları başqadı.

Öz yeri var hər doğulan bəndənin,
Dönüşü yox ölüm adlı səfərin.
Bir olsa da kök-köməci bəşərin,
Tanrıları, allahları başqadı.

QALIR

Bu dünyada bir adətdi,
Lələ köçür, yurdu qalır.
Ər kişilər ocağının
Közü sönürlər, odu qalır.

Yox həyanı ünümüzün,
Düşdürüümüz günümüzün.
Açı, şirin ömrümüzün
Tami gedir, dadı qalır.

Bu nə divar, bu nə hörgü?
Bu nə mizan, bu nə bölgü?
Kimilərin malı-mülkü,
Kimlərinsə adı qalır.

VAR

Kim nə deyir, necə deyir, mənə nə? –
Eşitməyə öz laflarım, sözüm var.
Ürəyimdən keçənləri görməyə
Harda olsa görmək üçün gözüm var.

Əsir edib, hökm etməsəm dilimə,
Boş sözlərdən nə keçəcək əlimə.
Bu dünyanın gərdişini belimə
Qaldırmağa taqətim var, dizim var.

Zahid Əziz, tam axtarma hər barda,
Vəfa yoxdur nə dövlətdə, nə varda.
Məndən sonra məni fani dünyada,
Yaşadacaq Əzizim var, izim var.

HƏQİQƏTLƏR, TƏZADLAR...

Bu dünyanın hər yerində
Ay doğmamış günəş batmır.
Hürə-hürə ulduzlara
Zəncirində itlər yatdır.

Bu da ömrün son baharı,
Yarı sancı, yarı ağrı,
Yaşayırıq yarı-yarı,
Harayımız haqqə çatdır.

Hər yan gömgöy, yaşıl, sarı,
Sığal çəkir gülə arı.
Tacirləri-tüccarları
Aldığını geri satdır.

Yad qoltuqda hey yatanlar,
Yad ocağa köz atanlar,
Südümüzə su qatanlar,
Dərdimizə sevinc qatdır.

Hər doğrunun bir yalanı,
Hər köçənin bir qalani,
Birimizə dərd olanı
O birimiz yana atdır.

GECİKDİM

Sonuncu olsam da sevinc sarıdan,
Qəm-kədər çəkməkdə dərd ustasıyam.
Qismət bazarında “du bir” atsam da,
Görənlər hey deyir nərd ustasıyam.

Öz yeri-yurdu var gülün, qönçənin,
Hər gülşəndə nərgiz, qızılıgül bitməz.
Elə bir hicranın xəstəsiyəm ki,
Davası-dərmanı, loğmanı yetməz.

Qıvrılıb yatıram əzab içində,
Həmdəmim olası savabım yoxdu.
Ömrüm itib-batıb əkin-biçində,
Bir qarnım yalavac, bir qarnım toxdu.

Yaşım çoxaldıqca boyum küçilir,
Əkdiyim ağaclar məndən böyükdü.
Oğrun-oğrun ömrüm, günüm biçilir,
Gəzməyə tabım yox, əsam çürükdü.

Tanrı dərgahına yetişmək üçün
And-aman etməkdən sonuma yetdim.
Qatarmı tələsdi, mənmi yubandım? -
Bir onu bilirəm bir az gecikdim...

“MƏN ƏDƏBİ GƏNCLİYİN DOSTUYAM”

Vaqif Yusiflini “Ulduz” jurnalının oxucularına tanıtmağa heç bir ehtiyac duymuram. Onun bizim jurnalda hər il ədəbi gəncliklə bağlı bir neçə məqaləsi dərc edilir. Vaqif müəllim ilk şeir kitabını çap edirən və ya mətbuatda diqqəti cəlb edən şeir və hekayələri ilə maraq doğuran onlarla istedadlı gənc yazar barədə öz ürək sözlərini ifadə edir. O, 56 yaşlı “Ulduz”umuzun ilk oxucularından biridir, 1967-ci ildən bu vaxta kimi “Ulduz”un hər bir sayının oxucusu olub, evində-onə məxsus iş otağında jurnalımızın iki yüzə yaxın nüsxəsini qoruyub saxlayır.

- Vaqif müəllim, sizi anadan olmanızın 75 illiyi münasibətilə-başda Qulu Ağsəs olmaqla - bütün “Ulduz”çular adından təbrik edirik. Ömrün bu xoş anla-rında özünüzü necə hiss edirsiniz?

- Desəm ki, əliyyül-əla, yalan olar. Hər bir insanın həyatında olduğu kimi, mənim də həyatimdə uğurlu-sevinc gətirən hadisələr və olaylar baş verib, həmçinin çətinliklər, məyusluqlarla üzləşmişəm. Rəhmətlik Arif Əmrəhoğlunun mənim 60 yaşım münasibətilə söylədiyi bir fikri xatırlayıram: “Vaqif Yusifli öz keçmiş üçün qətiyyən xəcalət çəkməyən bir insandır”.

- 75 yaşıınız var. Özünüzü qoca hesab edirsinizmi?

- Yaş öz hökmünü verir. Mən güzgüyə baxıram və deyirəm: “Ey gidi dünya, Vaqif Yusifli də qocalarmış”. Amma baxıram Anar müəllimə, baxıram Elçin müəllimə, deyirəm, yox, qocalmamışam. Anar müəllim də, Elçin müəllim də (onlar mənim çox sevdiyim ustamlardır) qocalmayıblar, əbədi və ədəbi ruh onları tərk etməyib, gözəl əsərlər yaradırlar, o zaman özümə təskinlik verirəm.

- “Ulduz”un son sayında sizin “Gənc şairlər, sözüm sizədir” silsiləsindən yeni



məqaləniz dərc edilib, gənc şairlərdən Elvin İntiqamoğlu, Valeh Qoca, Elvin Nuri və Gülay Tahirlinin şeirləri barədə bir yazı ilə çıxış etmişiniz. Ümumiyyətlə, ədəbi gəncliyə münasibətiniz nə vaxtdan formalaşıb?

- Mən ədəbi gəncliyin üç nəсли barədə (səksənincilər, doxsanincilar və ikiminincilər) söz demişəm, həm müəyyən bir problemlə bağlı düşüncələrimi ifadə etmişəm, ümumiləşdirmələr aparmışam, həm də ayrı-ayrı gənc şair və nasılların yaradıcılığına münasibət bildirmişəm. O ədəbiyyat yaşa-mağə qadirdir ki, onun istedadlı gəncliyi var və bu gənclik onun gələcəyidir.

Məni nə düşündürüb? Məlumdur ki, hər bir ədəbi nəsil öz gəlişiyələ ədəbiyyata təzə SƏS, təzə NƏFƏS gətirir, bunu ədəbiyyatımızın tarixi boyu izləyə bilərik. Səksəninci illərdə də, doxsaninci illərdə də, indi yeni əsrümüzdə də bu prosesi müşahidə etmişik. Gəlin elə “Ulduz” jurnalında son on-on beş ildə haqqında söz açdığını gənc şair və nasılrlarə üz tutaq. Aqşın Yenisey, Emin

Piri, Qismət, İntiqam Yaşar, Ramil Əhməd, Günel Eyvazlı, Fərid Hüseyin, Şəhriyar Del-Gerani, Xəyal Rza, Vüsal Nuru, Şahanə Müşfiq, mənim fikrimcə, artıq ədəbi aləmdə özlərini tanıdıblar. Ümumiyyətlə, ikimininci illərin ədəbi gəncliyi həm kəmiyyətcə, həm də keyfiyyətcə fərqli xüsusiyyətləri ilə seçilir. Hələ heç bir onillikdə say etibarilə bu qədər gənc ədəbiyyat aləminə qədəm basmamışdı. Amma ədəbiyyata kəmiyyət yox, keyfiyyət anlayışı ilə qiymət vermək lazımdır.

- Sizin fikrinizcə, ikimininci illərin ədəbi gəncliyi hansı xüsusiyyətləri ilə seçilir?

- Mən "Ədəbiyyat qəzeti"ndə dərc etdirdiyim "Ədəbi gənclik-ikimininci illər" adlı 4 məqaləmdə bu haqda geniş söz açmışam. Qısaca təkrar edirəm: söhbət gənc şairlərdən gedirsə, deyim ki, onların yaradıcılığında QAYIDIŞ motivləri daha çox diqqəti cəlb edir. Yəni özünə qayıdış-özünü dərk etməyə, gerçəkliliyi, dünyani anlamağa cəhd göstərməyə, "Mən kiməm" sualına cavab verməyə çalışırlar. Daha sonra: onların şeirlərində tənhalıq da, darıxmaq da, hətta olum-ölüm dilemməsi qarşısında çabalamaq da diqqətdən yaxınlaşır. Təbii, burada onları qınamamaq olmaz ki, darıxmayıñ, ölümən az danışın, çünki həyatda qaranlıqlar da var, işiq da. Kiməsə, hansı cavan şairəsə sovet dövrünün inzibati tənqid prinsipindən doğan bir hal kimi heç nəyi dikta etmək olmaz. Ölümən də yazmaq olar, tənhalıqdan da, darıxmaqdən-hər şeydən, TƏKİ ORTADA ŞEİR OLSUN. Ruhumuzu, zövqümüzü oxşayan şeir.

- Vaqif müəllim, siz bir tənqidçi kimi yox, bir oxucu kimi ikimininci illərdə ədəbiyyata gələn hansı gənc şair və nasirlərin yaradıcılığını xoşlaysınız?

- Şəxsən mənim üçün tənqidçi, ya oxucu kimi bunun heç bir fərqi yoxdur. Amma ən yaxşı oxucu kimi deyə bilərəm ki, həmişə şeir və hekayələrini səbirsizliklə gözlədiyim cavan yazarlar var. Mən Varisin, Xəyal Rzanın, Günel Natiqqızının, Təranə Vahidin hekayələrini, Emin Pirinin, Aybəniz Əliyarın, Ramil Əhmədin, Allahşükür Ağanın, Tural Turanın, İradə Aytelin, Ruslan Dost Əlinin, Günel Şamilqızının, Rəbiqənin, Vasif

Əlihüseynin, Aysel adında üç şair qızın, Təleh Mansurun, Müşfiq Cəbinin, İntiqam Yaşarın, Elvin İntiqamoğlunun, Elnur Uğurun şeirlərini maraqla oxuyuram. Şahanə Müşfiqin "525-ci qəzet"dəki məqalələrini də həmçinin. Ən çox Vüsal Nurunun bir romançı kimi püxtələşdiyinin şahidi oluram. Bir cavan tənqidçi var, adı Ülvi Babasoy, onun da yazılarını izləyirəm.

- Ədəbi gəncliyə sözünüz? Sizi nəsə narahat edirmi?

- Mən özümdən xeyli cavan olan gənc şair və nasirlərə xoşbəxtlik, ədəbi uğurlar arzulayıram. Amma istərdim ki, onlar finişə doğru inamlı addımlasınlar. Təkəbbürlü olmasınlar. Bəzən elələri olur ki, özündən əvvəlki ədəbi nəsilləri inkar etməyə çalışır. Lovğalıq, ədabazlıq, özündən xeyli dərəcədə razılıq onların yazılarına da təsirsiz qalmır. Unutmasınlar ki, bu ədəbiyyatda Əli Kərim var, Məmməd Araz var, Vaqif Səmədoğlu var, Ramiz Rövşən var, Vaqif Bayatlı var...

- Vaqif müəllim, bəs "Ulduz" jurnalına nə arzulardınız?

"Ulduz"un baş redaktoru Qulu Ağsəs (o da mənim kimi 20 apreldə doğulub) yaxşı bir tale şeiri yazıb, amma o şeirdə deyir: "Tüpürüm öz ad günümə". Amma mən öz ad gününmə tüpürmürəm.

"Ulduz" - yenə təkrar edirəm: həmişə mənim sevimli jurnalımdır. Mən özümü bir tənqidçi olaraq "Azərbaycan" jurnalında olduğu kimi, bu jurnalda da rahat hiss etmişəm. Çünki ən gərəkli yazılarım bu iki jurnalda işiq üzü görüb. Nə deyim? Həminə can sağlığı, ədəbi uğurlar, hər nömrəni daha sevə-sevə hazırlamağı arzulayıram.

- Sizin "Ulduz"la bağlı gələcək planlarınız?

- Darıxmayıñ, ədəbi gəncliklə bağlı yeni yazılar gətirəcəyəm.

Dayandur SEVGİN



Əziz YAQUBZADƏ



GİZLƏNPAC

Səndən sonra hamı bir az yarımcıq,
Səndən sonra hər şey ciydi bu evdə.
Səndən sonra elə küskün böyüdüm,
Xoş söz də xətrimə dəydi bu evdə.

Döşəməsi soyuq oldu bu evin,
Səndən sonra divarları qızmadı.
Nə vaxt biri getməyindən danışsa,
Bu qış gəlmış evdə qəlbim sızladı.

Bir gün hamı yoxluğunla barışdı,
Bircə mən saxladım səni içimdə.
Sənin qəbrin üstə gedəndə belə
Mən səni axtardım evin içində.

Mən səni axtardım gecə yatanda,
Səhər anam məni oyadanda da.
Mən səni axtardım məktəbdən evə
"Quyruqlu beş" alıb qayıdanda da...

Özüm öpdüm qanayan barmağımı,
Heç kim gəlib göz yaşımi silmədi.
Mən hətta gizlənpaç oynayanda da
Səni axtarırdım, heç kim bilmədi.

Harda xoşbəxt ailə tablosu gördüm,
Gözüm həsrət ilə daldı uzağa.
Nə gizlədim, mən paxilliq edirdim
Atasıyla oynayan uşaqlara.

İndi də ümidim tərdi, təzədi,
Sanırıam, hardansa mənə baxırsan.
Bəs indi gözümü yumsam, səninlə
Gizlənpaç oynasaq, görən, çıxarsan?!





Nurənə TƏBRİZ

ZÜLMƏTİN QUCAĞINDA

...Və elə dərdlər də var, ağır olur çəkisi;
Nə bitməyi mümkündür, nə də daşımaq olur.
Ruh da var ki, ağrısı meydan oxuyur cana,
Nə əcəl yaxın gəlir, nə də yaşamaq olur.

Şehli xatırələri baxışına çəkəsən,
Kimsə görməsin deyə, yumasan gözlərini.
Güləsən “arsız” kimi taleyinin üzünə,
Ağlayasan gizlində qucaqlayıb dizlərini.

Hara getsən, qaçaraq döndüyün o otaqda
Təkliyini görünçə divarlar üzə durar.
İşığı yandırsan da zülmətin qucağında,
Taleyin şamı yanmaz, soban şaxta sovurar.

Dərd özü də bir dərddir,
dərdi gizləmək betər,
Təsəllisi xoş gəlməz doğma bildiklərinin.
Güç alındığın güclərə məcbursan güc olmağa,
Hesabı yarı� qalar üzə güldüklərinin.

ÜMİDLƏRİN YENİDƏN DOĞULDUĞU GÜN - ZƏFƏR GÜNÜ

Bu gün o gündü, zəfər günüdü, zəfər günümüzdür. Arzuladığım gündür, 27 il əvvəl verdiyim sözü yerinə yetirdim. İndi qollu-budaqlı ağacın altında oturmuşam. Dərindən, doyunca nəfəs alıram. İndi anlayıram, yaşamaq bu imiş. Sanki 27 il heç yaşamamışam. Mən nə zaman unutdum yaşamağı? Mənim üçün zaman o gün dayanmışdı, o qara xəbərin gəldiyi gün... O gün içimdə qarışq hissələr vardi. Atam gələcəkdi, çəkdiyim şəkilləri ona göstərəcəkdir, durmadan sual verəcəkdir, olub-keçənləri həvəslə danişacaqdır. Amma evimizdə qəribə bir sükut vardi, bu sükut məni qorxudurdu. Hər kəs bizə gəlməliydi, çünki o gün atam cəbhədən gələcəkdi, mənə cəbhədən, müharibədən, evimizi necə xilas etdiyindən danişacaqdır. O, mənə söz vermişdi, "oğlum, evimizi almamış qayıtmaycam" – demişdi. Sonra birlikdə evimizə qayıdırıb xoşbəxt həyatımızı yaşayacaqdıq.

Qapı döyüldü, ürəyim əsdi, gələn atam olmalydı, amma atam gəlmədi, onun qara xəbəri gəldi...

Birinci sinfə getdim, atam gəlmədi, məktəb bitirdim, atam yenə gəlmədi. Mən hələ də atamın gələcəyinə inanırdım. Axi qəhrəman atam məni qoyub gedə bilməzdi. Sonralar özümü inandırdım ki, bəlkə, atam mənim ən xoşbəxt günümdə gələcək. Ali



Ayna ƏHMƏDLİ

*Bakı Dövlət Universiteti,
filologiya fakültəsinin 3-cü kurs tələbəsi*

məktəbə daxil oldum. Hər kəs xoşbəxt ol-
du. Hər kəsi xoşbəxt etdim, özüm xoşbəxt
olmadım. Çünki atam yenə gəlmədi. O gün
atamın artıq gəlməyəcəyinə inandım. O
soyuq gündə ayaqyalın qaçarkən məni tək
qoymayan atam gəlmədisə... Bilirdim, atam
ölmüştü, artıq gəlməyəcəkdi, amma mən
hələ də gözü qapıda qalıb atasını gözləyən o
uşağıydım. Mənim həyatım o gündə qalmışdı,
atamın qara xəbəri gəldiyi gündə. Özümə söz
vermişdim, atamı məndən alanları, ailəmi
ayaqyalın, başıaçıq yurdumdan qovanları
yurdumdan qovacaqdım.

İndi böyük ağacın altında dayanmışam,
mühəribə bitib, zəfər sevincini yaşayıraq.
Atamın yarımcıq qalan arzusunu yerinə
yetirmək üçün mühəribəyə könüllü getdim.
Qəhrəman oğullarımızla ciyin-ciyinə yurdu-
muzu, elimizi, evimizi azad etdik. Bu gün
o gündü, yarımcıq qalan arzuların həyata
keçdiyi gündü...

Ümidlərim yenidən doğulub!



“QƏLƏMİMİN BEŞİYİ O MÜRƏKKƏBQABIDI...”

*Sizin də məhlaya yağış yağırımı,
Sular söyleşirmi navalçalarda?
Ala gözlərinə qonan buludun
Neçə yaşı olur bu son baharda?*

Son bahara hələ bir az var... Qızmar yay günlərinin birində bu dörd misranın səriniyinə sığınıb Bakıdan Sumqayıta – şair İbrahim İlyaslı ilə müsahibəyə gedirəm. Görüş yerimiz Əli Kərim adına Poeziya evidir...

Həmişə olduğu kimi, yol boyu müsahibə öncəsi yazacaqlarımı düşünürəm. Yol üstə doğulan fikirlərin mənzili yaxın, hədəfi uzaq olar. Ürəyim dolodu, fəqət ürəyin karvan yükünü cümləyə çevirmək çətinliyini çəkirəm. Çox çəkmir bu çətinliyin cəfasi. Şairin şeiri çatır köməyimə. Nə yaxşı ki,

şeir var, adamın əlindən tutur. Ürək tutan bütün misralar adamın əlindən də tutur. Fürsət bilib düşüncələrimi bu dörd misra ilə əhatəyə alıram. Qara düşüncələrin başının üstünü Çingiz xanın uğur buludlarına – ağ buludlarına bənzər buludlar alır. Düşüncəm ağ günə çıxır. Bir də baxıram ki, düşüncəmə şidirgə yağış yağır. Göy çəmənin ot üstə doğulan çiçəkləri kimi şeir cümlələr doğulur kağızın ağ sinəsində. Şairi ya şeir misraları tərif edər, ya da şeir cümlələr. İbrahim İlyaslı, sözsüz, şairdi, eyni zamanda sözlü şairdi, sözün

əsl mənasında. Niyəmi? Çünkü əli ürəyinin üstündə sözün qayğısına qalır, sözün başına dönür, sözü şeirə sevərək çevirir. Məncə, onun ürəyi sözün şeir, qələminin yükü qanın mürəkkəb halidi. Məhz buna görədir ki, qələmindən qopanlar dolanıb ürəkdən keçir, cisimlə ruhun arasında qırılmaz bir könül körpüsü yaradır. O körpüdən təkcə oxucuları yox, özü də keçir. Bəlkə də, o, yeganə şairdir ki, hansı şeirini oxusən, onun öz səsində, nəfəsində eşitmiş olursan. Şair öz səsini, nəfəsini qələmə alanda diri misralar doğulur. Ölən ümidlərə, nakam arzulara həyat verən də elə bu misralar olur. Bu mənada İbrahim İlyasının mübarək misraları özü kimi xeyirxah və təəssübkeşdir. Altmış yaşlı şairlə həmsöhbət olmaliyam. Bilmirəm təsadüfdür, ya nə, son zamanlar yaşı altmışı haqlamış söz adamları ilə həmsöhbət oluram. Allah axırını xeyrə, yaşımı altmışa calasın.

- Sizə şeirdən, sözdən qeyri bircə sual belə vermək istəmirəm. İlk dəfədir ki, suallarımın bir-birinə bənzəməsindən zərrə qədər də narahatlıq keçirmirəm. Söz suallarımı İbrahim İlyaslıdan şeir cavablar istəyirəm. Çətin olmaz ki?

– Yaddaşım etibarsızlıq eləməsə, olmaz. Əslində, ömrün altımışa söz suallara şeir cavablar axtara-axtara gəlib çıxmışam. Gücüm çatan sualları cavablaşdırıbmışam, gücüm çatmayan suallar haqda isə, sadəcə, düşünüb-daşınmışam. Axi elə suallar var ki, cavabı yoxdu. O suallar haqda düşünnüb-daşınırsan, vəssalam. Misal üçün, bəşəriyyət “Şeir nədir?” sualına cavab tapmaqda acizdi. Sözə, şeirə bağlı suallara cavablar axtararkən gərək bunu da nəzərdən qaçırmayanın. Bu, natamamlıq və ya bilgisizlik deyil, əksinə, qanuna uyğunluqdu. Qanuna uyğundur ona görə ki, bütün anlayış və məfhumlara sözlə tərif verilir. Sözlə sözə nə cür tərif vermək olar?

Amma sual sözə bağlıdırsa, yəqin, onların cavabını bilməmiş deyiləm. Sənin bu söz sualına, dediyin kimi, şeir cavabı vərəcəm. Onsuz da şeirdən başqa heç nədə və heç yerdə özümü ürəyim istəyən kimi ifadə eləyə bilmirəm.

*Nə baxarsan ağ varağa umudnan,
Görmürsənmi ilham səndən qaçaqdı.
Əlin saza, dilin sözə yatmırsa,
Şair qardaş, demək, ruhun naçaqdı.*

*Demək, qəlbin qələminlə düz deyil,
Deyəcəyin sağ-əməlli söz deyil.
Görmürsənmi göylər hələ döz deyir,
Qanmırısanmı qara damın alçaqdı.*

*Niyyətini qat gözünün yaşına,
Sürt üzünü torpağına, daşına.
Bir də dolan, beş də hərlən başına,
Nə bilmışdin, şeir pirdi, ocaqdı.*

- Müsahibələrinizin birində oxumuşam, 50 yaşınızda şeir kitabları oxumadığınızı deyir, az şeir yazmağınızdan şikayətlənirdiniz. On ilə nə dəyişdi?

– Heç nə dəyişmədi, yenə də nəsri daha çox oxuyuram. Qaldı şeirə, şeir kitablarına, bilirsən, insan bir şeyin mahiyyətini bütövlükə biləndən sonra heyrətlənməkdə çətinlik çəkir. Heyrət yoxdursa, maraq da azalır. Həm də düşünürəm ki, şeiri özüm də yazıram, burda heyrətlənəcək və çətin nə var ki (gülür). Demirəm poeziyada diqqətimi çəkən heç nə yoxdu. Var, amma çox azdı. Ona görə çağdaş nəsr çağdaş poeziyadan daha çox yeni və maraqlı görünür mənə. Bəlkə də, nəsr oxumaq ehtiyacı onu yaza bilməməyimdən irəli gəlir. Ədəbiyyatı azdan-çoxdan oxuyandan, mahiyyətinə varandan sonra qənaətə gəlirsən ki:

*Qələm-dəftər, dörd divar,
Sevinc, qəm, giley-güzar.
Şeir qoşmağa nə var,
Şair olmaq zülümdü.*

Yazmağa gəlincə, yenə də az yazıram. Özüm az yazıram deyə, buna haqq qazan-dırıram. Cox adam deyir ki, az yaz, saz yaz. Niyə ki? Elə çox yaz, həm də saz yaz. Görünür, az olsun, saz olsun ifadəsi elə qafiyə xatırınə deyim halına gəlib. Bəzən qafiyə olmayan fikirlər belə həqiqəti əks etdirə bilir. Həm də indi şeirin orbitinə, qəbuluna düşmək çox çətindi. Bilmirəm, müqayisəsi caizsə, tutaq ki, ibadətə gedirsən, sən ibadətə o qədər saf, o qədər təmiz, o qədər duru getməlisən ki, etdiyin dualar, ibadətin qəbul olunsun. Bəzən cəmiyyətdə elə şeylərlə qarşılaşıraq ki, kənar durmaq, halal yaşamaq mümkün olmur. Nə qədər qaçsan da, könüllü olmasa da, bu və ya digər şəkildə, cəmiyyətin o çirkablarına bulaşmalı olursan. Misal üçün, adicə bir şey deyim, olur ki, nəyəsə və kiməsə haqsız yerə qəzəblənirsən, könlünə dəyirsən, bunun özü belə insanı pak halından çıxarıır. Mən şeiri ancaq təpədən-dırnağa pak olanda yazıram. Bəlkə də, elə buna görə az yazıram...

- Nəqşibəndi müridlərinin dizinin dibində böyümüsünüz. Bu mövzuda sual verməsəm, İbrahim İlyaslı şeirinin sufi qəlbinə toxuna bilərəm. Nəqşibəndliliyin on bir təməl prinsipinin üçüncü - "Vukufi-Kalbi" müddəasının əsas məğzi qəlbə vaqif olmaq, onu oyaq tutmaqdır. Qəlbimizə vaqif ola, onu oyaq saxlaya bilirikmi?

- Öncə onu deyim ki, kimlərsə nəqşibəndliliyi elm kimi öyrənir. Nəqşibəndlilik, mənə görə, bilgi hadisəsi deyil. Bu artıq fəhmlə, duyguya, hisslə bağlı olan bir məqamdı. Elə nəqşibəndi müridləri tanı-

yirdim ki, çoban idilər. Adam var, irfanla, nəqşibəndliliklə bağlı kitablar oxuyur, amma gerçək çoban müridin məqamına çata bilmir. Dediym odur ki, məsələnin bu tərəfi mənim üçün həqiqət və məqbuldur. Mənim şeirlərimdə də bu təriqətin əsintiləri duylamaqdadır. Hətta Aftandil Ağbaba bu haqda "Tənhalıqdan təsəvvüfə gedən yol" adlı yazı yazmışdı. Adilə Nəzər altmış illiyimlə bağlı yazısında da bu məqamlara toxunmuşdu. Bunu bir çox ədəbiyyatşunas da tuyub yazıbsa, razılaşmaya bilmərəm. Bütün bunlar mənim bilgimdən, məqsədimdən irəli gələn şeylər deyil. O əsintilər təriqət əhlinin nəfəsi ruhuma dəyib deyə, şeirlərimdən boy göstərir. Konkret yozumum belədir. Bunu çox yerdə demişəm, rəhmətlik Mustafa babam bu təriqətin bilicilərindən, müridlərindən idi. Babamgilə çoxlu müridlər gəlirdi. Rəhmətlik Hilal nənəm namaz qılsa da, bu elmə dərindən bələd deyildi. Amma müridlərə yorulmadan qulluq edirdi. Rəhmətliyin bir sözü var idi, Allaha müraciətlə deyirdi ki, bilən bildiyinə ümidiyidi, mən də sənə ümidiyəm. Müridlər nənəmə deyirdilər ki, sən etibarlı yerə ümidiyisən. Ümid olanda nə olar, gərək etibarlı mənzilə ünvanlansın.

Suala gəlincə, insanın düşüncəsi qaranlıq və yuxuludursa, nəinki başqalarının, heç özünün də qəlbinə vaqif ola bilməz. Düşüncən günəşli və ayıq olanda, bütün könülləri öz qəlbin biləndə vaqif olursan öz qəlbinə. Bizi oyaq tutan da, ayıq tutan da qəlbimizdi. Bir də ki mükəmməl cavab almaq üçün bu suali Məhəmməd Astanbəyliyə ünvanlamaq lazımdı. O, sənin sualını yetərincə cavablandırma bilər. Məhəmməd Astanbəyli yeganə şairdi ki, o təriqəti həm də həyat idealına çevirə bilib. Mənim bir şeirim var, orda belə bir misralar var:

*Röyada pir babam sözünü dedi,
Söz demədi, sözün özünü dedi.
Yığma göy üzündən gözünü, dedi,
Yerə şah, göylərə nökərəm indi.*

*Dərviş olmadım, dərvış misalam,
Ayıbıma koram, ağlıma lalam.
Hörülüb hasarım, qurulub qalam,
Adım İbrahimə şikaram indi.*

- Təriqətdən söz düşmüşkən, sufi şeyxi Tapdıp Əmrə deyirdi, madam ki, niyyətin eşqdır, ən ağır imtahan da onunla olmalıdır. Mənə görə, İbrahim İlyasının eşqi sözdür. Bəs İbrahim İlyas-hıya görə, eşqin-sözün ən ağır imtahani nədir?

- Eşqin ən ağır imtahani elə o eşqi yاشamaqdı. Eşq sözü də söz kəlməsi kimi qıсадı. Üç hərfdən, üç səsdən ibarətdi. Amma eşqin də, sözün də məğzi-mahiyyəti geniş, ömrü daha uzundu, müdriklər demiş, ölüncədi. Yəni eşqi bu gün duydum, sabah hiss etmədim, vaz keçdim, eşqə nöqsandır.

Ümumiyyətlə, şairin ən ağır imtahani şairliyi müəyyənləşdirən kriteriyalara bağlıdı. Bu imtahan halallıq və azadlığın müəşiqəsində keçir. Bu imtahandan çıxməq üçün düşüncə və cəsarətin də olması mütləqdi. Aydın məsələdi ki, şeir ilk növbədə duyğu hadisəsidi, ikinci planda dil hadisəsidi. Şairin özünə inamı və halallığı yoxdursa, azad və düşüncəli deyilsə, yazdığı şeirdən bir şey hasil olmayıcaq. Sözü şeir halına salib narahat etməyin də ahı, günahı var. Mən heç bir şairi bu mənada günahkar görmək istəmirəm. Ən sevdiyim və ən ciddi şairlərimizdə belə bir qüsurlu misra, bənd görəndə ağrıyıram. Ürəyimdə deyirəm ki, nə olar, etmə bunu, sən ki bilirsən bunu etmək olmaz. Sadaladığım bütün bu yanlışları özüm etməməyə çalışıram. Şeirlərim var ki, yazılıqları halına təkrar dönə bilmirəm deyə, yarımcıq qalıb. Əlbəttə,

peşəkarlığımdan və təcrübəmdən istifadə edib onu başa çatdırı bilərəm, amma ürək və ağıl deyir ki, etmə!

- Öz ömrünüzün böyük hissəsi Sumqayıta, söz ömrünüzün az qala külli Sumqayıt ədəbi mühitinə, daha doğrusu, Əli Kərim adına Poeziya evinə bağlıdır. Bu yaxınlarda "Sizin də məhləyə yağış yağırmı?.." misrasıyla başlayan bir şeirinizi dinlədim öz ifanızda. Gördüm ki, Sumqayıtda yazılan şeirləriniz hələ də İncə Dərəsindən, İncə çayından nəm çəkir.

- O sualına bir balaca düzəliş etmək istəyirəm. Mənim yazdıqlarımın tutduğum vəzifəyə heç bir dəxli, aidiyyatı yoxdu. Vəzifə ədəbiyyata xidmət işidi və bunu edirik. 33 ildir ki, poeziya evinə rəhbərlik edirəm və heç vaxt məmər masamda bir misra belə yazmamışam. Yaza da bilmirəm. Ümumiyyətlə, gərək adam masaya da mehrini salsın.

Bir haşıyə çıxım, yəqin, bilirsən,indi taxta kəsmək üçün çox dəqiqliklə işləyən müasir aparatlar var. Bilmirəm, fikir vermişənmi, bütün dülgərlər o dəqiq işləyən müasir aparatlardan çıxan taxtalara sonda əlləri ilə sıgal çəkirlər, sanki düzlüğünü yoxlayırlar. Sual oluna bilər ki, millimetrinə qədər dəqiq işləyən aparatda çəkmisən bu taxtanı, niyə əlinlə yoxlayırsan? Cavabı və açıqlaması sadədir, hamarlığı, düzüyü yoxlamaq bəhanədir, dülgər o sıggalla taxtaya məhəbbətini, enerjisini ötürür, imzasını, möhürüni qoyur. Harda olursan-ol, sevgi içində, eşq içində olmalısan. Sən o sevgi içində tarazlaşış qələmə sarılmalısan. Yazdıqların ruh və enerji daşıyıcısı, ötürücüsü olmalıdır. Qələmi götürdüm və yazdımla bitmir işlər. Anlamalısan ki, hələ qələmə qədər uzun bir yol var.

Qaldı Sumqayıtda yazılıb İncə çayından nəm çəkən şeirlərimə, insan dünyaya

çilin-çilpaq gəlir, həm də müəyyən bir çəkiylə. Hətta dünyaya gəlincəyə qədər ana bətnində anası vasitəsiylə bir bəlli coğrafiyanın havasını udur, suyunu içir, orda yetişən bitkilərdən yeyir. Bağlılıq elə burdan başlayır. Sonra dünyaya gəlir, ilk addımlarını atır, yalın ayağını torpağa basıb o torpaqdan enerjisini alır. 2-3 kilogram çəkili bir adam böyüüb olur 70-80 kilogram. Anadan olduğu çəkidən başqa yerdə qalan çəkisi insandan deyil, torpaqdı, torpağın verdiyidi. Torpaq onun əlidi, ayağıdı... Və həmin adamın vətəninə, torpağına toxunan olanda sanki onun qolunu, ayağını kəsirlər, başına gürz vururlar. Beləliklə də, insan torpağın bir parçasına çevrilir. Nəhayətdə vətənpərvərlik hissi, vətən sevgisi yaranır. Üstəlik, mənə görə, hər bir coğrafiya təkcə yerüstü, yeraltı sərvətləriylə mövcud deyil, həm də bilmədiyimiz, ağlımızın almadağı ruhani məkandı. Təkcə göylərdə deyil, yerdə də ruhlar dolaşırlar. Və hansı ruh hardan qopub, hansı səmada dolaşır, o haqda da məlumatımız azdır. Amma hər halda, hansısa ruhani məkandan qopur, aid olduğu məkana, vətənə göndərilir və bağlanır. Nə zamansa, istəsə də, qopa bilmir. İndi mən də Qazaxda-Aslanbəylidə doğulsam da, Sumqayıtda həyata atılıb yaşa dolmuşam. Sumqayıt mənim taleyimin şəhəridi. Mən taleyimi özümə doğma hesab edirəm, lap elə doğuldugum yer kimi. Qırx il yaşayasan və doğmalaşmayasan, bu da insafdan deyil. Bu doğmaliği daha geniş açıqlamaq üçün, görünür, köməyimə yenə şeir çatmalı olacaq. Sən göz açdığını Aslanbəyli kəndini xatırladan "Sizin də məhləyə yaşış yağırmı?.." misrasıyla başlayan şeirim xatırlatdır. İş ki belə gətirdi, gərək bu məqamda doğma şəhərin də könlünü alaq, elə "Sumqayıt" şeirimlə:

*Doğma ağuşunda sevdik, sevildik,
Sevgilər yaşadıq sulardan təmiz.
Qubalı, qazaxlı, qəbələliydik,
Sumqayıtlı oldu körpələrimiz.*

*Qan-qada da gördük, qələbəlik də,
Şanlı tarixini yazdıq kitaba.
Bağçada şəninə şeirlər deyən
Qızlar nənə oldu, oğlanlar baba...*

- İlk dəfə özümlə bağlı müsahibimə sual verməli oluram. Ümumiyyətlə, belə bir şey olubmu, rastlaşmamışam. Illər öncə bir müsahibənizdə mənim timsalımda öz gəncliyinizi gördüyüünüzü demişdiniz. Ömrün altmış dayanacağıni geridə qoymuş biri kimi soruşmaq istərdim, sizə bənzəyənlərin qocalığında da özünüzü görə bilirsinizmi?

- Mən yenə də o fikrimdə qalıram, hələ də səndə öz gəncliyimi görürəm. O üzdən indi həm də Talehin timsalında öz gəncliyimlə səhbətləşir və belə demək mümkünsə, həm də müəyyən mənada hesabat verirəm.

Mənə bənzəyən gənclərin halal və azad yaşamasını arzu edirəm. Raziyam, indi çətindi o cür yaşamaq. Bir də aşırı halallığı övliyalar, tam azadlığı da sərkərdələr bacarırlar. Bütövlükdə azad və halal olmasan belə, heç olmasa bunlardan bir az pay götürüb yaşamalısan. Nə zamansa nəfs aldadarsa, yaxud qorxu hissi qədərindən artıq güc gələrsə, ordaca qələmlə vidasılsan.

Gəncliyimi gördüğüm gəncə də ilk növbədə mənim yaşımı gəlib çıxmasını arzu edirəm. Və bu gəlisiğözəl söz deyil, çox istərdim ki, o gənc mənim indiki yaşimdə məndən də böyük uğurlar əldə etsin. Gəncliyi həm də ona görə çox istəyirəm ki, vətənim, millətimi sevirəm. Vətənimin, millətimin gələcəyini niyə sevməyim

ki? Gəncliyi sevməyən adamları anlaya bilmirəm. Gəncliyi niyə sevməyəsən ki?

Bizim gəncliyimiz çətin dönmələrə, ictimai formasıyların dəyişdiyi dövrə təsadüf elədi. Belə bir ortamda duruş gətirmək, dürüst qalmaq çox çətin idi. Amma görünür, elə də kövrək, dözümsüz olmamışq, ayaqda qalmağı bacardıq. O üzdən gəncliyimdən də, altmış qocalıqdırısa, qocalığımdan da rahatam. İnsan içi rahat olanda rahat yaşayır. Ömrü uzun olur, sağlamlığı yerində, canı da rahat olur.

- Arabir saz da ifa edirsiniz, hətta bir balaca irəli gedib deyə bilərəm ki, ustad aşıqlar kimi ləngərli oxumağınız da var. Bəlkə də, şairə belə bir sual vermək artıqdı, amma şairdən yaxşı mənada nə desən, gözləmək olar. Ürəyin söz rəsmi çəkmək hansıyla asandı, qələmin mürəkkəbiylə, ya sazin mizrabıyla?

- Bir çox şeirlərim saz havaları ilə əkiz doğulub. Belə demək mümkünsə, saz havalarının vəhdətində yaranıb. Təbii ki, saza qalxmayacaq şeirlərim də var. Mənə elə gəlir ki, aşiq olsaydım, sıradan yox, yaxşı sənətkar olardım. Hətta şair dostumuz Xəqani Qayıblı saz ifaçısı kimi məni özünə ustad hesab edir (gülür).

Sözsüz ki, saz mənə doğmadı. Sazla pis anlaşmırıam. Saz məni, mən də sazi başa düşürəm. Ancaq həqiqət budur ki, özümü qələmlə daha rahat hiss edirəm. Qələmlə özümü rahat hiss etməsəydim, həmən bu yoldan çəkinər və heç düşünmədən aşiq olardım. Qələmin mürəkkəbiylə daha sadə dildə anlaşıram. Qələm mürəkkəbi demişkən, birinci sinifdə məktəbdə istifadə elədiyim mürəkkəbqabım indi də yazı masamın üstündədi. Hərdən elə biliyəm ki, qələmimin beşiyi o mürəkkəbqabıdı, bəlkə, elə son mənzili də.

Saz çalmaq, oxumaq şairlikdən irəli gələn bir şey deyil, ruhun ehtiyacındandı. Mən hələ aşağı siniflərdə oxuyanda, evdə

heç kim olmayanda Aşıq Ədalətin plastinkada ifalarına qulaq asıb ağlayırdım. Onda hələ şeir yazmirdim. Belə demək mümkünə, ilk şeirlərim saz havalarının təsirindən doğulan göz yaşlarından göyərməyə başladı. Ümumiyyətlə, saz səsi mənim şeirlərimin melodiyasıdır. Bir də ki qələm də ürəyin mizrabıda da. Mizrab sazı dindirdiyi kimi, qələm də ürəyi dilləndirir.

Söhbətləşdi: Taleh Mansur





DƏRGİDƏ KİTAB



Əvəz QURBANLI



TAPILDI

Kimsə anlamadı itirdiyini,
Bir şair evində ölü tapıldı.
İntihar məktubu axtarırdılar,
Cibində beş qəpik pulu tapıldı...

Arsız qapılarda dabanı çıxdı,
Mədəni bildiyi yabani çıxdı.
Evindən yarımcıq divanı çıxdı,
Qalan əşyaların külü tapıldı.

Dünya dilindəki sözə dəymədi,
Ona atılanlar sizə dəymədi.
“Nekro-gicləmələr” gözə dəymədi,
Qəddar səssizliyin dili tapıldı...

Bəlkə, bir gecəsi min aya düşdü?
Bir sözü min dənə mənaya düşdü.
Yoxsa şəhid oldu, minaya düşdü?
Hansısa şeirdə qolu tapıldı...

Bitdi o günəşin vaxtı o gecə,
Bir ulduz göylərdə axdı o gecə.
Bir bulud doyunca yağıdı o gecə,
Bir cüt də göz vardı, dolu tapıldı...

OLMUŞAM

Demirəm ki, uçan evin dirəyi,
Damsız evin təzə damı olmuşam.
Hamı kimi yaşamışam həyatda,
Adam-adam gəlib hamı olmuşam.

Beyin yorub, tökməmişəm tər sözə,
Sevib könül bağlamışam zər sözə.
Nə yaxşı ki, inanmışam hər sözə –
Avamların ən avamı olmuşam...

Özü gəlib qafiyələr, rədiflər,
Sıxıb məni yalan-yuluş təriflər.
O qədər söz veriblər ki, hər(i)flər
Axır dönüb söz adımı olmuşam...

GÖTÜRMÜRƏM

Çətini ilhamım coşanacandı,
Söz üçün üz qoyub, üz götürmürəm.
Sənətdə öz yolum, öz cığırım var,
Kiminsə yolundan iz götürmürəm.

Demirəm dünyanın gözü məndədi,
Bütün ölçülərin düzü məndədi.
Çox da ataların sözü məndədi,
Bəzən atamdan da söz götürmürəm.

İmanım, əqidəm, sözüm, əməlim
Üst-üstə düşürsə – düzdür təməlim.
Payımdan artıga uzanmaz əlim,
Ancaq payımdan da az götürmürəm.

Sözü doğru yerə yozanam mən də,
Elimin dərdini yazanam mən də.
Götürsən aşığam, ozanam mən də,
Nə olsun, əlimə saz götürmürəm?

Həyat sərt oyundu, şux oynamışam,
Bəzən ac olsam da, tox oynamışam.
Hər sözün nazıyla çox oynamışam,
Hər qızın nazından naz götürmürəm.

Bu başıdaşılya neyləyər o daş?
Nə yaşım o yaşıdı, nə başım o baş.
Gözün götürmürsə, məndən uzaqlaş –
Mən həssas adamam, göz götürmürəm!

DAŞ BAŞA DÜŞÜR...

Başımı itirrəm, çəşib qalıram,
Haçan ki, bir işim çəşbaşa düşür.
Başını başlara qoşan da gəlir,
Tərslikdən mənimlə baş-başa düşür.

Tixa qulaqları, boşa danışım,
Yüz dəfə qayıdım başa, danışım,
Buraxın, dərdimi daşa danışım,
Təkcə xarabada daş başa düşür...

Kiridin Əvəzi, bəsdi ziğidi!
Bilmirəm yenə də nə diğ-diğidi...
Əsas bir adamın razılığıdı –
Çağır, gör neçəsi "daşbaş" a düşür...

SAXLAYA-SAXLAYA

Mizan vardi, düzən vardi qabaqlar,
Yol bilənə yol saxlaya-saxlaya.
Qaçaq vardi, ozan vardi qabaqlar,
Dolanardı el saxlaya-saxlaya.

Mizan itib, düzən pozuq, el qaçaq,
Gecə-gündüz qaçıdığımız yol qaçaq.
Çörək atlı, biz piyada, pul qaçaq,
Dirəşirik hal saxlaya-saxlaya.

Çox öyünmə, çox da karvanbaşınan,
Yorularsan, karvan yükü daşınan.
Görürəm ki, bu yollarda naşınan,
Sür dalımca, gəl saxlaya-saxlaya.

Xarabada pis nə desən, istə – var,
Haya qaçan, kuyə gedən dəstə var.
Çəpişimə qızırğanan xəstə var,
Qapısında fil saxlaya-saxlaya.

Get toyuğa, yumurtaya şükr elə,
Səhər yatıb, günortaya şükr elə.
Gecə-gündüz düş ortaya, şükr elə,
Can saxladın mal saxlaya-saxlaya.

Şükr elə ki, hələ canın diridi,
Dilə gəlib danışmağın yeridi?
Lal olmuş da ağızımızda kiridi
Hər nadana dil saxlaya-saxlaya.

Qorxdum, yoxsa heyfim gəldi barıt?
Qaldı düşmən donuzları darıda.
Qoydum bütün işlərimi yarıda
Dur deyənə əl saxlaya-saxlaya.

Gözlərimin qarasını ağ alar,
Bu yaralar, bəlkə, bir gün sağalar.
Nə iş görür qapındakı ağalar?
Mənim kimi qul saxlaya-saxlaya?

Day neynirəm quru əhdi, boş andı?
Olan oldu, yaşınanlar yaşındı...
Neçə-neçə ailələr boşandı
Ər qıraqda dul saxlaya-saxlaya.

Ətəklərdən daş saldırı bilmədim,
Oynatdlar, qol qaldırı bilmədim.
Arzulara toy çaldırı bilmədim
Ümidlərə il saxlaya-saxlaya.

Yaş da gəlib qırx altını haqlamış,
Can evinin sütunları laxlamış...
Can da evdən çıxmır, Allah saxlamış,
Yaşa, Əvəz, Öl saxlaya-saxlaya.

YOLAM – YOLÇULARDAN BEZƏN ŞAIRƏM

Mən dövrün sözünü deməyə gəldim –
Bu gizli hikməti sezən şairəm.
Mən yolcu deyiləm, yollardan bezəm,
Yolam – yolçulardan bezən şairəm.

Çox gördüm canını yol üzən şair,
Küsüb bu dünyadan əl üzən şair.
Sən ey söz bağından gül üzən şair,
Mən söz dənizində üzən şairəm.

Ruzimi verən var əl bəhrəsindən,
Yoxdu umacağım Yer kürəsindən.
Minnət götürmərəm el süfrəsindən,
Heybəsi ciyində gəzən şairəm.

Əyrilər düzümün qabağındadı,
Min qoşun sözümün qabağındadı.
Dar qəbrim gözümün qabağındadı,
Gen səbrim ondandı – dözən şairəm.

Kimi istayırlar, alqışlasınlar,
Kimi istayırlar, qarğıtlasınlar.
Qoy məni yamanlar bağışlasınlar,
Nəfsi yaxşılıqla əzən şairəm.

Məni küsdüyümlə barışdırmaın,
Yanaşı qoymaın, yarısdırmaın.
Başqa şairlərlə qarışdırmaın,
Mən yazan deyiləm, düzən şairəm.

Elə bir cihaz qur, tərəzi burax:
Məndə kövhəri tut, ərəzi burax.
A kişi, gördüyüün Əvəzi burax,
Özümü özümdən süzən şairəm...

KÖRPÜ MƏSƏLƏSİ...

Sən də mən yaşdasan, özünü dartma,
Lap olsun arada ay məsələsi.
Yerimiz səhv düşüb, neyləyək indi,
“Çuval dağarcıga tay” məsələsi?..
Həyat sərt üzünü yaman göstərər,
Nə qohum tanıyar, nə qan göstərər.
Nə nə cür olacaq, zaman göstərər –
Nəydi o... “payızda say” məsələsi...
Yaşı körpəmizin əlli olacaq,
Onda taleyimiz bəlli olacaq?!
Nə cür məsələ var, həlli olacaq,
Amma bu “torpaqdan pay” məsələsi...
Deyirlər, yaltaqlıq toxumu artıb,
Azımı çıxalıb, çıxumu artıb?
Əvəz məşhurlaşıb, qohumu artıb –
Körpü məsələsi, çay məsələsi...

GİZLƏDİRƏM

Görməmiş deyiləm, gözə soxulam,
Göz-gözə gələndə göz gizlədirəm.
Qorxuram itirəm, bir sıfətim var,
Demə, həyalıyam, üz gizlədirəm.

Hər sözü, incimə, sap eləmirəm,
Kitablar yığılır, çap eləmirəm.
Hər bekar qulağa səpələmirəm,
Biganə görəndə tez gizlədirəm.

Atılır ünvana, dəyir hədəfə,
Enir dərinliyə, çatır sədəfə.
Özümdən böyükdü iyirmi dəfə,
Beş göstərirəmsə, yüz gizlədirəm.

Təbin ürəyində döyüñə gərək,
Sirri verməyəsən beyinə gərək.
Əhli olmayanın nəyinə gərək?
Əcəb eləyirəm, düz gizlədirəm.

Durub öz ölçünü əynimə biçmə,
Min dəfə seçdiyim sözləri seçmə.
Sözümün yanından kor kimi keçmə,
Mən sözün içində söz gizlədirəm...

ÖPÜRƏM, “ABİ...”

Gözümü açandan qaçaqaçdayam,
Ömrümü yollara səpirəm, abi!
Bəlkə də, bir yana çıxmadım özüm,
Baxma kimlərəsə ləpirəm, abi...

Dərdimi dillərdən yan gəzdirirəm,
Dilimdə bir ovuc qan gəzdirirəm.
Bir-iki xurmaya can gəzdirirəm,
Mən ki nə dərvishəm, nə pirəm, abi!

Hayana üz tutum? Nə umacam ki?
Elə bağlanmayıb qapım-bacam ki...
Yaxşılıq görməyə elə acam ki,
Görəndə gözümə təpirəm, abi...

Yalan otururlar, yalan dururlar,
Haqqı büt başına dolandırırlar.
Elə ürəyimi bulandırırlar,
Az qalır hər şeyə tüpürəm, abi!

Harda dolaşış var, rastıma çıxır,
Çözürəm, bir ucu sistemə çıxır.
Zibil qalaqlanıb üstümə çıxır,
Bilmirəm, hansını süpürəm, abi!..

...Dünənin işləri sabaha qalıb,
Ümid nə gədaya, nə şaha qalıb.
Sən get yat, mənimki Allaha qalıb,
Gecən xeyrə qalsın... öpürəm, abi...

BASABAS

Burda bu təzə hamamı,
köhnə libası kim qoyub?
Bapbalaca adamlara
bu boyda tası kim qoyub?

Mən bu şəhəri seçməzdim,
bu şəhər məni seçsə də...
Mən bu küçədən keçməzdim,
bu küçə məndən keçsə də...

Ey tak-tuk oyaq səsləri!
Ey tək-tük ayaq səsləri!
Bu üç adamlıq küçədə,
Bu üç addımlıq küçədə
Bu basabası kim qoyub?!

QURTARIR

Deyirdin, bağların bar vaxtı gəlib,
Ağaclar başını əyir qurtarır.
Deyirdin gözlərin gün işığıdı,
Görəndə almalar dəyir qurtarır.

Yenə o həminki yolu gəlirəm,
Aşib o çəpəri, kolu, gəlirəm.
Sənəcən ürəyi dolu gəlirəm,
Hər sənə çatanda... şeir qurtarır...

Bir gün bu "Allahın fağırı" itir,
O bağın o köhnə cığırı itir.
Kimin ayağının uğuru itir?
Kimin əllərində xeyir qurtarır?

Adım "bəduğurlar dilində" qalıb,
Bəxt də ki ceyranın belində qalıb.
Fələk dərd satamır, əlində qalıb,
Hər məni görəndə deyir "qurtarır".

...Xaş bişir gecədən baş-ayaqlığa,
Göz dolub-boşalır köhnə sağlığı.
Mən niyə çatmiram bu qonaqlığa?
Hamı mən gəlinçə yeyir qurtarır...

ÖYRƏŞDİRDİM

(qəzəl)

Nəfsimi çox da iki öynə¹yə öyrəşdirdim,
Ağzımı boş-boşuna çeynəyə öyrəşdirdim...

Bu yara day məni qoymaz səni
yaddan çıxaram,
Qoparıb qaysağını göynəyə öyrəşdirdim.

Ürəyim buz kimi qalmaz bu soyuqluqlarda,
Canımı cillə günü köynəyə öyrəşdirdim.

Üzülüb, xəstə canım, iynə gözündən keçdin,
Ara yerdə səni də iynəyə öyrəşdirdim.

Mənə dövran nə yedizdirdisə, uddum getdi,
Səbrimi "eybi yox"a, "neynəy"ə öyrəşdirdim...

Boş yerə el deməyibmiş buna
"öyrənmiş can",
Vallah, öyrəşdi elə hey, nəyə öyrəşdirdim.

Bilmirəm, saqqızımı harda oğurladım, Əvəz,
Ağzımı boş-boşuna çeynəyə öyrəşdirdim.



¹ öynə: vaxt; dəfə

ŞƏNGÜLÜM, ŞÜNGÜLÜM...

Ay evin uşağı, açma qapını!
Görmürsüz gözümdə od gətirmişəm?!

...Qapını bağlayıb evdən çıxanda
Böyüklər aldatdı uşaqlarını.

İti addımlarla itilədilər
Bəzən qaçmaq üçün ayaqlarını...

Qurda göstərməyə buynuzları yox,
Göyə qaldırmağa dumbuzları yox!
İti addımlarla itilədilər
Bəzən qaçmaq üçün ayaqlarını...

Bəlkə, qurd görəndə qaçmadığından
Qurdlar o kişini azdırmaq üçün
Evinin yolunu dəyişdirdilər,
Küçənin adını dəyişdirdilər.
Gözünün odunu almadılar, yox!
Gözünün odunu dəyişdirdilər...
Yeyib şirin-şirin nağıllarını,
Ağzının dadını dəyişdirdilər.

Ay evin uşağı, açma qapını,
Desəm də bal kimi süd gətirmişəm.
Bəlkə, o südə də nəsə qatıblar,
Ağzımda ayrı cür dad gətirmişəm...

Yaxşı yadımdadı, açdız qapını;
Dünyadan xəbərsiz o ac baxışlar
Tökülüb üstümə yedilər məni.
Görəndə bir tikə çörək yerinə
Özümlə qupquru ad gətirmişəm...

Ay evin uşağı, açma qapını,
O ad nəyinizə gərəkdi axı!
Təkcə umduğunuz çörəkdi axı...

Çörək o çörəkdi – qorxusun gözə,
Qoxusun qəlbimə əkib gəlmışəm.
Adəm babanızın günahlarıdı –
Sırkı dəyirmando çəkib gəlmışəm...



Mavis Hesieni



Dərgidə
Sərgi

DİLİMDƏK
DÜSMÜR.
BİR ADI:
NÖFTALAR

GfS

Layagat
yaxşı
hıssların
comidir.

Tərənnü
Vahid

Ya
sevmayı
BILMƏDİK,
YADA
HƏDDİNDƏN
ÇOX
SEVDİK
NADAN

NADAN

YARADIM

ƏN DOĞRU CAVABI
DÜZ SUSAN VERƏR...
TALEH MANSUR

NADAN MƏCLİSİNDE, CAHİL YAMIN DA
MƏNA SÖZ VERMƏYİN, SÖZ İSTƏMİRƏM
Dİ SEVƏİN

Yoxsılık
sevin,
Hayat
onlarka
gözəldi...
yadlılat

Hayate
gozakhəndizək
* Dürdənə

ISNN 0134-522
İNDEKS AZ 1000
2 AZN

Sən deməsə hayat, "basqatmaya"-
lardan ibarətmis
* * * Hərən

